

2523_Az_Əyanii_Yekun imtahan testinin sualları

Fənn : 2523 Sənaye iqtisadiyyatının idarə edilməsi

1 Aşağıdakılardan hansı sənaye istehsalının xüsusiyyətlərinə aiddir?

- proses kapital tutumluğunu, material tutumluğunu, uzunmüddətliyi ilə fərqlənir, məhsul individual xarakter daşıyır
başqa istehsal sahələri ilə müqayisədə daha aşağı əmək məhsuldarlığının olması
əmək bölgüsünün təsiri ilə onun sahə quruluşunun dəyişməsindəki dinamizmin olmaması
- onun elmi-texniki tərəqqi əsasında öz istehsal həcmini başqa maddi istehsal sahələrinə nisbətən sürətlə artırıbilməsi
adətən istehsal mövsümi xarakter daşıyır və kənd təsərrüfatından çox asılıdır

2 Aşağıdakılardan hansı sənaye istehsalının xüsusiyyətlərinə aiddir?

- proses kapital tutumluğunu, material tutumluğunu, uzunmüddətliyi ilə fərqlənir, məhsul individual xarakter daşıyır
başqa istehsal sahələri ilə müqayisədə daha aşağı əmək məhsuldarlığının olması
onun elmi-texniki tərəqqi əsasında öz istehsal həcmini başqa maddi istehsal sahələrinə nisbətən sürətlə artırıbilməməsi
- əmək bölgüsünün təsiri ilə onun sahə quruluşunun dəyişməsindəki dinamizm
adətən istehsal mövsümi xarakter daşıyır və kənd təsərrüfatından çox asılıdır

3 Sadalananlardan hansı sahə əlamətlərinə aid deyil?

- bu sahə üçün spesifik, vahid olan maddi-texniki baza
sahədə istehsal olunmuş məhsulun istehlak və ya iqtisadi təyinatının olması
müəyyən miqdarda müstəqil birtipli müəssisələrin olması
- kadrların müxtəlifliyi
emal olunmuş xammal mənbəyinin müəyyən yekcinsliyi

4 Sadalananlardan hansı sahə əlamətlərinə aid deyil?

- kadrların özünəməxsus tərkibi
sahədə istehsal olunmuş məhsulun istehlak və ya iqtisadi təyinatının olması
müəyyən miqdarda müstəqil birtipli müəssisələrin olması
- maddi-texniki bazanın müxtəlifliyi
emal olunmuş xammal mənbəyinin müxtəlifliyi

5 Sadalananlardan hansı sahə əlamətlərinə aid deyil?

- kadrların özünəməxsus tərkibi
sahədə istehsal olunmuş məhsulun istehlak və ya iqtisadi təyinatının olması
müəyyən miqdarda müstəqil birtipli müəssisələrin olması
- emal olunmuş xammal mənbəyinin müxtəlifliyi
bu sahə üçün spesifik, vahid olan maddi-texniki baza

6 Hansı ölkəni “dünyanın emalatxanası” adlandırılır?

- ABŞ
Almaniya
Fransa
- Böyük Britaniya
Rusiya

7 Sənaye ilk dəfə harada yaranıb?

- sadə kapitalist əmək kooperasiyası zamanı
ilk manufakturların yaranması ilə
sənətkarlığın kənd təsərrüfatından ayrılması prosesində

- kəndlinin natural ev təsərrüfatı çərçivəsində
iri maşınılı sənayenin inkişafı ilə

8 Sənaye ictimai istehsalın müstəqil sahəsinə nə zaman çəvrildi?

- ilk manufakturaların yaranması ilə
- sənətkarlığın kənd təsərrüfatından ayrılması prosesində
sadə kapitalist əmək kooperasiyası zamanı
iri maşınılı sənayenin inkişafı ilə
kəndlinin natural ev təsərrüfatı çərçivəsində

9 Manufakturadan iri maşınılı sənayeyə keçid nə zaman baş vermişdi?

- 20-ci əsrin əvvələrində
- 17-ci əsrin sonu 18-ci əsrin əvvəli
- 16-ci əsrin ortalarında
- 18-ci əsrin sonlarında 19-cu əsrin əvvəllerində
18-ci əsrin ortalarında

10 Manufaktura nə zaman yaranmışdır?

- 19-cu əsrin əvvəlində
- 18-ci əsrin ortalarında
- 17-ci əsrin sonlarında
- 16-ci əsrin ortalarında
- 18-ci əsrin sonlarında

11 Xammalı maşın üsulu ilə emal edən sənaye müəssisəsi, iri maşınılı istehsal forması:

- istehsalın mexanikləşdirilməsi
- sadə kapitalist kooperasiyası
- ixtisaslaşma
- iri maşınılı sənaye
- manufaktura

12 Kapitalist istehsalının əl sənətkarlıq texnikasına əsaslanan ikinci inkişaf mərhələsi:

- istehsalın mexanikləşdirilməsi
- sadə kapitalist kooperasiyası
- ixtisaslaşma
- manufaktura
- iri maşınılı sənaye

13 Kapitalist istehsalının əl əməyinə əsaslanan ilkin inkişaf mərhələsi:

- istehsalın mexanikləşdirilməsi
- manufaktura
- ixtisaslaşma
- sadə kapitalist kooperasiyası
- iri maşınılı sənaye

14 Sənaye inqilabı nəticəsində nə baş verdi?

- sadə əmək kooperasiyasından manufakturaya keçid
- ixtisaslaşma və kooperasiyalasılmaya keçid
- sadə istehsal kooperasiyası yarandı
- manufakturadan iri maşınılı sənayeyə keçid
- manufakturanın yaranması

15 Kapitalist sənayesinin inkişaf mərhələlərinin düzgün ardıcılığını göstərin

- manufaktura; iri maşınlı sənayesi; sadə kapitalist kooperasiyası
- sadə kapitalist kooperasiyası; iri maşın sənayesi; manufaktura
- manufaktura; sadə kapitalist kooperasiyası; iri maşınlı sənayesi
- sadə kapitalist kooperasiyası; manufaktura; iri maşın sənayesi
- iri maşınlı sənayesi; sadə kapitalist kooperasiyası; manufaktura

16 İlk dəfə istehsal tədqiqatları nə zaman fəal həyata keçirilməyə başlanıldı?

- 20-ci əsrдə
- 17-ci əsrдə
- 16-ci əsrдə
- 18-ci əsrдə
- 19-cu əsrдə

17 Maddi istehsalın ən böyük və çoxşaxəli sahəsi:

- tikinti
- kənd təsərrüfatı
- xidmət sferası
- sənaye
- maşınqayırma

18 Müəssisənin təşkilati-hüquqi formalarına aid deyil

- şərīkli və payçı müəssisələr;
- məhdud məsuliyyətli müəsisiə;
- fərdi müəssisələr;
- istehsal, kommersiya və xidmət müəssisələri;
- səhmdar cəmiyyət;

19 Müəssisənin təşkilati-hüquqi formalarına aid deyil

- şərīkli və payçı müəssisələr;
- şərīkli müəssisələr;
- məhdud məsuliyyətli müəsisiə;
- kiçik, orta və iri müəssisələr;
- səhmdar cəmiyyət;

20 Müəssisənin təşkilati-hüquqi formalarına nələr daxildir?

- dövlət müəssisəsi və xarici müəssisə
- istehsal, kommersiya və xidmət müəssisələri
- kiçik, orta və iri müəssisələr
- məhdud məsuliyyətli müəsisiə və səhmdar cəmiyyət
- özəl müəssisə və müştərək müəssisə

21 Aşağıdakı ifadələrdən hansı düz deyil?

- Maddi istehsal sahələrinin maddi-texniki bazalarının keyfiyyətcə yenidən qurulması işinin yerinə yetirilməsində sənaye əvəzsiz rol oynayır;
- sənayenin inkişafı qeyri-maddi istehsal sahələrinin inkişafına təsir etmir;
- sənayenin inkişafı cəmiyyətin sosial strukturunun təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edir;
- sənaye qədər ett-ni sürətləndirmək işini həyata keçirə bilən başqa maddi istehsal yoxdur;
- sənayenin inkişaf etdirilməsi ölkənin müdafiə qabiliyyətinin artırılmasına şərait yaradır.

22 Kənd təsərrüfatı məhsullarını emal edən sənaye sahələrinə hansılar aiddir?

- neft emalı və kimya sənayesi sahələri

- yeyinti və maşınqayırma sənayesi sahələri
- elektroenergetika və neft-kimya saşələri
- yeyinti və yüngül sənaye sahələri
- maşınqayırma və tikinti materialları istehsalı sahələri

23 Sənayenin elmi-texniki tərəqqini təmin edən sahələrinə hansı aid deyil?

- kimiya sənayesi
- neft-kimya sənayesi
- elektroenergetika sahəsi
- yeyinti sənayesi
- maşınqayırma sahəsi

24 Sənayenin elmi-texniki tərəqqini təmin edən sahələrinə hansılar aiddir?

- tikinti və nəqliyyat sahələri
- maşınqayırma və yeyinti sənayesi sahələri
- yüngül və yeyinti sənayesi sahələri
- maşınqayırma və kimiya sənayesi sahələri
- kənd təsərrüfatı

25 Sənaye istehsalına xas olmayan xüsusiyyət hansıdır?

- bu sahədə yeni texnika və texnologiyaların tətbiqi hesabına tikinti-quraşdırma işlərinin həcminin artırılması, ölkədə rabitənin keyfiyyətinin yüksəldilməsi imkanlarının mövcud olması
- onun xidmət sferasına aid olması
- bu sahədə əsas istehsal vasitəsi torpaqdır
- onun elmi-texniki tərəqqi əsasında öz istehsal həcmini digər maddi istehsal sahələrinə nisbətən sürətlə artırı bilməsi
- onun torpağın məhsuldarlığının artırılması, irriqasiya sistemlərinin tətbiqi hesabına öz istehsal həcmini digər maddi istehsal sahələrinə nisbətən sürətlə artırı bilməsi

26 «Sənaye istehsalının iqtisadiyyatı» kursunun predmeti hansıdır?

- mövcud istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların müəssisənin təsərrüfat fəaliyyətindəki təzahür formalarının, mövcud olan ümumi qanuna uyğunluqların, tələb və təklifin səviyyəsinə təsir edən amillərin öyrənilməsidir.
- müəssisə birlikləri, sənaye sahələri, milli iqtisadiyyatın davamlı inkişaf məsələlərinin öyrənilməsidir;
- istehsal edilən məhsulun iqtisadi təyinatı, istehlak olunan əmək cisimlərinin və tətbiq edilən əmək vasitələrinin üümümliliyi, texnoloji istehsal üsulunun mahiyyətinə görə oxşar olan müəssisələrin məcmusudur;
- sənayedə iqtisadi qanunların fəaliyyəti və təzahür formalarını, bazarın tələbatlarını ödəmək məqsədilə optimal xərcələ yüksək təsərrüfat nöticələrini təmin edən amilləri, sahə iqtisadiyyatının tənzimləmə qayda və vasitələrini, sahənin səmərəlilik göstəricilərini yaxşılaşdırmaq üçün onun idarə edilməsinin metod və üsullarını öyrənməkdir; müəssisələr, onların istehsal təsərrüfat fəaliyyəti və dövlət budçəsinin gəlirlərinin aşdırılmasına aid deyil;

27 Müəssisənin təşkilati-hüquqi formalarına aid deyil

- şərīkli və payçı müəssisələr
- məhdud məsuliyyətli müəssisə
- fərdi müəssisələr
- istehsal, kommersiya və xidmət müəssisələri
- səhmdar cəmiyyət

28 Müəssisənin təşkilati-hüquqi formalarına aid deyil

- şərīkli və payçı müəssisələr
- səhmdar cəmiyyət
- məhdud məsuliyyətli müəssisə
- kiçik, orta və iri müəssisələr
- şərīkli müəssisələr

29 Müəssisənin təşkilati-hüquqi formalarına nələr daxildir?

- dövlət müəssisəsi və xarici müəssisə
- istehsal, kommersiya və xidmət müəssisələri
- kiçik, orta və iri müəssisələr
- məhdud məsuliyyətli müəsisi və səhmdar cəmiyyət
- özel müəssisə və müştərək müəssisə

30 Azərbaycanın neft sənayesində qazmanın klassik üsulu olan zərbə üsulu ilə axırıncı neft quyusu nə vaxt qazılıb?

- 1924-cü ildə
- 1922-ci ildə
- 1920-ci ildə
- 1930-cu ildə
- 1928-ci ildə

31 Manufakturadan kapitalist maşınılı sənayesinə keçid prosesi nə vaxtdan başlanmışdır?

- XX əsrin əvvəllərindən
- XVIII əsrin sonu □ XIX əsrin əvvəllərindən
- XIII əsrin sonu □ XIV əsrin əvvəllərindən
- XIV əsrin sonu □ XV əsrin əvvəllərindən
- XVI əsrin sonu □ XVII əsrin əvvəllərindən

32 Əhalinin sosial rifah səviyyəsini təmin edən sahələrə aiddir:

- neft sənayesi və elektroenergetika
- neft sənayesi və maşınqayırma
- maşınqayırma və yeyinti sənayesi
- yüngül və yeyinti sənayesi
- kimya sənayesi və maşınqayırma

33 Vahid əmək bölgüsü nəticəsində nə baş verir?

- bütün sadalananlar
- ixtisaslaşmış sahələr formalaşır
- xalq təsərrüfatının iri sahələri formalaşır
- müəssisədə yeni istehsalların yaranması üçün potensial imkanların formalaşması
- təmərküzləşdirmə, ixtisaslaşdırma, kooperasiyalasdırma və kombinələşdirmənin yaranması

34 Xüsusi əmək bölgüsü nəticəsində nə baş verir?

- ixtisaslaşmış sahələr formalaşır
- təmərküzləşdirmə, ixtisaslaşdırma, kooperasiyalasdırma və kombinələşdirmənin yaranması
- müəssisədə yeni istehsalların yaranması üçün potensial imkanların formalaşması
- xalq təsərrüfatının iri sahələri formalaşır
- bütün sadalananlar

35 Ümumi əmək bölgüsü nəticəsində nə baş verir?

- bütün sadalananlar
- müəssisədə yeni istehsalların yaranması üçün potensial imkanların formalaşması
- ixtisaslaşmış sahələr formalaşır
- xalq təsərrüfatının iri sahələri formalaşır
- təmərküzləşdirmə, ixtisaslaşdırma, kooperasiyalasdırma və kombinələşdirmənin yaranması

36 Əmək bölgüsünün növləri hansılardır?

- ictimai, şəxsi, individual
- ümumi, ictimai, şəxsi, individual
- ümumi və şəxsi
- ümumi, xüsusi, vahid
- ictimai, şəxsi, vahid

37 Sənaye inqilabı ilk dəfə harada baş vermişdir?

- ABŞ
- Almaniya
- Fransa
- Böyük Britaniya
- Rusiya

38 Sənaye nədir?

- sənayenin tərkib hissələrinin kəmiyyət nisbətidir.
 mülkiyyət formasından asılı olmayaraq –mənfəət alınması məqsədi ilə məhsul istehsal edən və satan, xidmətlər göstərən hüquqi şəxs kimi müstəqil təsərrüfat subyektidir;
 istehsal edilən məhsulun iqtisadi təyinatı, istehlak olunan əmək cisimlərinin və tətbiq edilən əmək vasitələrinin ümumiliyi, texnoloji istehsal üsulunun mahiyyətinə görə oxşar olan müəssisələrin möjmusudur;
- təbiətdən aldığı mineral və habelə kənd təsərrüfat xammalını mexaniki, termiki, kimyəvi və s. təsirlərə əsaslanan texnologiya ilə emal etməklə şəxsi istehlak və istehsal-texniki təyinatlı məhsullar istehsalı üçün fəaliyyət növüdür;
 torpağın əsas istehsal vasitəsi olduğu sahələrinin məcmusudur.

39 1908-ci ildə Zaqqafaziya respubilkalarının əsas sənaye sahələrinin istehsal etdikləri məhsulun neçə faizə qədəri Azərbaycanın payına düşündü? 02

- 89%-ə qədəri;
- 60%-ə qədəri;
- 80%-ə qədəri;
- 92%-ə qədəri;
- 85%-ə qədəri;

40 Maddi istehsal sahələrini bir-birindən fərqləndirən əsas fərq hansıdır?

- texnoloji-texniki;
- təşkilati-texniki;
- təşkilati;
- sosial-iqtisadi;
- iqtisadi-texniki;

41 Maddi istehsal sahələrinin maddi-texniki bazalarının keyfiyyətcə yenidən qurulması işinin yerinə yetirilməsində xalq təsərrüfatının hansı sahəsi əvəzsiz rol oynayır?

- xidmət sahələri;
- nəqliyyat;
- rabitə;
- sənaye.
- kən təsərrüfatı;

42 Mövzu nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinə aid deyil

- menecмент
- maliyyə
- marketing
- sənayenin iqtisadiyyatı
- əməyin iqtisadiyyatı

43 Sahə nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinə aid deyil.

- nəqliyyatın iqtisadiyyatı
- aqrar-sənaye kompleksinin iqtisadiyyatı
- sənayenin iqtisadiyyatı
- əməyin iqtisadiyyatı
- tikintinin iqtisadiyyatı

44 «Sənaye istehsalının iqtisadiyyatı» kursunun obyekti hansıdır?

- mövcud istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların müəssisənin təsərrüfat fəaliyyətindəki təzahür formalarının öyrənilməsi
- iqtisadi qanunların fəaliyyəti və təzahür formaları, optimal xərcə yüksək təsərrüfat nəticələrini təmin edən amillər, sahə iqtisadiyyatının tənzimləmə qayda və vasitələri;
- sənayedə baş verən iqtisadi proseslərin qanuna uyğunluqlarının öyrənilməsi;
- istehsal edilən məhsulun iqtisadi təyinatı, istehlak olunan əmək cisimlərinin və tətbiq edilən əmək vasitələrinin ümumiliyi, texnoloji istehsal üsulunun mahiyyətinə görə oxşar olan müəssisələrin məcmusunu təşkil edən sənaye sahəsi;
- müəssisələrin dövlət tənzimlənməsi, məşğulluq problemləri;

45 «Sənaye istehsalının iqtisadiyyatı» kursu aşağıdakılardan hansına aiddir:

- Makro və mezoiqtisadiyyat
- Mezoiqtisadiyyat
- Makroiqtisadiyyat
- Mikroiqtisadiyyat
- Meqoiqtisadiyyat

46 Sənayeyə necə tərif vermək olar?

- maşınçayırmanın tərkib hissəsidir.
- kənd təsərrüfatının bir sahəsidir
- səhmdar cəmiyyətlərinin məcmusudur
- maddi istehsalın bir sahəsidir;
- kommersiya təşkilatıdır;

47 Texnoloji prosesinin tətbiqində 2 variant müqayisə olunur. I variant üzrə: kapital qoyuluşu $K_1=10$ min man. və maya dəyəri $C_1=3$ min man., II variant üzrə: $K_2=6$ min man. və $C_2=5$ min man. $En=0,2$ olarsa, əlavə kapital qoyuluşunun özünü ödəmə müddətini hesablayın

- 5 il
- 2 il
- 0,5 il
- 1 il
- 7 il

48 Gətirilmiş xərclər üzrə məbləğ hansı variantda daha üstün olar. Əgər, I variant üzrə kapital qoyuluşu $K_1=5$ min man. və maya dəyəri $C_1=2$ min man., II variant üzrə: $K_2=6$ min man. və $C_2=4$ min man., III variant üzrə: $K_3=8$ min man. və $C_3=5$ min man. $En=0,2$

- sadalananlardan heç biri
- birinci
- ikinci
- üçüncü
- bütün sadalananlar

49 Texnoloji prosesinin tətbiqində 2 variant müqayisə olunur. I variant üzrə: kapital qoyuluşu $K_1=11$ min man. və maya dəyəri $C_1=11,5$ min man., II variant üzrə: $K_2=14$ min man. və $C_2=10,5$ min man. $En=0,2$ olarsa, əlavə kapital qoyuluşunun özünü ödəmə müddətini hesablayın

- 2 il
- 0,33 il
- 3 il
- 7 il
- 5 il

50 En= 0.2 olarsa, gətirilmiş xərclər üzrə məbləğ daha əlverişli hesab oluna bilər, əgər: I variant – kapital qoyuluşu (K_1)=8 min man., maya dəyəri (C_1)=10 min man, II variant - K_2 =9 min man., C_2 =12 min man, III variant - K_3 =11 min man., C_3 =9 min man

- sadalananlardan heç biri
- üçüncü
- birinci
- ikinci
- bütün sadalananlar

51 Aşağıdakılardan hansı iqtisadi səmərəliliyin ümumi göstəricilərinə aiddir?

- material tutumu
- rentabellik
- fondverimi
- gəlir
- əmək tutumu

52 Əmək məhsuldarlığı hansı istehsal amilindən istifadənin səmərəliliyini xarakterizə edir?

- əmək (iş qüvvəsi)
- torpaq
- kapital
- sahibkarlıq qabiliyyəti
- xammal

53 Gətirilmiş xərclərə görə aşağıdakılardan hansı ən səmərəsiz variant hesab olunur?

- əsaslı vəsait qoyuluşu 20 mln. man və məhsulun maya dəyəri 70 mln. man;
- əsaslı vəsait qoyuluşu 85 mln. man və məhsulun maya dəyəri 66 mln. man;
- əsaslı vəsait qoyuluşu 90 mln. man və məhsulun maya dəyəri 75 mln. man;
- əsaslı vəsait qoyuluşu 25 mln. man və məhsulun maya dəyəri 63 mln. man;
- əsaslı vəsait qoyuluşu 35 mln. man və məhsulun maya dəyəri 69 mln. man;

54 Gətirilmiş xərclərə görə aşağıdakılardan hansı ən səmərəli variant hesab olunur?

- əsaslı vəsait qoyuluşu 50 mln. man və məhsulun maya dəyəri 64 mln. man;
- əsaslı vəsait qoyuluşu 80 mln. man və məhsulun maya dəyəri 62 mln. man;
- əsaslı vəsait qoyuluşu 20 mln. man və məhsulun maya dəyəri 72 mln. man;
- əsaslı vəsait qoyuluşu 40 mln. man və məhsulun maya dəyəri 65 mln. man;
- əsaslı vəsait qoyuluşu 26 mln. man və məhsulun maya dəyəri 68 mln. man;

55 Gətirilmiş xərclər göstəricisi necə müəyyən edilir? (Θ - əsaslı vəsait qoyuluşu, C - məhsulun maya dəyəri, T - əsaslı vəsait qoyuluşunun geri qaytarılmasının normativ müddəti, En – normativ səmərəlilik əmsalı).

- $\Theta/T + C \rightarrow \min$
- $\Theta + T/C \rightarrow \min$
- $\Theta + T \times En \rightarrow \min$
- $\Theta \times En + C \rightarrow \min$
- $\Theta/En + C \rightarrow \min$

56 . Gətirilmiş xərclər göstəricisi necə müəyyən edilir? (Θ - əsaslı vəsait qoyuluşu, C - məhsulun maya dəyəri, T - əsaslı vəsait qoyuluşunun geri qaytarılmasının normativ müddəti, En – normativ səmərəlilik əmsalı).

- Θ + T + C → min
- Θ x C + T En → min
- Θ x En + C/T → min
- Θ + TC → min
- En/ Θ + C → min

57 Aşağıdakılardan hansı istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi amili hesab olunur?

- istehsal sahələrinin artırılığı
- istehsal prosesindəki fasılələr;
- istehsal prosesinin başlanması
- istehsalın ixtisaslaşması
- iş yerlərində izafi ehtiyatların olması;

58 Sənaye müəssisələrində bir il ərzində əsaslı vəsait qoyuluşunun həcmi 20 min manat və məhsulun maya dəyəri isə 72 min manat olarsa onda gətirilmiş xərcləri hesablayın

- 31.52
- 52.0
- 92.0
- 75.2
- 3.6

59 Əsaslı vəsait qoyuluşunun geri qaytarılma müddəti necə hesablanılır?

- əsaslı vəsait qoyuluşunun həcmi ilə onun gətirdiyi səmərənin hasili kimi
- əsaslı vəsait qoyuluşunun həcmi ilə onun gətirdiyi səmərənin cəmi kimi
- əsaslı vəsait qoyuluşunun gətirdiyi səmərənin əsaslı vəsait qoyuluşunun həcmində nisbəti kimi
- əsaslı vəsait qoyuluşunun həcmindən onun gətirdiyi səmərəyə nisbəti kimi
- əsaslı vəsait qoyuluşunun həcmi ilə onun gətirdiyi səmərənin fərqi kimi

60 Sənaye və onun ayrı-ayrı sahələri üzrə əsaslı vəsait qoyuluşunun ümumi (mütləq) səmərəliliyi necə hesablanır?

- sənaye və onların ayrı-ayrı sahələri üzrə əsaslı vəsait qoyuluşunun həcmindən sənaye və onların ayrı-ayrı sahələri üzrə xalis məhsul artımına nisbəti kimi
- sənaye və onların ayrı-ayrı sahələri üzrə xalis məhsul artımı ilə bu artıma səbəb olan əsaslı vəsait qoyuluşunun həcmindən fərqi kimi
- sənaye və onların ayrı-ayrı sahələri üzrə xalis məhsul artımı ilə bu artıma səbəb olan əsaslı vəsait qoyuluşunun həcmindən cəmi kimi
- sənaye və onların ayrı-ayrı sahələri üzrə xalis məhsul artımının bu artıma səbəb olan əsaslı vəsait qoyuluşunun həcmində nisbəti kimi
- sənaye və onların ayrı-ayrı sahələri üzrə xalis məhsul artımı ilə bu artıma səbəb olan əsaslı vəsait qoyuluşunun həcmindən hasili kimi

61 Bütünlükdə iqtisadiyyat və onun sahələri üzrə əsaslı vəsait qoyuluşunun ümumi (mütləq) səmərəliliyi necə hesablanır?

- maddi istehsal sferasına qoyulmuş əsaslı vəsaitin həcmindən bütünlükdə iqtisadiyyat və onun sahələri üzrə □ müqayisəli qiymətlə illik milli gəlir (xalis məhsul) artımına nisbəti kimi
- bütünlükdə iqtisadiyyat və onun sahələri üzrə □ müqayisəli qiymətlə illik milli gəlir (xalis məhsul) artımı ilə bu artıma səbəb olan maddi istehsal sferasına qoyulmuş əsaslı vəsaitin həcmindən fərqi kimi
- bütünlükdə iqtisadiyyat və onun sahələri üzrə □ müqayisəli qiymətlə illik milli gəlir (xalis məhsul) artımı ilə bu artıma səbəb olan maddi istehsal sferasına qoyulmuş əsaslı vəsaitin həcmindən cəmi kimi
- bütünlükdə iqtisadiyyat və onun sahələri üzrə □ müqayisəli qiymətlə illik milli gəlir (xalis məhsul) artımının bu artıma səbəb olan maddi istehsal sferasına qoyulmuş əsaslı vəsaitin həcmində nisbəti kimi
- bütünlükdə iqtisadiyyat və onun sahələri üzrə □ müqayisəli qiymətlə illik milli gəlir (xalis məhsul) artımı ilə bu artıma səbəb olan maddi istehsal sferasına qoyulmuş əsaslı vəsaitin həcmindən hasili kimi

62 Aşağıdakı fikirlərdən hansı yanlışdır?

- Səmərə öz-özlüyündə ictimai istehsalın səmərəliliyi haqqında təsəvvür yarada bilmir, çünki mütləq rəqəmdir, onu yaradan xərclərlə əlaqəsizdir
- Hər hansı bir sosial-iqtisadi prosesin kəmiyyət və keyfiyyət cəhətlərini özündə tam və dəqiqliklə əks etdirən meyar və göstəricilər olmadan həmin prosesin qiymətləndirilməsi və idarə edilməsi mümkün deyildir
- İctimai istehsalın iqtisadi səmərəliliyini düzgün qiymətləndirmək üçün onun meyarı və göstəriciləri elmi-nəzəri və metodoloji cəhətdən dəqiq əsaslandırılmalıdır
- İctimai istehsalın səmərəlilik meyarı və ümumiləşdirirci (meye) göstəricisi arasında heç bir əlaqə və bağlılıq yoxdur
- Səmərəlilik göstəricisi - səmərə ilə xərclərin kəmiyyət nisbəti, ictimai istehsalın səmərəliliyinin keyfiyyət səciyyəsidir

63 Xərclərin nisbi səmərəliliyi necə hesablanır?

- səmərənin əsaslı vəsait qoyuluşuna nisbəti kimi
 əsaslı vəsait qoyuluşunun mənfəətə nisbəti
 mənfəətin maya dəyəri ilə nisbəti kimi
- variantlar üzrə cari xərclərin fərqli əsaslı vəsait qoyuluşlarına nisbəti kimi
 variantlar üzrə əsaslı vəsait qoyuluşlarının fərqli cari xərclərə nisbəti kimi

64 Xərclərin ümumi səmərəliliyi necə hesablanır?

- variantlar üzrə cari xərclərin fərqli əsaslı vəsait qoyuluşlarına nisbəti kimi
 əsaslı vəsait qoyuluşunun mənfəətə nisbəti kimi
 mənfəətin maya dəyəri ilə nisbəti kimi
- səmərənin əsaslı vəsait qoyuluşuna nisbəti kimi
 variantlar üzrə əsaslı vəsait qoyuluşlarının fərqli cari xərclərə nisbəti kimi

65 Əsaslı vəsait qoyuluşunun iqtisadi səmərəliliyinin müəyyən edilməsində səmərəlilik göstəricisi kimi nə qəbul olunur?

- mənfəət
 maya dəyəri
 gəlir
- gəlirin əsaslı vəsait qoyuluşuna nisbəti
 əsaslı vəsait qoyuluşunun gəlirə nisbəti

66 Əsaslı vəsait qoyuluşunun iqtisadi səmərəliliyinin müəyyən edilməsində səmərə kimi nə qəbul olunur?

- gəlirin əsaslı vəsait qoyuluşuna nisbəti
- mənfəət
 gəlir
 maya dəyəri
 əsaslı vəsait qoyuluşunun gəlirə nisbəti

67 Aşağıdakılardan hansı iqtisadi səmərəliliyin ümumi göstəricilərinə aid deyil?

- milli gəlir
- material tutumu
 istehsalın rentabelliyi
 mənfəət
 ictimai əmək məhsuldarlığı

68 Aşağıdakılardan hansı iqtisadi səmərəliliyin funksional göstəricilərinə aiddir?

- istehsalın rentabelliyi
- material tutumu
 milli gəlir
 ictimai əmək məhsuldarlığı
 mənfəət

69 Aşağıdakılardan hansı iqtisadi səmərəliliyin ümumi göstəricilərinə aid deyil?

- məhsulun rentabelliyi
- fondverimi
- milli gəlir
- ictimai əmək məhsuldarlığı
- mənfəət

70 Aşağıdakılardan hansı iqtisadi səmərəliliyin funksional göstəricilərinə aiddir?

- milli gəlir
- fondverimi
- məhsulun rentabelliyi
- mənfəət
- ictimai əmək məhsuldarlığı

71 Aşağıdakılardan hansı iqtisadi səmərəliliyin funksional göstəricilərinə aid deyil?

- kapitalin gəlirliliyi
- gəlir
- fondverimi
- ● mənfəət
- material tutumu

72 Aşağıdakılardan hansı iqtisadi səmərəliliyin ümumi göstəricilərinə aiddir?

- kapitalin gəlirliliyi
- gəlir
- fondverimi
- ● mənfəət
- material tutumu

73 Aşağıdakılardan hansı iqtisadi səmərəliliyin funksional göstəricilərinə aid deyil?

- əmək tutumu
- gəlir
- fondverimi
- ● rentabellik
- material tutumu

74 Maddi istehsal sahələrini bir-birindən fərqləndirən əsas fərq hansıdır?

- texnoloji-texniki
- təşkilati-texniki
- təşkilati
- ● sosial-iqtisadi
- iqtisadi-texniki

75 Aşağıdakı ifadələrdən hansı düz deyil?

- sənayenin inkişafı qeyri-maddi istehsal sahələrinin inkişafına təsir etmir
- sənayenin inkişafı cəmiyyətin sosial strukturunun təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edir
- sənaye qədər ett-ni sürətləndirmək işini həyata keçirə bilən başqa maddi istehsal yoxdur
- Maddi istehsal sahələrinin maddi-texniki bazalarının keyfiyyətcə yenidən qurulması işinin yerinə yetirilməsində sənaye əvəzsiz rol oynayır
- sənayenin inkişaf etdirilməsi ölkənin müdafiə qabliyyətinin artırılmasına şərait yaradır

76 Əsaslı vəsait qoyuluşu səmərəliliyinin hesablanması nümunəvi metodikasına əsasən normativ səmərəlilik əmsalı neçə qəbul olunub?

- 0,14;
- 0,12;
- 0,11;
- 0,16;
- 0,15;

77 ÜMM-in hesablanmasında aşağıdakı göstəricilərin hansından istifadə olunmur?

- xalis ixracat;
- məcmu xüsusi daxili investisiyalar;
- şəxsi istehlək xərcləri;
- milli gəlir.
- dövlətin aldığı əmtəə və xidmətlər;

78 Fondverimi göstəricisi istehsalın təşkili ünsürlərinin hansından istifadənin səmərəliliyini xarakterizə edir?

- müəssisənin ehtiyat fondlarının
- müəssisənin tədavül fondlarının
- istehsal dövriyyə fondlarının
- istehsal əsas fondlarının
- müəssisənin pul fondlarının

79 Materialtutumu göstəricisi aşağıdakı resurslardan hansılarının istifadəsinin səmərəliliyini xarakterizə edir

- maliyyə resurslarının;
- əsas və tədavül fondlarının.
- informasiya resurslarının;
- xammal və material resurslarının.
- əmək resurslarının;

80 Aşağıdakılardan hansıları istehsal amillərindən istifadənin səmərəliliyini xarakterizə edən göstəricilərdir?

- əsaslı vəsait qoyuluşunun həcmi, əmtəəlik məhsul, reallaşdırılmış məhsul.
- əmək məhsildarlığı, fondverimi, dövriyyə vəsaitlərinin dövretmə əmsalı, məhsul vahidinin maya dəyəri
- istehsalın rentabelliyyi, xalis cari dəyər, əmtəəlik məhsul maya dəyəri
- əmək məhsildarlığı, fondverimi, dövriyyə vəsaitlərinin dövretmə əmsalı.
- əmək məhsildarlığı, fondverimi, daxili rentabellik norması, satışın rentabelliyyi

81 Nisbi (müqaisəli) səmərəlilik nədir?

- əsaslı vəsait qoyuluşu həcminin səmərəyə nisbətidir.
- variantlar üzrə işçilərin sayının fərqinin bir variandakı işçilərin sayına nisbətidir
- səmərənin əsaslı vəsait qoyuluşunun məbləğinə nisbətidir
- variantlar üzrə cari xərclərin fərqinin əsaslı vəsait qoyuluşlarının məbləğinə nisbətidir
- istehsaldaxili ehtiyatların həcminin variantlar üzrə paylanması göstəricisidir

82 Mütləq səmərəlilik nədir?

- əsaslı vəsait qoyuluşunun səmərənin məbləğinə nisbətidir.
- əsaslı vəsait qoyuluşunun ümumi məbləğidir
- əldə olunan səmərənin kəmiyyətcə miqdarıdır.
- səmərənin əsaslı vəsait qoyuluşunun həcmində nisbətidir.
- əldə olunmuş səmərənin keyiyyətini xarakterizə edir

83 Əmək məhsuldarlığı hansı istehsal amilindən istifadənin səmərəliliyini xarakterizə edir?

- xammal
- kapital
- torpaq

- əmək (iş qüvvəsi)
sahibkarlıq qabiliyyəti

84 Səmərəlilik göstəricisi hansıdır?

- ümumi milli məhsul.
- milli gəlir
- səmərə;
- səmərənin onun əldə edilməsinə çəkilən xərclərə nisbəti;
istehsala sərf olunan məsrəflər;

85 Aşağıdakı əlamətlərdən hansı biri “səmərəlilik” göstəricisinə xasdır?

- xərc göstəricisidir
- həcm göstəricisidir
- mütləq göstəricidir.
- nisbi göstəricidir
ölçüyə gəlməyən göstəricidir.

86 Aşağıdakı əlamətlərdən hansı biri “səmərə” göstəricisinə xasdır?

- xərc göstəricisidir
- müqayisəli göstəricidir.
- nisbi göstəricidir.
- mütləq göstəricidir.
faiz göstəricisidir.

87 İqtisadi səmərə nədir?

- ölkə iqtisadiyyatının hər bir sahəsində və ya ayrılıqda hər bir müəssisədə il ərzində həyata keçirilən fəaliyyətlərin sayı.
- ölkə iqtisadiyyatında, iqtisadiyyatın ayrı-ayrı sahələrində və ya ayrılıqda hər bir müəssisədə müəyyən dövr əzində əsas fəaliyyətilə əlaqədar çəkilən xərclərin cəmi;
- ölkə iqtisadiyyatında, iqtisadiyyatın ayrı-ayrı sahələrində və ya ayrılıqda hər bir müəssisədə müəyyən dövr əzində fəaliyyətə cəlb edilən resursların dəyər ifadəsində cəmi;
- ölkə iqtisadiyyatının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir müəssisənin müəyyən dövr əzində fəaliyyətindən alınan mütləq ölçüdə iqtisadi nəticə;
- ölkə iqtisadiyyatının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir müəssisənin müəyyən dövr əzində fəaliyyətindən əldə edilən nisbi ölçüdə iqtisadi nəticə;

88 Hər hansı sənaye sahəsinin inkişaf sürəti necə hesablanır?

- sənayenin bütünlükdə inkişaf sürətinin əmək məhsuldarlığına nisbəti kimi.
- hər hansı sənaye sahəsinin inkişaf sürətinin sənayenin bütünlükdə inkişaf sürətinə nisbəti kimi;
- sahənin planlaşdırılan inkişaf səviyyəsinin işçilərin siyahı sayına nisbəti kimi;
- sahənin planlaşdırılan inkişaf səviyyəsinin sahənin faktiki inkişaf səviyyəsinə nisbəti kimi;
sənayenin bütünlükdə inkişaf sürətinin əsas fondların dəyərinə nisbəti kimi;

89 Nəqliyyat amilinin təsirini nəzərə alaraq aşağıdakı sənaye müəssisələrindən hansı xammal mənbələrinə yaxın rayonlarda yerləşdirilməlidir?

- pambıqtəmizləmə müəssisələri;
- maşınqayırmanın metal-tutumlu istehsalları;
- neft emalı müəssisələri;
qara və əlvan metallurgiya.
əsas kimya müəssisələri;

90 Nəqliyyat amilinin təsirini nəzərə alaraq aşağıdakı sənaye müəssisələrindən hansı enerji mənbələrinə yaxın rayonlarda yerləşdirilməlidir?

- yüngül metallar (alüminium və.s) istehsalları;
- elektrokimya müəssisələri;
- elektrometallurgiya müəssisələri;
- pambıqtəmizləmə müəssisələri;
- süni liflər istehsal edən müəssisələr;

91 Nəqliyyat amilinin təsirini nəzərə alaraq aşağıdakı sənaye müəssisələrindən hansı istehlak rayonuna yaxın yerləşdirilməlidir?

- neft emalı müəssisələri;
- pambıq parça müəssisələri;
- metaltutumu az olan maşinqayırma istehsalları;
- qara və əlvan metallurgiya müəssisələri.
- mebel istehsalı müəssisələri;

92 Yeni tikiləcək müəssisələrin istehsal etdiyi məhsulların istehlakçıları çox olarsa, onda belə müəssisələr necə yerləşdirilməlidir?

- əhalinin alıcılıq qabiliyyəti yüksək olan payonlarda;
- əhalinin sıx yerləşdiyi rayonda;
- istehlak rayonuna yaxın;
- xammal bazasına yaxın;
- enerji mənbələrinə yaxın;

93 Aşağıdakılardan hansı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramı”nın əsas vəzifələrinə aid deyil?

- yoxsulluğun səviyyəsinin azaldılması;
- əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması;
- müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması;
- tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa nail olmaq;
- əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi;

94 Aşağıdakılardan hansı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramı”nda iqtisadi, coğrafi və tarixi baxımdan iqtisadi rayonları fərqləndirən amillərə aid deyil?

- tarixi inkişaf xüsusiyyətləri;
- təbii şərait və ehtiyatları;
- iqtisadi-coğrafi mövqeyi;
- əhalinin yaş strukturu.
- əhalinin məskunlaşması səviyyəsi;

95 Aşağıdakı sənaye müəssisələrindən hansı istehlak rayonuna yaxın yerləşdirilməlidir?

- qara və əlvan metallurgiya müəssisələri;
- pambıqtəmizləmə müəssisələri
- ilkin aluminium istehsal edən müəssisələr
- neft emalı müəssisələri]
- mebel istehsalı müəssisələri

96 Aşağıdakı sənaye müəssisələrindən hansı enerji mənbələrinə yaxın rayonlarda yerləşdirilməlidir?

- qara və əlvan metallurgiya müəssisələ
- mebel istehsalı müəssisələri
- pambıqtəmizləmə müəssisələri;
- ilkin aluminium istehsal edən müəssisələr;
- neft emalı müəssisələri

97 Aşağıdakı sənaye müəssisələrindən hansı xammal mənbələrinə yaxın rayonlarda yerləşdirilməlidir?

- neft emalı müəssisələri;
- kimya müəssisələri;
- yeyinti sənayesi müəssisələri;
- qara və əlvan metallurgiya.
- süni liflər istehsal edən müəssisələr;

98 Sənaye sahə qurluşuna hansı amil təsir göstərmir?

- istehsalın kombinəşdirilməsinin yüksəldilməsi
- istehsalın təmərküzlaşmə səviyyəsinin yüksəlməsi;
- elmi-texniki tərəqqinin sürətinin artması
- idarəetmənin sosial-mənəvi metodlarının tətbiqinin genişləndirilməsi
- istehsalın ixtisaslaşdırılmasının dərinləşdirilməsi

99 Sahənin bütünlükdə sənayeni (və ya digər sahəni) in-ki-şaf sürətinə görə qabaqlama əmsalı necə hesablanır

- sənayenin bütünlükdə inkişaf sürətinin əmək məhsuldarlığına nisbəti kimi.
- sahənin planlaşdırılan inkişaf səviyyəsinin sahənin faktiki inkişaf səviyyəsinə nisbəti kimi;
- sahənin planlaşdırılan inkişaf səviyyəsinin işçilərin siyahı sayına nisbəti kimi;
- hər hansı sənaye sahəsinin inkişaf sürətinin sənayenin bütünlükdə inkişaf sürətinə nisbəti kimi;
- sənayenin bütünlükdə inkişaf sürətinin əsas fondların dəyərinə nisbəti kimi;

100 Sənaye sahəsinə daxil olan müəssisələr aşağıdakı şərtlərdən hansına cavab verməlidir?

- xüsusi peşə-ixtisəs tərkibinə malik mü-hən-dis-texniki və fəhlə kadrlara malik olurmurlar;
- yalnız səhmdar cəmiyyət formasında yaradılırlar
- həmcins xammal və material istehlak etmirlər;
- iş şəraitinin ümumi cəhətlərinə görə fərqlənirlər.
- oxşar maşınlar sistemi (avadanlıqlarının texnoloji quruluşu ciddi fərqlənməyən) və texnoloji istehsal üsulu tətbiq edirlər;

101 Sənaye sahəsinə daxil olan müəssisələr aşağıdakı şərtlərdən hansına cavab vermir?

- məhsulları eyni iqtisadi təyinat alır;
- xüsusi peşə-ixtisəs tərkibinə malik mü-hən-dis-texniki və fəhlə kadrlara malik olurlar;
- həmcins xammal və material istehlak edirlər;
- iş şəraitinin ümumi cəhətlərinə görə fərqlənir.
- oxşar maşınlar sistemi (avadanlıqlarının texnoloji quruluşu ciddi fərqlənməyən) və texnoloji istehsal üsulu tətbiq edirlər;

102 Aşağıdakılardan hansı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı”larında qarşıya qoyulan məqsədə çatmaq üçün hansı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmur?

- yerli resurslardan istifadənin səmərəsini artırmaq;
- əhalinin say artımına nail olmaq;
- əhalinin kommunal xidmətlərlə təminatını yaxşılaşdırmaq.
- regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasını və inkişafını təmin etmək;
- müəssisələrin istehsal fəaliyyətini bərpa etmək və yeni istehsal müəssisələri yaratmaq;

103 “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramı” çərçivəsində sənaye sektorunda əsas məqsədə nail olmaq üçün aşağıdakı tədbirlərin hansının həyata keçirilməsi nəzərdə tutulmur?

- özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi;
- rəqabətdə davamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixrac yönümlü istehsal sahələrinin yaradılmasının təşviqi;

- sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
- dövlət mülkiyyətində olan sənaye müəssisələrinin sayının artırılması; dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirilməsi;

104 Aşağıdakılardan hansı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramı”nın əsas vəzifələrinə aid deyil?

- iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi; ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması; infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi; ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi;
- iqtisadiyyatın diversifikasiyası; sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi;

105 Aşağıdakılardan hansı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramı”nın əsas məqsədinə aid deyil?

- əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması; iqtisadiyyatın diversifikasiyası; ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi
- ölkə sənayesinin sahə quruluşunda birtərəfliyə nail olmaq; tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa nail olmaq;

106 Sənaye istehsalının ölkə ərazisi üzrə düzgün yerləşdirməsi aşağıdakılardan hansına təsir göstərmir?

- əmək məhsuldarlığının yüksəlməsi və ictimai xərclərə qənaət əsasında istehsalın səmərəliliyini artırmasına. təbii sərvətlərdən səmərəli istifadəyə; geniş təkrar istehsalın sürətlənməsinə;
- ölkə iqtisadiyyatında inhisarçılığın səviyyəsinin artmasına; şəhərlə kənd, sənaye və kənd təsərrüfatı arasındaki fərqlərin azaldılmasına;

107 Sənaye istehsalının yerləşdirməsinin hansı prinsipinə riayət olunması müəssisələrin ixtisaslaşma səviyyəsini və onların optimal ölmüsünü müəyyən edir?

- iqtisadi rayonlar arasında səmərəli əmək bölgüsü və onların təssərfatlarının kompleks inkişafi. iqtisadiyyatın beynəmilləşdirilməsi və beynəlxalq əmək bölgüsündə iştirakın zəruriliyi; istehsalın yaşayış yerlərindən uzaqlaşdırılması;
- istehsalın xammal mənbələrinə və istehlak rayonlarına yaxınlaşdırılması; sənaye istehsalının ölkənin ərazi üzrə dirqərarda yerləşdirilməsi;

108 Sənaye istehsalının yerləşdirməsinin hansı prinsipinə riayət olunmaqla ölkənin iqtisadi rayonlarının sosial-iqtisadi inkişafının tarazlığını təmin edir, onların təbii resurslarından və əmək ehtiyatlarından səmərəli istifadə məsələsini həll edir?

- iqtisadi rayonlar arasında səmərəli əmək bölgüsü və onların təssərfatlarının kompleks inkişafi. iqtisadiyyatın beynəmilləşdirilməsi və beynəlxalq əmək bölgüsündə iştirakın zəruriliyi; istehsalın yaşayış yerlərindən uzaqlaşdırılması;
- sənaye istehsalının ölkənin ərazi üzrə dirqərarda yerləşdirilməsi; istehsalın xammal mənbələrinə və istehlak rayonlarına yaxınlaşdırılması;

109 Aşağıdakı hansı amil sənayenin sahə quruluşuna təsir göstərir?

- idarəetmənin sosial-mənəvi metodlarının tətbiqinin genişləndirilməsi; sənaye müəssisələrində fondveriminin yüksəlməsi; sənaye müəssisələrində əmək məhsuldarlığının yüksəlməsi;
- cəmiyyət üzvlərinin maddi və mənəvi həyat səviyyələrinin yüksəldilməsi. sənaye müəssisələrində fondtutumunun yüksəlməsi;

110 Sənaye müəssisələrinin hansı təsnifat əlamətinə görə sahəyə xas olan əsas və dövriyyə fondlarının quruluşlarındakı ümumilik və fərqlər, sahənin istehsal etdiyi məhsulun material, enerji, əmək və elm tutumluğunun dərəcəsi, istehsal tiplərindən hansının üstünlüyü və istehsalın ictimai təşkili forması və səviyyəsi nəzərə alınır?

- istehsal edilən məhsulların istehlak yerinə görə məhsulun aldığı iqtisadi təyinatına görə;
- idarəçilik və tabeçilik əlamətinə görə;
- iqtisadi özünəməxsusluq əlamətinə görə;
- əmək predmetinə təsiretmə xüsusiyyətinə görə;

111 Sənaye sahələri hansı əlamətə görə təsnifləşdirilmir

- iqtisadi özünəməxsusluq əlamətinə görə;
- məhsulun aldığı iqtisadi təyinatına görə
- texnoloji istehsal üsuluna görə;
- istehsal edilən məhsulların istehlak yerinə görə.
- əmək predmetinə təsiretmə xüsusiyyətinə görə;

112 Sənaye sahələri hansı əlamətlərə görə təsnifləşdirilir?

- texnoloji istehsal üsuluna, məhsulun aldığı iqtisadi təyinatına, əmək predmetinə təsiretmə xüsusiyyətinə, inkişaf səviyyəsinə görə.
- məhsulun aldığı iqtisadi təyinatına, əmək predmetinə təsiretmə xüsusiyyətinə, idarəçilik və tabeçilik əlamətinə, iqtisadi özünəməxsusluq əlamətinə görə;
- texnoloji istehsal üsuluna, əmək predmetinə təsiretmə xüsusiyyətinə, inkişaf səviyyəsinə, iqtisadi özünəməxsusluq əlamətinə görə;
- məhsulun aldığı iqtisadi təyinatına, işçi qüvvəsinin sayına, idarəçilik və tabeçilik əlamətinə, inkişaf səviyyəsinə görə;
- texnoloji istehsal üsuluna, əmək predmetinə təsiretmə xüsusiyyətinə, inkişaf səviyyəsinə, iqtisadi özünəməxsusluq əlamətinə görə;

113 Aşağıdakı hansı göstəricilərdən sənayenin sahə quruluşunu təhlil etmək üçün istifadə edirlər?

- ölkə sənayesinin rentabellik göstəricisindən
- sənaye sahələrindəki fondverimi göstəricisindən
- sənaye sahələrində çalışan işçilərin əməkməhsuldarlığı göstəricisindən;
- ölkə sənayesinin komplekslik səviyyəsi və ya sənaye sahələrinin sayı göstəricisindən.
- sənaye sahələrinin rəqabət qalılıyyətlilik göstəricisindən;

114 Sənayenin sahə quruluşu nədir?

- sənayeyə daxil olan sahələrin ardıcılığıdır.
- sənaye sahələri arasındaki qarşılıqlı kooperasiya əlaqələrini eks etdirən göstəricidir.
- sənaye sahələri arasındaki qarşılıqlı istehsal əlaqələrinin həcmini eks etdirən kəmiyyətdir.
- sənaye sahələri arasındaki qarşılıqlı istehsal əlaqələrini eks etdirən kəmiyyət nisbətidir.
- sənayenin digər sahələrlə əlaqələrinin eks etdirən göstəricidir.

115 Sənaye sahəsi nədir?

- bütün maddi istehsal sahələrinin məcmusudur.
- sənayenin tərkib hissələrinin kəmiyyət nisbətidir.
- torpağın əsas istehsal vasitəsi olduğu sahələrinin məcmusudur
- qeyri-istehsal sahələrinin məcmusudur
- müəyyən əlamətlərə görə oxşar olan sənaye müəssisələrinin məcmusudur

116 Sənaye müəssisələrinin ərazi üzrə yerləşdirilməsində aşağıdakı amillərdən hansı nəzərə alınır?

- müəssisənin nizamnamə kapitalının miqdarı;
- istehsalın təşkili üsulları;

- istehsalın təşkili tipləri;
- əhalinin dini etiqatı;
- özəlləşdirmə prosesinin sürəti;

117 Aşağıdakı amillərdən hansı sənaye istehsalının ərazi üzrə təşkilinə təsir edir?

- istehsalın təşkili prinsipləri;
- istehsalın təşkili üsulları;
- istehsalın təşkili tipləri;
- ett-nin istiqamətləri;
- mexaniki amillər;

118 Aşağıdakılardan hansı sənaye istehsalının ərazi üzrə təşkilinə təsir etmir?

- avtomatlaşdırmanın inkişafı;
- kimyalaşdırmanın inkişafı;
- elektirikləşdirmənin inkişafı;
- özəlləşdirmə prosesinin sürəti;
- kooperasiyalışma;

119 Sənaye müəssisələrinin ərazi üzrə yerləşdirilməsində aşağıdakı amillərdən hansı nəzərə alınır?

- əhalinin dini etiqat;
- su enerjisinin istifadə olunması mümkinlüyü;
- faydalı qazıntıının istifadə olunması mümkinlüyü;
- istehsalın təşkili üsulları;
- təbii su yolunun mövcudluğu;

120 Aşağıdakı amillərdən hansı sənaye istehsalının ərazi üzrə təşkilinə təsir edir?

- istehsalın təşkili prinsipləri;
- istehsalın təşkili üsulları;
- istehsalın təşkili tipləri;
- istehsalın ictimai təşkili formaları;
- mexaniki amillər;

121 Aşağıdakıların hansı sənaye istehsalının ərazi üzrə təşkilinə təsir edən təbii amillərə aid deyil?

- təbii su yolunun mövcudluğu;
- su enerjisinin istifadə olunması mümkinlüyü;
- faydalı qazıntıının istifadə olunması mümkinlüyü;
- əhalinin yaş strukturu;
- iqlim şərait;

122 Aşağıdakı amillərdən hansı sənaye istehsalının ərazi üzrə təşkilinə təsir etmir?

- demoqrafik amillər;
- təbii amillər;
- nəqliyyat amili;
- mexaniki amillər;
- texniki amillər;

123 Sənaye istehsalının ərazi üzrə təşkilinə təsir edən amillərin hansının təsiri nəticəsində müxtəlif növ materialdan eyni məhsul alınması imkanı yaranır?

- avtomatlaşdırmanın inkişafı;
- kooperasiyalışma;
- elektirikləşdirmənin inkişafı;
- kimyalaşdırmanın inkişafı;

korporasiyalasma;

124 Aşağıdakılardan hansı sənaye istehsalının ərazi üzrə təşkilinə təsir etmir?

- demoqrafik amillər;
- ett-nin istiqamətləri;
- nəqliyyat amili;
- istehsalın təşkili üsulları;
- istehsalın ictimai təşkili formaları;

125 Aşağıdakılardan hansı sənaye istehsalının ərazi üzrə təşkilinə təsir etmir?

- avtomatlaşdırmanın inkişafı;
- kimyalaşdırmanın inkişafı;
- elektirikləşdirmənin inkişafı;
- korporasiyalasma;
- kooperasiyalasma;

126 Aşağıdakılardan hansı sənaye istehsalının ərazi üzrə təşkilinə təsir etmir?

- istehsalın kombinəlməsi;
- istehsalın ixtisaslaşması;
- istehsalın təmərküzləşdirilməsi;
- korporasiyalasma;
- kooperasiyalasma;

127 Sənaye əmək bölgüsünün hansı növündə formalasır?

- Texniki əmək bölgüsü.
- Şəxsi əmək bölgüsü;
- Ictimai əmək bölgüsü;
- Ümumi əmək bölgüsü;
- Fərdi əmək bölgüsü;

128 Əmək bölgüsünün hansı növündə xalq təsərrüfatının iri sahələri formalasır?

- Ümumi əmək bölgüsü;
- Fərdi əmək bölgüsü;
- Şəxsi əmək bölgüsü;
- Ictimai əmək bölgüsü;
- Texniki əmək bölgüsü.

129 Aşağıdakılardan hansı sənaye istehsalının yerləşdirməsinin əsas prinsiplərinə daxil deyil?

- iqtisadi rayonlar arasında səmərəli əmək bölgüsü və onların təssərufatlarının kompleks inkişafı.
- iqtisadiyyatın beynəmilləşdirilməsi və beynəlxalq əmək bölgüsündə iştirakın zəruriliyi;
- istehsalın xammal mənbələrinə və istehlak rayonlarına yaxınlaşdırılması;
- xammalın olub-olmamasından asılı olmayaraq ucuz işçi qüvvəsi regionlarına üstünlük verirməsi;
- ölkənin xarici təcavüzdən müdafiəsi və ətraf mühitin qorunması;

130 Aşağıdakılardan hansı sənaye istehsalının yerləşdirməsinin əsas prinsiplərinə daxil deyil?

- iqtisadi rayonlar arasında səmərəli əmək bölgüsü və onların təssərufatlarının kompleks inkişafı.
- istehsalın xammal mənbələrinə və istehlak rayonlarına yaxınlaşdırılması;
- iqtisadiyyatın beynəmilləşdirilməsi və beynəlxalq əmək bölgüsündə iştirakın zəruriliyi;
- istehsalın yaşayış yerlərindən uzaqlaşdırılması;
- sənaye istehsalının ölkənin ərazi üzrə dirqərarda yerləşdirilməsi;

131 Hansı təsnifat əlamətinə görə sənaye müəssisələri hasiledici və emaledici qruplara bölünür?

- istehsal edilən məhsulların istehlak yerinə görə məhsulun aldığı iqtisadi təyinatına görə;
- idarəcilik və tabeçilik əlamətinə görə;
- əmək predmetinə təsiretmə xüsusiyyətinə görə;
- iqtisadi özünəməxsusluq əlamətinə görə;

132 Hansı təsnifat əlamətinə görə sənaye müəssisələri hasilat və emal sənayesi qruplarına bölünür?

- istehsal edilən məhsulların istehlak yerinə görə.
- əmək predmetinə təsiretmə xüsusiyyətinə görə;
- texnoloji istehsal üsuluna görə;
- məhsulun aldığı iqtisadi təyinatına görə;
- iqtisadi özünəməxsusluq əlamətinə görə;

133 Ümumi əmək bölgüsü nədir?

- ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun dövr üçün hazırlanmasını təmin etmək məqsədilə bu işə hər hansı sahənin uyğunlaşdırılmasıdır.
- istehsal proseslərində müasir texnika və texnologiyanın tətbiq edilməsidir;
- ölkənin beynəlxalq bazarlarda bir məhsul üzrə ixtisaslaşmasıdır;
- iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsidir;
- sənayenin, kənd təsərrüfatının və başqa sahələrin daxilində müxtəlif müstəqil sahələrin (alt sahələrin) əmələ gəlməsidir;

134 Texniki əmək bölgüsü nədir?

- müəssisə miqyasında istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib hissələrinə – sex və istehsal sahələrinə - ayrılmışdır;
- ayrı-ayrı iş yerlərində tətbiq olunan texnika və texnologiyanın fərqli olmasına;
- istehsal prosesləri arasında olan texnoloji fərqlərdir;
- müəssisə miqyasında istifadə olunan in-sən əməyinin, tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sıra funksiya və əməliyyatlar üzrə öz tərkib hissələrinə parçalanmasıdır.
- iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsidir;

135 Fərdi əmək bölgüsü nədir?

- müəssisə miqyasında istifadə olunan insan əməyinin, tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sıra funksiya və əməliyyatlar üzrə öz tərkib hissələrinə parçalanmasıdır.
- sənayenin, kənd təsərrüfatının və başqa sahələrin daxilində müxtəlif müstəqil sahələrin (alt sahələrin) əmələ gəlməsidir;
- iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsidir;
- müəssisə miqyasında istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib hissələrinə – sex və istehsal sahələrinə - ayrılmışdır;
- ölkənin beynəlxalq bazarlarda bir məhsul üzrə ixtisaslaşmasıdır;

136 İctimai əmək bölgüsünün formaları hansılardır?

- fiziki, mexaniki, texnoloji.
- mütləq, nisbi, integrallaşdırılmış;
- fərdi, seriyalı, kütləvi;
- ümumi, xüsusi, fərdi;
- fərdi, texniki, texnoloji;

137 Sənaye istehsalının yerləşdirməsinin əsas prinsiplərinə nələr daxildir?

- hərbi sənayenin üstün inkişafını təmin edən ərazilərə meyl etmə, yalnız valyutaya satıla bilən məhsulların regionlar üzrə yerləşdirilməsi
- iqtisadiyyatın beynəmilləşdirilməsi və beynəlxalq əmək bölgüsündə iştirakın zəruriliyi, təmərküzləşmənin sürətləndirilməsi
- istehsalın yaşayış yerlərindən uzaqlaşdırılması, ölkənin ərazisi üzrə birqərarda yerləşdirilməsi

- istehsalın xammal mənbələrinə və istehlak rayonlarına yaxınlaşdırılması, ölkənin ərazi üzrə dirçərarda yerləşdirilməsi
ixtisassız fəhlələrin və işsizlərin az olduğu rayonlara meyletmə, xarici bazarda rəqabət apara biləcək məhsulların istehsalı, xammalın olub-olmamasından asılı olmayaraq ucuz işçi qüvvəsi regionlarına üstünlük verirməsi

138 Sənaye sahələri məhsulun iqtisadi təyinatına görə necə təsnifləşdirilir?

- hasılat və emal sənayesi sahələri;
qida məhsulları və elektrik avadanlıqları istehsal edən sahələr;
tikinti materialları və maşın və avadanlıqlar istehsalı sahələri;
- istehsal vasitələri və istehlak şeyləri istehsal edən sahələr;
yüngül və ağır sənaye;

139 Aşağıdakılardan hansı hasiledici sənaye sahəsinə aid deyil?

- kimiyəvi xammal hasılati
apatit hasılatı;
neft hasılatı;
- ağac məmulatları istehsalı;
tikinti materialları istehsalı;

140 Sənaye sahələri əmək predmetinə təsiretmə xarakteriən görə necə təsnifləşdirilir?

- «A» və «B» qrupuna daxil olan sənaye sahələri
yüngül və yeyinti sənayesi
hasılat sənayesi və balıq sənayesi;
- hasılat və emal sənayesi
yüngül və ağır sənaye;

141 Elektrikləşdirilmənin səviyyə göstəriciləri:

- enerji vermə
fondla silahlanma
istehsalın elektrikləşdirilməsi əmsali
- əməyin elektriklə silahlandırılması
enerji tutumlu

142 Sənaye müəssisəsində ümumi istehlak olunan elektrik enerjisinin həcmi 4500 min kvt, texnoloji ehtiyaclarla istehlak ounmuş elektrik enerjisinin həcmi 3600 min kvt olarsa onda müəssisədə elektrik enerjisinin istehlak quruluşunu hesablayın.

- 0.652
- 0.8
- 1.25
- 0.805
- 0.825

143 Sənaye müəssisəsində il ərzində istehlak olunan bütün enerjisinin həcmi 8500 min kvt, il ərzində istehlak edilmiş elektrik enerjisinin həcmi 6800 min kvt olarsa onda müəssisədə istehsalın elektrikləşdirilməsi əmsalını hesablayın.

- 0.6
- 1700.0
- 1.25
- 0.8
- 1.5

144 Əgər mexanikləşdirmə üsulu ilə yerinə yetirilmiş məhsul həcmi 60 min man., məhsulun ümumi həcmi 90 min man, maşınılı istehsalda məşğul işçilərin sayı 20 nəfər, ümumi işşilərin sayı 70 nəfər, istehsalın

mexanikləşdirmə üsulunda məşğul 35 norma/saat, ümumi əmək xərci 70 norma/saat olarsa, əməyin mexanikləşdirilmə səviyyəsini hesablayın

- 0.5
- 1.5
- 0.67
- 0.3
- 3.5

145 Verilənlərdən istifadə etməklə istehsalın elektrikləşmə əmsalını hesablayın: işçilərin sayı – 400 nəfər, elektrik mühərriklerinin gücü – 600 kVt/s, quraşdırılmış enerji avadanlıqlarının sayı – 800 ədəd, ümumi avadanlıqların sayı – 1600 ədəd

- 3.5
- 0.7
- 1.5
- 0.4
- 2.0

146 Məhsul vahidinin istehsalına “gətirilmiş xərclər”in illik məbləği necə hesablanır?

- əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə məhsul vahidinin maya dəyərinin cəminin əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsalına nisbəti kimi
- əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə məhsul vahidinin maya dəyərinin cəmi kimi
- əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsalının hasili kimi
- əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsalının hasili ilə məhsul vahidinin maya dəyərinin cəmi kimi
- əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsali ilə məhsul vahidinin maya dəyərinin hasili kimi

147 Aşağıdakılardan hansı elmi-texniki inqilabın əlamətlərinə aid deyil?

- elmi tədqiqatların ənənəvi üsllarla yerinə yetirilməsi
- elmin məhsuldar qüvvələrinin ünsürünə çevriləməsi
- elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi
- avtomatlaşdırma
- elmi informasiyanın yeni üsllarla işlənməsi

148 Elmi-texniki inqilabın əlamətləri hansılardır?

- avtomatlaşdırma, elmin yüksək inkişafı, istehsalın ixtisaslaşdırılması, sənaye mərkəzlərinin yaranması, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi, yeni texnoloqiyaların kəşf olunması
- əlmi mərkəzlərin yaradılması, istehsalın kombinəlməsi, elmin məhsuldar qüvvələrinin ünsürünə çevriləməsi, elmi ideyaların istehsalda tətbiq müddətinin azalması, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi
- istehsalın təmərküzləşməsi, elmin yüksək inkişafı, dünyada baş vermiş sənaye inqilabları, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi, elmi informasiyanın yeni üsllarla işlənməsi
- avtomatlaşdırma, elmin məhsuldar qüvvələrinin ünsürünə çevriləməsi, dünyada baş vermiş sənaye inqilabları, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi, elmi informasiyanın yeni üsllarla işlənməsi
- elmin yüksək inkişafı, dünyada baş verən böhranlar, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi, yeni texnoloqiyaların kəşf olunması, elmi informasiyanın yeni üsllarla işlənməsi

149 Sənaye müəssisələrində gətirilmiş ümumi vaxt məsrəfi necə hesablanır?

- mexanikləşdirilmiş üsulla proseslərin və əl ilə əməliyyatların icrasına vaxt məsrəflərlərinin fərqi kimi;
- mexanikləşdirilmiş üsulla proseslərin və əl ilə əməliyyatların icrasına vaxt məsrəflərlərinin hasili kimi;
- mexanikləşdirilmiş üsulla proseslərin və əl ilə əməliyyatların icrasına vaxt məsrəflərlərinin nisbəti kimi;
- mexanikləşdirilmiş üsulla proseslərin və əl ilə əməliyyatların icrasına vaxt məsrəflərlərinin cəmi kimi;
- mexanikləşdirilmiş üsulla əməliyyatların icrasına vaxt məsrəflərlərinin fəhlələrin sayına nisbəti kimi;

150 Sənaye müəssisələrində məhsuldarlıq əmsalı necə hesablanır?

- ən aşağı məhsuldarlığı olan universal dəzgahla fəhlələrin sayının hasili kimi;
- ən aşağı məhsuldarlığı olan universal dəzgahda hazırlanan hissənin əməktutumunun onun (hissənin) fəaliyyətdə olan dəzgah üçün əməktutumu ilə cəmi kimi;
- ən aşağı məhsuldarlığı olan universal dəzgahda hazırlanan hissənin əməktutumunun onun (hissənin) fəaliyyətdə olan dəzgah üçün əməktutumu ilə hasili kimi;
- ən aşağı məhsuldarlığı olan universal dəzgahda hazırlanan hissənin əməktutumunun onun (hissənin) fəaliyyətdə olan dəzgah üçün əməktutumuna nisbəti kimi;
- ən aşağı məhsuldarlığı olan universal dəzgahda hazırlanan hissənin əməktutumunun onun (hissənin) fəaliyyətdə olan dəzgah üçün əməktutumu ilə fərqi kimi;

151 Sənaye müəssisələrində iş yerinə xidmət əmsalı necə hesablanır?

- fəhlələrin sayı ilə faktiki olaraq iş yerinə xidmət edənlərin sayının fərqi kimi;
- dəzgahla fəhlənin sayının 1:1-ə nisbətilə fəhlələrin sayı ilə faktiki olaraq iş yerinə xidmət edənlərin sayının cəmi kimi;
- dəzgahla fəhlənin sayının 1:1-ə nisbətilə fəhlələrin sayı ilə faktiki olaraq iş yerinə xidmət edənlərin sayının hasili kimi;
- dəzgahla fəhlənin sayının 1:1-ə nisbətilə fəhlələrin sayının faktiki olaraq iş yerinə xidmət edənlərin sayına nisbəti kimi;
- dəzgahla fəhlənin sayının 1:1-ə nisbətilə fəhlələrin sayı ilə faktiki olaraq iş yerinə xidmət edənlərin sayının fərqi kimi;

152 Yeni texnikanın səmərəliliyi necə hesablanır?

- bazis və yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin cəminin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına nisbəti kimi;
- yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;
- bazis və yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin cəminin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;
- bazis və yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin fərqlərinin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;
- köhnə texnikanın tətbiqi üçün gətirilən xərclərin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;

153 Məhsul vahidinin istehsalına “gətirilmiş xərclər”in illik məbləği necə hesablanır?

- əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə məhsul vahidinin maya dəyərinin cəminin əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsalına nisbəti kimi;
- əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə məhsul vahidinin maya dəyərinin cəmi kimi;
- əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsalının hasili kimi;
- əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsalının hasili ilə məhsul vahidinin maya dəyərinin cəmi kimi;
- əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsalı ilə məhsul vahidinin maya dəyərinin hasili kimi;

154 Aşağıdakılardan hansı elmi-texniki inqilabın əlamətlərinə aid deyil?

- elmi tədqiqatların ənənəvi üsllarla yerinə yetirilməsi
- elmin məhsuldar qüvvələrinin ünsürünə çevriləməsi
- elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi
- avtomatlaşdırma
- elmi informasiyanın yeni üsullarla işlənməsi;

155 Elmi-texniki inqilabın əlamətləri hansılardır?

- avtomatlaşdırma, elmin yüksək inkişafı, istehsalın ixtisaslaşdırılması, sənaye mərkəzlərinin yaranması, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi, yeni texnoloqiyaların kəşf olunması
- elmi mərkəzlərin yaradılması, istehsalın kombinələşməsi, elmin məhsuldar qüvvələrinin ünsürünə çevriləməsi, elmi ideyaların istehsalda tətbiq müddətinin azalması, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi
- istehsalın təmərküzləşməsi, elmin yüksək inkişafı, dünyada baş vermiş sənaye inqilabları, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi, elmi informasiyanın yeni üsullarla işlənməsi

- avtomatlaşdırma, elmin məhsuldar qüvvələrinin ünsürünə çevriləməsi, dünyada baş vermiş sənaye inqilabları, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi, elmi informasiyanın yeni üsullarla işlənməsi
elmin yüksək inkişafı, dünyada baş verən böhranlar, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi, yeni texnoloqiyaların kəşf olunması, elmi informasiyanın yeni üsullarla işlənməsi

156 Elektrik enerjisinin istehlak quruluşu necə hesablanır?

- elektrik enerjisi istehlakının ümumi həcminin texnoloji ehtiyaclara istehlak olunan elektrik enerjisinin həcminə nisbəti.
texnoloji ehtiyaclara istehlak olunan elektrik enerjisinin həcmi ilə elektrik enerjisi istehlakının ümumi həcminin hasil;
texnoloji ehtiyaclara istehlak olunan elektrik enerjisinin həcmi ilə elektrik enerjisi istehlakının ümumi həcminin cəmi;
texnoloji ehtiyaclara istehlak olunan elektrik enerjisinin həcminin elektrik enerjisi istehlakının ümumi həcminə nisbəti;
elektrik enerjisi istehlakının ümumi həcmindən texnoloji ehtiyaclara istehlak olunan elektrik enerjisinin həcmi çıxılır;

157 İstehsəlin elektrikləşdirilməsi əmsalı necə hesablanır?

- texnoloji ehtiyaclara istehlak olunan elektrik enerjisinin həcminin elektrik enerjisi istehlakının ümumi həcminə nisbəti kimi.
qurulmuş elektrik mühərriklərinin texniki güclərinin cəminin il ərzində istehlak edilmiş elektrik enerjisinin həcminə nisbəti kimi;
il ərzində istehlak edilmiş bütün enerjinin (elektrik, istilik və s.) həcminin il ərzində istehlak edilmiş elektrik enerjisinin həcminə nisbəti kimi;
il ərzində istehlak edilmiş elektrik enerjisinin həcminin il ərzində istehlak edilmiş bütün enerjinin həcminə nisbəti kimi;
qurulmuş elektrik mühərriklərinin texniki güclərinin cəminin il ərzində istehlak edilmiş bütün enerjinin həcminə nisbəti kimi

158 Əməyin elektrik silahlılığı əmsalı necə hesablanır?

- fəhlələrin sayıının qurulmuş elektrik mühərriklərinin texniki güclərinin cəminə vurmaqla;
elektrik enerjisi istehlakının ümumi həcminin fəhlələrin sayıına nisbəti
texnoloji ehtiyaclara istehlak olunan elektrik enerjisinin həcminin fəhlələrin sayıına nisbəti;
qurulmuş elektrik mühərriklərinin texniki güclərinin cəminin fəhlələrin sayıına nisbəti.
fəhlələrin sayıının qurulmuş elektrik mühərriklərinin texniki güclərinin cəminə nisbəti;

159 Əməyin mexanikləşdirmə səviyyəsi göstəricisi necə hesablanır?

- fəhlələrin ümumi sayı ilə əməyi mexanikləşdirilmiş fəhlələrin sayıının cəmi kimi;
əməyi mexanikləşdirilmiş fəhlələrin sayıının fəhlələrin ümumi sayıına vurmaqla;
fəhlələrin ümumi sayıından əməyi mexanikləşdirilmiş fəhlələrin sayıının çıxməqla;
əməyi mexanikləşdirilmiş fəhlələrin sayıının fəhlələrin ümumi sayıına nisbəti kimi;
fəhlələrin ümumi sayıının əməyi mexanikləşdirilmiş fəhlələrin sayıına nisbəti

160 Hansı sahənin inkişafı ictimai istehsalın kimyalaşdırılması üçün baza yaradır və deficit materiallara qənaət edilməsinə, məhsulun keyfiyyətinin yüksəldilməsinə şərait yaradır?

- cihazqayırmaya
metallurgiya
maşınqayırmaya
kimya sənayesi
elektroenergetika

161 İstehsalın avtomatlaşdırılması səviyyəsini müəyyən edən göstəricilər:

- əməyin, planlaşmanın, idarəetmənin avtomatlaşdırılması əmsalı
məhsulun, əməyin, işlərin avtomatlaşdırılması əmsalı
istehsalın, əməyin, idarəemənin avtomatlaşdırılması əmsalı
istehsalın, əməyin və işlərin avtomatlaşdırılması əmsalı

məhsulun, istehsalın, idarəetmanın avtomatlaşdırılması əmsali

162 Aşağıdakı variantlardan hansı ən səmərəli variantdır?

- məhsul vahidinin istehsalına “gətirilmiş xərclər”in illik məbləği 1800 mln. man
- məhsul vahidinin istehsalına “gətirilmiş xərclər”in illik məbləği 2200 mln. man
- məhsul vahidinin istehsalına “gətirilmiş xərclər”in illik məbləği 2000 mln. man
- məhsul vahidinin istehsalına “gətirilmiş xərclər”in illik məbləği 1600 mln. man
- məhsul vahidinin istehsalına “gətirilmiş xərclər”in illik məbləği 1650 mln. man

163 Elmi-texniki tərəqqinin hansı istiqaməti ictimai istehsalın maddi ünsürlərindən olan yalnız əmək predmetləri ilə təmasda olur?

- robotlaşdırma;
- elektirikləşdirmə və avtomatlaşdırma;
- kimyalaşdırma;
- elektirikləşdirmə;
- avtomatlaşdırma;

164 İstehsalın kimyalaşdırılması səviyyəsi hansı göstərici ilə müəyyən olunur?

- kimya sənaye müəssisələrində fondveriminin səviyyəsi;
- hər hansı məhsulun maya dəyərində istehlak edilmiş süni və sintetik materialların xüsusi çəkisi;
- kimya sənaye müəssisələrində işləyənlərin sayının ölkə sənayesində işləyənlərin sayındakı xüsusi çəkisi;
- kimya sənaye müəssisələrindəki əsas fondların dəyərinin ölkə sənayesindəki əsas fondların dəyərində xüsusi çəkisi;
- kimya sənaye müəssisələrində rentabellik göstəricisinin səviyyəsi;

165 İstehsalın kimyalaşdırılması səviyyəsi hansı göstərici ilə müəyyən olunur?

- kimya sənaye müəssisələrinin sayı;
- sənaye məhsulunun istehsalı texnologiyasında kimyəvi metodların xüsusi çəkisi;
- kimya sənaye müəssisələrində əmək məhsuldarlığının səviyyəsi;
- kimya sənaye müəssisələrində əsas fondların dəyəri;
- kimya sənaye müəssisələrində işləyənlərin sayı;

166 Elmi-texniki potensial nədir?

- elmi məlumatlar toplusu və istehsal elementlərinin məcmusudur;
- elmi məlumatlar toplusu və istehsal amillərinin məcmusudur;
- elmi idarəetmə təşkilatlarının və maliyyə resurslarının məcmusudur;
- sənaye müəssisələrinin kadrlarının məcmusudur;
- elmin maddi-texniki bazası, elmi kadrlar, elmi məlumatlar toplusu və elmi idarəetmə təşkilatlarının məcmusudur;

167 Aşağıdakı variantlardan hansı ən səmərəli variantdır?

- məhsul vahidinin istehsalına “gətirilmiş xərclər”in illik məbləği 1800 mln. man;
- məhsul vahidinin istehsalına “gətirilmiş xərclər”in illik məbləği 2200 mln. man;
- məhsul vahidinin istehsalına “gətirilmiş xərclər”in illik məbləği 2000 mln. man;
- məhsul vahidinin istehsalına “gətirilmiş xərclər”in illik məbləği 1600 mln. man;
- məhsul vahidinin istehsalına “gətirilmiş xərclər”in illik məbləği 1650 mln. man;

168 Elmi-texniki inqilabın ikinci əlaməti hansıdır?

- insanın bədən üzvləri imkanlarından qırğğa çıxmazı, texnoloji sürətin artması, bilavasitə idarəetmənin qeyri-mümkin olması, idarəetmə üçün lazım olan informasiya axınının sürətlə artması və yeni xarakteri və sairədir;
- elmi ideyaların istehsalda tətbiq müddətinin getdikcə azalmasıdır;
- elmi biliyin nəzəri və eksperimental hissələrinin, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsidir;
- elmi informasiyanın yeni üsullarla toplanması, işlənməsi, saxlanması, məqsədə uyğun formada səmərəli istifadə olunması və elmi idarəetmənin həmin informasiyi əsasında qurulmasıdır;

“elm-texnika-istehsal” sistemi ünsürlərinin qarşılıqlı təsiri sayəsində elmin bilavasitə məhsuldar qüvvələrin ünsürünə çevrilməsidir;

169 Elmi-texniki inqilabın üçüncü əlaməti hansıdır?

insanın bədən üzvləri imkanlarından qırğına çıxmazı, texnoloji sürətin artması, bilavasitə idarəetmənin qeyri-mümkün olması, idarəetmə üçün lazım olan informasiya axınının sürətlə artması və yeni xarakteri və sairədir. elmi biliyin nəzəri və eksperimental hissələrinin, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsidir; elmi informasiyanın yeni üsullarla toplanması, işlənməsi, saxlanması, məqsədə uyğun formada səmərəli istifadə olunması və elmi idarəetmənin həmin informasiya əsasında qurulmasıdır;

- elmi ideyaların istehsalda tətbiq müddətinin getdikcə azalmasıdır;
“elm-texnika-istehsal” sistemi ünsürlərinin qarşılıqlı təsiri sayəsində elmin bilavasitə məhsuldar qüvvələrin ünsürünə çevrilməsidir;

170 Elmi-texniki inqilabın dördüncü əlaməti hansıdır?

insanın bədən üzvləri imkanlarından qırğına çıxmazı, texnoloji sürətin artması, bilavasitə idarəetmənin qeyri-mümkün olması, idarəetmə üçün lazım olan informasiya axınının sürətlə artması və yeni xarakteri və sairədir. elmi ideyaların istehsalda tətbiq müddətinin getdikcə azalmasıdır; elmi informasiyanın yeni üsullarla toplanması, işlənməsi, saxlanması, məqsədə uyğun formada səmərəli istifadə olunması və elmi idarəetmənin həmin informasiya əsasında qurulmasıdır;

- elmi biliyin nəzəri və eksperimental hissələrinin, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsidir;
“elm-texnika-istehsal” sistemi ünsürlərinin qarşılıqlı təsiri sayəsində elmin bilavasitə məhsuldar qüvvələrin ünsürünə çevrilməsidir;

171 Elmi-texniki inqilabın beşinci əlaməti hansıdır?

insanın bədən üzvləri imkanlarından qırğına çıxmazı, texnoloji sürətin artması, bilavasitə idarəetmənin qeyri-mümkün olması, idarəetmə üçün lazım olan informasiya axınının sürətlə artması və yeni xarakteri və sairədir. elmi ideyaların istehsalda tətbiq müddətinin getdikcə azalmasıdır;

elmi biliyin nəzəri və eksperimental hissələrinin, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsidir;

- elmi informasiyanın yeni üsullarla toplanması, işlənməsi, saxlanması, məqsədə uyğun formada səmərəli istifadə olunması və elmi idarəetmənin həmin informasiya əsasında qurulmasıdır;
“elm-texnika-istehsal” sistemi ünsürlərinin qarşılıqlı təsiri sayəsində elmin bilavasitə məhsuldar qüvvələrin ünsürünə çevrilməsidir;

172 İnkubasiya dövrü nədir?

istehsal tsiklinin bir hissəsidir.

xammal-materialın üzərində texnoloji əməliyyatların həyata keçirilməsi müddətidir;

elmi ideyanın söylənməsindən sınaqdan keçirilməsinə qədər olan müddətdir;

- elmi ideyanın söylənməsindən tətbiqinə qədər olan müddətdir;
elmi ideyaların istehsalda tətbiq müddətinin getdikcə azalmasıdır;

173 Hansı ifadə düz deyil?

ETT- innovasiya proseslərini gücləndirir

ETT - istehsal tullantılarından istifadəyə imkan yaradır

ETT - dinamik sosial-iqtisadi inkişafı təmin edir

- ETT - infilyasiyanı aşağı salan amildir
ETT - məhsulun rəqabət qabiliyyətliliyini yüksəldir

174 Elmi-texniki tərəqqi nədir?

işçi heyətinin təhsil və onların əməyinin texnika ilə silahlanma səviyyələrinin yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, əmək haqqının yüksəldilməsi, istehsal edilən məhsulların keyfiyyətə yaxşılaşdırılması üzrə fasıləsiz və qanuna uyğun prosesdir;

əmək vasitələrinin, texnoloji proseslərin təkmilləşdirilməsi, torpağın yaxşılaşdırılması, əmək cisimlərinin keyfiyyətə yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi, mövcud tələbatın ödənilməsi üzrə fasıləsiz və qanuna uyğun prosesdir;

əmək vasitələrinin, texnoloji proseslərin təkmilləşdirilməsi, əmək cisimlərinin keyfiyyətə yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi, mövcud tələbatın ödənilməsi üzrə fasıləsiz və qanuna uyğun prosesdir;

- əmək vasitələrinin, texnoloji proseslərin təkmilləşdirilməsi, əmək cisimlərinin keyfiyyətcə yaxşılaşdırılması, iqtisadi cəhətdən daha sərfəli xammal, material, enerji növlərinin yaradılması və istehsalata tətbiqi, əməyin təşkilinin və istehsalın idarə olunmasının təkmilləşdirilməsi üzrə fasiləsiz və qanuna uyğun prosesdir; torpağın yaxşılaşdırılması, əmək məhsuldarlığının artırılması, əmək haqqının yüksəldilməsi, istehsal edilən məhsulların keyfiyyətcə yaxşılaşdırılması üzrə fasiləsiz və qanuna uyğun prosesdir;

175 İstehsalın mexanikləşdirmə səviyyəsi göstəriciləri:

- əməyin, planlaşmanın, idarəetmənin mexanikləşdirilməsi əmsalı məhsulun, əməyin, işlərin mexanikləşdirilməsi əmsalı istehsalın, əməyin, idarəemənin mexanikləşdirilməsi əmsalı
- istehsalın, əməyin və işlərin mexanikləşdirilməsi əmsalı məhsulun, istehsalın, idarəetmanın mexanikləşdirilməsi əmsalı

176 Aşağıdakılardan hansı kimyəvi metodlara aid deyil?

- ekstraksiya
- çökdürmə
- kiristallaşdırma
- süzmə
- rektifikasiya

177 Sənaye müəssisəsində fəhlələrin ümumi sayı 400 nəfər, əməyi mexanikləşdirilmiş fəhlələrin sayı isə 250 nəfər olarsa onda müəssisədə əməyin mexanikləşdirmə səviyyəsi nə qədər olar?

- 0.825
- 0.652
- 1.6
- 0.625
- 1.62

178 Elmi-texniki potensiala aid edilmir:

- elmi sferanın təşkilati-idarəetmə strukturu
- elmi kadrlar
- elmin maddi-texniki bazası
- nəqliyyat vasitələri
- informasiya

179 Elmi-texniki potensiala aid edilmir:

- maliyyə resursları
- informasiya
- elmi kadrlar
- elmin maddi-texniki bazası
- elmi sferanın təşkilati-idarəetmə strukturu

180 Elm – texnika – istehsal sistemində əsas həlqə nə sayılır?

- innovasiya
- texnologiya
- texnika
- elm
- istehsal

181 ETT neçə forması var?

- 6.0
- 4.0
- 3.0

- 2.0
- 5.0

182 ETT hansı formaları mövcuddur?

- elmi-texniki və operativ istehsal
- daxili və xarici
- istehsal və qeyri-istehsal
- təkamül və inqilab
- mütərəqqi və tənəzzül

183 ETT müəyyən edən sahə:

- kimya sənayesi, neft sənayesi, elektroenergetika
- neft sənayesi, maşınqayırma, elektroenergetika
- maşınqayırma, metallurgiya, kimya sənayesi
- maşınqayırma, kimya sənayesi, elektroenergetika
- elektroenergetika, kimya sənayesi, yeyinti sənayesi

184 ETT əsas istiqamətləri:

- kimyalaşdırma, elektrikləşdirmə, gen injeneriya
- mekanikləşdirmə, avtomatlaşdırma, robotlaşdırma, kimyalaşdırma
- mekanikləşdirmə, kimyalaşdırma, biotexnologiya
- kompleks mekanikləşdirmə və avtomatlaşdırma, kimyalaşdırma, elektrikləşdirmə
- avtomatlaşdırma, robotlaşdırma, elektrikləşdirmə

185 Sənayenin hansı sahəsində müasir yüksək məhsuldar dəzgah, avadanlıqlar quraşdırılmışdır və burada ixtisaslı fəhlələr, mühəndis-texnik işçiləri işləyir?

- elektroenergetika
- kimya sənayesi
- metallurgiya
- maşınqayırma
- neft sənayesi

186 İstehsal texnologiyasının hansı sahəsi özündə işləmə, emal, yiğma, tökmə, ştamplama, qablaşdırma və başqa texnologiyaları özündə əks etdirir?

- elektroenergetika
- kimya sənayesi
- metallurgiya
- maşınqayırma
- neft sənayesi

187 Sənayedə elmi-texniki tərəqqinin əsas istiqamətləri aid deyil?

- sənaye istehsalının avtomatlaşdırılması
- istehsalın kimyalaşdırılması
- sənaye istehsalının elektrikləşdirilməsi
- sənaye istehsalının təmərküzləşdirilməsi
- istehsalın kompleks mekanikləşdirilməsi

188 Sənayedə elmi-texniki tərəqqinin əsas istiqamətləri hansılardır?

- sənaye istehsalının elektrikləşdirilməsi, təmərküzləşdirilməsi və ixtisaslaşdırılması
- istehsalın təmərküzləşdirilməsi, ixtisaslaşdırılması və kimyalaşdırılması
- sənaye istehsalının elektrikləşdirilməsi, təmərküzləşdirilməsi, kompleks mekanikləşdirilməsi və avtomatlaşdırılması

- sənaye istehsalının elektrikləşdirilməsi, kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, kimyalaşdırılması istehsalın təmərküzləşdirilməsi, kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, kimyalaşdırılması

189 Ən çox enerji istehlak edən maddi istehsal sahəsi hansıdır?

- kənd təsərrüfatı
- rabitə
- ictimai iaşə
- sənaye
- tikinti

190 Hansı sahə ETT-nin maddi əsası və bələdçisidir?

- yanacaq
- yeyinti
- yüngül
- maşınqayırma
- metallurgiya

191 Bunlardan hansı ETT-nin istiqaməti deyil

- sənayenin kimyalaşdırılması
- mütərəqqi texnologiyanın yaradılması
- mexanikləşdirmə
- struktur dəyişiklikləri, yeni müəssisələrin yaradılması
- elektrikləşdirmə, yeni enerji növlərinin tapılması

192 Məhsulun istehsalı və reallaşdırılması xərcləri planda:

- müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir.
- işçilərin zəruri sayı, əmək haqqı fondunun həcmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır;
- müəssisənin pul mədaxili və məxaricini, büdcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir;
- planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır;
- ayrı-ayrı məhsul növlərinin istehsalı üzrə natural və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur;

193 Sosial-iqtisadi inkişafın proqnozlaşdırılmasında istifadə olunan ən əhəmiyyətli metod hansıdır?

- ekspert qiymətləndirmə metodu.
- inzibati metodu;
- təşkilati metodu;
- balans metodu;
- iqtisadi metodu;

194 Sənayenin planlaşdırılmasında hansı metodlardan istifadə olunur?

- iqtisadi metodu;
- təcrubi-eksperimental metodu;
- təşkilati metodu;
- ekspert qiymətləndirmə metodu.
- inzibati metodu;

195 Sənayenin planlaşdırılmasında hansı metodlardan istifadə olunur?

- inzibati metodu;
- təcrubi-eksperimental metodu;
- analtik-hesablama metodu;
- balans metodu;

iqtisadi metodu;

196 Seçilmiş prioritetlər üzrə lazımi vəzifələri tamamilə və həm də sürətlə həll etmək üçün zəruri olan iqtisadi şəraitin yaradılması və onun elmi cəhətdən əsaslandırılması indikativ planlaşdırmanın hansı funksiyasına aiddir?

- məlumatverici;
- operativ;
- strateji;
- tənzimləyici;
- təshihedici;

197 Indikativ planlaşdırmanın hansı funksiyası sosial-iqtisadi inkişafın proqnozlaşdırılmasından ibarətdir?

- məlumatverici;
- tenzimləyici;
- operativ;
- strateji;
- təshihedici;

198 Indikativ planlaşdırmanın hansı funksiyası istehsalın iqtisadi cəhətini qiymətləndirmək, təhlil etmək, ümumiləşdirmək üçün meyar və göstəricilər sisteminin işlənib hazırlanması işini icra edir?

- məlumatverici;
- operativ;
- strateji;
- təshihedici;
- tenzimləyici;

199 Aşağıdakılardan hansı indikativ planlaşdırmanın funksiyalarına aid deyil?

- məlumatverici;
- tenzimləyici;
- strateji;
- operativ;
- təshihedici;

200 İdarəetmə funksiyası dedikdə nə başa düşülür?

- idarəetmə məqsədlərinin və metodlarının məcmusu başa düşülür;
- idarəetmə vəzifələrinin və metodlarının məcmusu başa düşülür;
- idarəetmə məqsədlərinin və istehsalın təşkili prinsiplərinin məcmusu başa düşülür
- idarəetmə vəzifələrini yerinə yekirəmək üsul-ları və vasitələrinin məcmusu başa düşülür.
- idarəetmə məqsədlərinin və vəzifələrinin məcmusu başa düşülür;

201 Aşağıdakılardan hansı idarəetmənin sosial-psixoloji metodunun təsir vasitələrinə aid deyil?

- əxlaq normaları və tərbiyəvi motivlər;
- müəssisədə istehsalat mədəniyyətinin yüksəldilməsi;
- işçilərin əməyə maraqlarının və yaradılılıq təşəbbüslerinin artırılması;
- əməyin normalaşdırılması.
- işçi he-yətinin təsərrüfat fəaliyyətinə və onun təşkilinə təsiri;

202 Aşağıdakılardan hansı idarəetmənin əsas funksiyası olan planlaşdırmanın əhatə etdiyi mərhələlərə aid deyil?

- qəbul edilmiş qərarların qiymətləndirilməsi mərhələsi;
- problemin təhlili və proqnozlaşdırma mərhələləri;
- məqsədlərin müəyyən edilməsi mərhələsi;

- istehsal prosesinin ünsürleri arasında kooperasiyasının yaradılması mərhələsi;
alternativ və tətbiqatların müəyyən olunması mərhələsi;

203 İdarəetmə prosesi nədir?

- işçilərin peşə-ixtisas tərkibinin müəyyənləşdirilməsi, əmək məhsuldarlığına təsir edən amillərin araşdırılması, istehsalın avtomatlaşdırılması və mexanikləşdirilməsi kimi ardıcıl əməliyyatların məcmusu başa düşülür; müəssisənin qarşısında qoyulmuş sosial-iqtisadi məqsədlərə nail olmağın yolları və metodlarını müəyyənləşdirilməsi, istehsalın avtomatlaşdırılması və mexanikləşdirilməsi başa düşülür; rəhbər kadrların və mütəxəssislərin seçilimi və yerləşdirilməsi, onların əməyinin təşkili, əməyin iyerarxiyası və funksional bölgüsünün formallaşması, idarəetmə orqanları aparatının quruluşunun müəyyənləşdirilməsi və işçilərin sayının müəyyən olunması, müəssisənin fəaliyyətini tənzimləyən qanunların qəbul edilməsi kimi əməliyyatlar kompleksi başa düşülür;
- idarə olunan obyektin qarşısında duran vəzifələrin müəyyən edilmiş müddətə və ehtiyatlardan səmərəli istifadə etməklə yerinə yetirilməsinə yönəldilmiş idarəetmə qərarlarının əsaslandırılması, qəbul edilməsi və icrasının təşkili məqsədilə qarşılıqlı əlaqədə və müəyyən ardıcılıqla yerinə yetirilən müxtəlif xarakterli əmək və maşın əməliyyatlarının kompleksi kimi başa düşülür; gələcəkdə həyata keçiriləcək fəaliyyətin parametrlərinin müəyyən edilməsi, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün la-yi-hələrin hazırlanması, müəssisələrin yaradılması proseslərinin məcmusu başa düşülür;

204 Sənayenin istehsal programının göstəricilər sisteminə nələr aiddir?

- işçilərin sayı, məhsul nomenklaturası, keyfiyyəti, qiyməti və maya dəyəri
rəqiblərin illik dövriyyəsi, əmək haqqı fondu, işçi heyətinin sayı və əmək məhsuldarlığı
rəqiblərin istehsal gücü, bazardakı məhsulların keyfiyyəti, əmək məhsuldarlığı
- ümumi məhsul, əmtəəlik məhsulun həcmi, realizə olunmuş məhsul
mövcud və potensial istehsal gücü, faktiki və potensial satış həcmi

205 Aşağıdakılardan hansı müəssisənin inkişaf planının əsas bölməsi olan «İstehsalın iqtisadi səmərəliliyinin artırılması» planınınnda nəzərə alınır?

- investisiya qoyuluşlarından istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;
əsas fondlardan istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;
kadrlardan istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;
- ayrı-ayrı məhsulların istehsalı üzrə tapşırıqlar;
dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;

206 Aşağıdakılardan hansı müəssisənin maliyyə planında nəzərə alınır?

- bank və digər subyektlərlə hesablaşmalar.
müəssisənin pul məxarici;
müəssisənin pul mədaxili;
- fondveriminin planlaşdırılması;
bütçə ilə hesablaşmalar;

207 Aşağıdakılardan hansı müəssisənin inkişaf planının bölmələrinə aid deyil?

- əmək kollektivinin sosial inkişaf planı.
əmək haqqı və kadrlar planı;
investisiya və yeni texnikanın tətbiqi planı;
- sığorta işinin planı;
məhsulun istehsalı və reallaşdırılması planı;

208 Sənaye müəssisələrində elmi cəhətdən əsaslandırılmış normaların işlənib hazırlanmasında hansı metodlardan istifadə olunur?

- təcrübi-eksperimental və inzibati metodlar;
təcrübi-eksperimental və təşkilati metodlar;
analtik-hesablama və iqtisadi metodlar;
- analtik-hesablama və təcrübi-eksperimental;
iqtisadi və tənzimləyici metodlar;

209 İdarəetmə metodu dedikdə nə başa düşülür?

- idarəetmə vəzifələrini yerinə yekir mək üsul-ları və vasitələrinin məcmusu başa düşülür;
- idarəetmə məqsədlərinin və vəzifələrinin məcmusu başa düşülür;
- idarəetmə məqsədlərinin və istehsalın təşkili prinsiplərinin məcmusu başa düşülür
- idarəetmə funksiyasını reallaşdırmaq üçün tətbiq edilən üsul, fənd və fəndlər sistemi başa düşülür;
- idarəetmə məqsədlərinin və metodlarının məcmusu başa düşülür;

210 Menecment nədir?

- menecment ölkə iqtisadiyyatının idarə edilməsi prosesini əhatə edir;
- menecment texnikanın idarə edilməsi prosesini əhatə edir;
- menecment idarəetmə anlayışından geniş mənada işlənilir və milli iqtisadiyyatın idarə edilməsi prosesini əhatə edir;
- menecment komplekslərin iqtisadiyyatının idarə edilməsi prosesini əhatə edir;
- menecment iqtisadiyyatın idarə edilməsinin bir hissəsi olmaqla, yalnız müəssisə miqyasındaki hadisə və prosesləri əhatə edir;

211 Aşağıdakılardan hansı idarəetmənin inzibati metodun təsir vasitələrinə aid edilmir?

- qərar;
- qayda;
- mütləq səmərəlilik göstərişləri;
- əxlaq normaları;
- normativlər;

212 Bunlardan hansı idarəetmənin iqtisadi metodunun mexanizminə aid olunmur?

- əmək haqqı;
- vergi;
- gəlir və mənəfət;
- talimat;
- qiymət;

213 Sənaye müəssisələrində menecmentin hansı prinsipinə görə idarəcilik ierarxiyasında bütün bölmə və fiziki şəxslər öz hüquq hədlərini aşmadan onlara tapşırılmış vəzifələrini yerinə yetirmək işində tam məsuliyyət daşımalıdırlar?

- idarəcilikdə məsuliyyətin uzlaşdırılması prinsipi;
- idarəcilikdə mərkəzləşdirmə və qeyri mərkəzləşdirmə formalarının optimal uzlaşdırılması prinsipi;
- idarəetmənin demokratikləşdirilməsi prinsipi;
- idarəcilikdə hüquq, vəzifə və məsuliyyətin uzlaşdırılması prinsipi;
- idarəcilikdə ahəngdarlıq prinsipi;

214 Sənaye müəssisələrində idarəetmənin hansı prinsipinin mahiyyətində səlahiyyətlərin bölgüsü dayanır?

- idarəcilikdə məsuliyyətin uzlaşdırılması prinsipi;
- idarəcilikdə hüquq, vəzifə və məsuliyyətin uzlaşdırılması prinsipi;
- idarəetmənin demokratikləşdirilməsi prinsipi;
- idarəcilikdə mərkəzləşdirmə və qeyri mərkəzləşdirmə formalarının optimal uzlaşdırılması prinsipi;
- idarəcilikdə ahəngdarlıq prinsipi;

215 Bunlardan hansı sənaye müəssisəsinin idarəetmə mexanizminə aid olunmur?

- məlumatlar və onların işlənmə üsulları;
- idarəetmənin funksional quruluşu;
- idarəetmə prinsipləri və funksiyaları;
- istehsal fəaliyyətinin lisenziyalasdırılması;
- iqtisadi və hüquqi qanunlar və məhdudiyyətlər;

216 Fonvərimi göstəricisinin səviyyəsinin artırılması tapşırıqları müəssisənin inkişaf planının hansı bölməsinə aiddir

- investisiya və yeni texnikanın tətbiqi planı;
- məhsulun istehsalı və reallaşdırılması planı
- məhsulun istehsalı və reallaşdırılması xərcləri planı;
- istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi planı
- maliyyə planı;

217 Sənaye müəssisələrdə istehsal programının əsaslandırılmasında əsasən aşağıdakı göstəricilərin hansından istifadə olunur?

- rentabellik indeksindən
- çıxış istehsal gücündən;
- giriş istehsal gücündən
- orta illik istehsal gücündən
- rentabellik normasından

218 İstehsal programması hansı amillərlə əsaslandırılır?

- məhsulun maya dəyəri, işçilərin əmək haqqı, əsas fondların texniki səviyyəsi, alınacaq materialların keyfiyyəti müəssisənin istehsal gücü, maddi-texniki təminat səviyyəsi, beynəlxalq əlaqələri, innovasiya fəaliyyəti, idarətemə işçilərinin sayı
- istehsal ediləcək məhsulun maya dəyəri, işçilərin əmək haqqı, əsas fondların qurlusu
 - istehsal ediləcək məhsula bazardakı tələbin həcmi, istehsal güclərindən istifadə səviyyəsi, yeni istehsal güclərinin işə salınması və əsaslı tikinti işləri üzrə nəzərdə tutulan tədbirlər.
 - istehsal meydancalarının sahəsi, alınacaq xammalın həcmi, cəlb ediləcək kreditlərin məbləği,

219 Əmtəəlik məhsula daxil edilmir:

- ilin əvvəli və axırı üçün pulu ödənilməyən satılmış məhsul;
- plan ilinin əvvəli üçün hazır məhsul qalığı;
- reallaşdırılmış məhsul;
- bitməmiş istehsal qalığının dəyişməsi.
- plan ilinin axırı üçün hazır məhsul qalığı

220 İstehsal programının dəyər göstəricisi hansıdır?

- məhsulun maya dəyəri.
- əmtəəlik məhsul;
- 1 manatlıq əmtəəlik məhsula çəkilən xərc;
- əsas istehsal fondlarının tərkibi
- dövriyyə vəsaitlərinin dəyəri

221 Biznes-plan nədir?

- Ədliyyə Nazirliyi, Vergilər və Maliyyə Nazirliyi tərəfindən tələb edilən zəmanət xarakterli sənədlərdir müəssisələrə öz fəlaiyyətində nəzərə almalı olduqları məsələlər haqqında dövlət tərəfindən verilən sənəddir direktiv plandır
- mənfiət əldə etməsinə nail olmaq üçün istehsal sahibkarlığına yerinə yetirməli olduğu tədbirlər sistemidir konsalting firmaları tərəfindən bütün sənaye müəssisələrinə sıfarişsiz və ödənişsiz olaraq tərtib olunub verilən sənədlər toplusudur

222 Planlaşdırmanın üsulları hansılardır?

- təşkiletmə, nəzarət
- analiz, sintez,
- induksiya, deduksiya,
- balans, normativ
- xətti, funksional,

223 Elmi-texniki tərəqqinin planlaşdırılmasında planlaşdırmanın hansı metodu geniş tətbiq olunur?

- program məqsədli metod
 - qrafik metod
 - normativ metod
 - balans metodu
 - şəbəkə metodu

224 Sənayenin istehsal proqrammasının resurs təminatını müəyyən etmək və əsaslandırmaq üçün istifadə olunan keyfiyyət göstəricilərinə aşağıdakılardan hansı aid deyil?

- əmək məhsuldarlığı;
- materialtutumu göstəricisi;
- fondverimi göstəricisi;
- mənfəətin kütləsi.
- rentabellik səviyyəsi;

225 Sənayenin istehsal proqrammasının resurs təminatını müəyyən etmək və əsaslandırmaq üçün istifadə olunan kəmiyyət göstəricilərinə aşağıdakılardan hansı aid deyil?

- mənfəətin kütləsi.
- əmək haqqı fondu;
- əmtəəlik məhsulun həcmi;
- əmək məhsuldarlığı;
- realizə olunmuş məhsulun həcmi;

226 Sənayenin istehsal proqrammasının resurs təminatını müəyyən etmək və əsaslandırmaq üçün hansı göstəricilərdən istifadə olunur?

- standartlaşdırma və eyniləşdirmə (unifikasiya) göstəriciləri
- məhsulun estetik göstəriciləri;
- texnologilik göstəriciləri;
- kəmiyyət və keyfiyyət göstəriciləri;
- iqtisadi göstəricilər;

227 İdarəetmə sistemi nədir?

- idarə aparatında çalışan işçilərin məcmusudur.
- idarəetmə metodları və funksiyalarının məcmusu, istehsalın təşkili prinsipləridir;
- idarəetmə məq-səd-lərinin məcmusu, investisiya qoyuluşu prosesidir;
- idarəetmə məqsədlərinin, idarəetmənin strukturu, forma və metodlarının məcmusudur;
- müəssisədə idarəetmənin təşkilati quruluşunu xarakterizə edir, kadrların tərkibini göstərir;

228 Sənaye müəssisədə idarəetmə prosesinin mər-hələ-lər-i hansıdır?

- təşkl etmə, stimullaşdırma, nəzarət.
- təşkil, idarəetmə, tənzimləmə;
- proqnozlaşdırma, təşkil etmə, tənzimləmə;
- planlaşdırma, planların reallaş-dırıl-ma-sı və nəza-rət;
- planlaşdırma, proqnozlaşdırma, tənzimləmə

229 Aşağıdakılardan hansı menecmentin prinsiplərinə aiddir?

- idarəcilikdə məsuliyyətin uzlaşdırılması prinsipi.
- idarəcilikdə birqərarlıq prinsipi;
- idarəcilikdə hüquq prinsipi;
- idarəcilikdə hüquq, vəzifə və məsuliyyətin uzlaşdırılması prinsipi;
- idarəcilikdə ahəngdarlıq prinsipi;

230 Aşağıdakılardan hansı menecmentin prinsiplərinə aiddir?

- paralellik prinsipi;
- düzxətlilik prinsipi;
- avtomatlaşdırma və mexanikləşdirmə prinsipi;
- idarəcilikdə mərkəzləşdirmə və qeyri mərkəzləşdirmə formalarının optimal uzlaşdırılması prinsipi;
- ahəngdarlıq prinsipi;

231 İdarəetmənin funksiyası olan planlaşdırmanın mərhələlərinə aşağıdakılardan hansı aiddir?

- lisenziyalasdırma;
- koordinasiya;
- matris sxemi;
- məqsədlərin müəyyən edilməsi;
- Təşəbbüskarlıq;

232 İstehsal programında:

- müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir
- işçilərin zəruri sayı, əmək haqqı fondunun həjmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır;
- planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır;
- ayrı-ayrı məhsul növlərinin istehsalı üzrə natural və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur;
 - müəssisənin pul mədaxili və məxaricini, büdcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir;

233 Proqnoz nədir?

- istehsal müəssisəsinin öz gücünü və bazarda baş verən tələb və təklifi tam şəkildə hesablayaraq, öz qarşısına elmi əsası olan məqsəd qoyub və buna məqsədə nail olma mərhələlərini müəyyənləşdirməklə onların nə vaxt və necə yerinə yetirilməsinin sənədləşdirilməsidir;
- yalnız sənaye müəssisələrinə aid olan idarəetmə funksiyası olmaqla, sexlərin istehsal etməli olduğu məhsulların adları və natural göstəricilərinin məcmusudur;
- idarə olunan obyektin qarşısında duran vəzifələrin müəyyən edilmiş müddətə və ehtiyatlardan səmərəli istifadə etməklə yerinə yetirilməsinə yönəldilmiş idarəetmə qərarlarının əsaslandırılması, qəbul edilməsi və icrasının təşkili məqsədilə qarşılıqlı əlaqədə və müəyyən ardıcılıqla yerinə yetirilən müxtəlif xarakterli əmək və maşın əməliyyatlarının məcmusudur;
- perspektiv dövr üçün iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yollarına, üstünlük veriləcək sahələrin inkişaf istiqamətlərinə, strateci məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mülahizə və tövsiyələrin məcmusudur;

234 Program nədir?

- məqsədlərin müəyyən edilməsi, problemin təhlili, proqnozlaşdırma, alternativ variantların müəyyən olunması, qəbul edilmiş qərarların qiymətləndirilməsi, investisiya qoyuluşlarının həyata keçirilməsi mərhələlərini əhatə edən fəaliyyət növüdür.
- elmi jəhətdən formalasdırılan biliklər sistemi və habelə ictimai həyatın bütün sahələrinin şüurlu nizamlanmasına yönəldilmiş fəaliyyət növüdür;
- programda öz əksini tapan tədbirlərin rəvan, bir qaydada realizə olunması məqsədilə həyata keçirilməsi nəzərdə tutulan konkret və kompleks tədbirlər sistemidir;
- dövlət və təsərrüfat subyektləri tərəfindən müəyyən dövrlər əzində icrası nəzərdə tutulan təsərrüfat tədbirləri üzrə məqsəd və vəzifələrin məcmusudur;
 - strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mülahizə və tövsiyələrin məcmusudur;

235 Plan nədir?

- perspektiv dövr üçün iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yollarına, strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mülahizə və tövsiyələrin məcmusudur.

- uzun müddət üçün müəyyən edilmiş, rəqabət üstünlüklenin və səmərəliliyin artırılması əsasında stabil iqtisadi göstəricilərə və bu göstəricilərin artımına nail olmağa imkan verən istiqamətlərin, fəaliyyət qaydaları və normalarının, idarəetmə funksiyalarının məcmusudur;
- müəssisənin inkişafı üçün zəruri olan sənədlərin möjmusudur;
- məqsədi, məzmunu, həcmi, metodları, ardıcılılığı, icra olunma vaxtı göstərilməkə müəyyən bir dövr üçün yerinə yetirilməsi nəzərdə tutulan iş və tapşırıqların məcmusunu özündə əks etdirən sənəddir;
 - dövlət və təsərrüfat subyektləri tərəfindən müəyyən dövrlərzində icrası nəzərdə tutulan təsərrüfat tədbirləri üzrə məqsəd və vəzifələrin, icra sənədlərinin məcmusudur;

236 İdarəetmənin metodları hansılardır?

- inzibati, iqtisadi, sosial-psixoloji; sosial-psixoloji, texnoloji; iqtisadi; təşkilatı; inzibati; texnoloji iqtisadi; texnoloji, operativlik

237 Aşağıdakılardan hansı sənaye müəssisəsində idarəetmə funksiyalarına aid deyil?

- uçot və nəzarət
- təşkiletmə
- planlaşdırma
- əməyin stimullaşdırılması
- operativ tənzimləmə

238 Sənaye müəssisəsində idarəetmə funksiyaları hansılardır?

- bazarda tələbatın müəyyənləşdirilməsi, bazarın seqmentləşdirilməsi, inzibati və iqtisadi metodların tətbiqi
) hüquq, vəzifə və məsuliyyətin uzlaşdırılması, operativ tənzimləmə və dispetçerləşdirmə, stimullaşdırma
mərkəzləşmə və qeyri-mərkəzləşmə formalarının optimal uzlaşdırılması
- planlaşdırma və proqnozlaşdırma, təşkiletmə; operativ tənzimləmə və dispetçerləşdirmə; uçot və nəzarət
icarənin demokratikləşdirilməsi, planlaşdırma, təşkiletmə; operativ tənzimləmə və dispetçerləşdirmə; uçot və nəzarət

239 Sənayedə idarəetmə nədir?

- sənaye sahələri arasındaki qarşılıqlı istehsal əlaqələrini əks etdirən kəmiyyət nisbətidir.
qanunvericilikdə nəzərdə tutulmuş bütün fəaliyyət növlərinin məcmusudur
bazardakı tələbi öyrənib, onu ödənilməsi üzrə fəaliyyətidir
- əvvəlcədən nəzərdə tutulmuş və dərk edilmiş məqsədə nail olmaq üçün əmək kollektivinə, onların fəaliyyətinin təşkili və uzlaşdırılması işinə məqsədyönlü təsiretmə tədbirləridir
əmək vasitələrinin, texnoloji proseslərin təkmilləşdirilməsi, əmək cisimlərinin keyfiyyətcə yaxşılaşdırılması,
əməyin təşkilinin təkmilləşdirilməsi üzrə fasiləsiz və qanuna uyğun prosesdir;

240 Müəssisədə 325 min man-lıq məhsul buraxılışı olmuşdur. Kənara yerinə yetirilən işin həcmi 43 min man., öz istehsalı olan yarımfabrikatların dəyəri 24 min man, ilin sonuna bitməmiş istehsalın həcmi 5 min man. təşkil etmişdir. Əmtəəlik məhsulun miqdarını təyin edin.

- 235,2 min man
- 392 min man
- 387 min man
- 368 min man
- 397 min man

241 Əmtəəlik məhsulun həcmi 350 min man., bitməmiş istehsal qalığı ilin əvvəlinə - 100 min man., ilin sonuna – 75 min man olarsa, məcmu məhsulun həcmini müəyyən edin

- 175 min man
- 375 min man
- 325 min man

- 525 min man
- 355 min man

242 Əmtəəlik məhsulun həcmi 700 min man., bitməmiş istehsal qalığı ilin əvvəlinə - 200 min man., ilin sonuna – 150 min man olarsa, məcmu məhsulun həcmini müəyyən edin

- 750 min man
- 650 min man
- 350 min man
- 710 min man
- 1050 min man

243 Əmtəəlik məhsulun həcmi 250 min man., bitməmiş istehsal qalığı ilin əvvəlinə - 80 min man., ilin sonuna – 60 min man olarsa, məcmu məhsulun həcmini müəyyən edin

- 240 min man
- 270 min man
- 230 min man
- 390 min man
- 110 min man

244 Təmərküzləşmənin aqreqat forması daha çox iqtisadi üstünlüklərə malikdir. Ona görə ki:

- bu zaman istehsal meydancalarının genişlənməsi baş verdiyindən əlavə xərclər artır;
- bu, istehsalın intensiv yolla təmərküzləşdirilməsi olduğundan qənaət imkanı böyükdür;
- bu, istehsalın həm intensiv, həm də ekstensiv yolla təmərküzləşdirilməsidir
- bu zaman yeni istehsal bölmələrinin enerji təminatı əlavə xərclər tələb edir;
- bu, istehsalın ekstensiv yolla təmərküzləşdirilməsi olduğundan qənaət imkanı böyükdür;

245 İstehsal miqyasının müsbət effekti” nədir?

- bu, istehsal həcminin artması ilə müəssisənin təsərrüfat əlaqələrinin genişlənməsini əks etdirir
- bu, istehsal həcminin artması ilə məhsul vahidinə çəkilən xərclərin azalmasını əks etdirir
- bu, istehsal həcminin artmasına uyğun olaraq məhsul satışı həcmərinin artmasını əks etdirir
- bu, istehsala əlavə investisiya qoyuluşu yolu ilə məhsul istehsalı həcmərinin artırılmasını əks etdirir
- bu, istehsal həcminin artmasına uyğun olaraq məhsul vahidinə çəkilən xərclərin artmasını əks etdirir

246 Aşağıdakılar hansı müəssisənin ölçüsünə təsir göstərən istehsaldaxili amillərdəndir

- makroiqtisadi sabitlik, inflyasiya səviyyəsi, məhsulun qiyməti, müəssisənin bazar mövqeyi, bazar rəqabəti
- texnikanın inkişaf səviyyəsi, tətbiq olunan texnoloji istehsal üsulunun orijinallığı, istehsalın təşkili vəziyyəti, fəhlələrin mədəni-texniki səviyyəsi və s
- ərazinin relyefi, əmək ehtiyatlarının mövcudluğu, su təchizatı, enerji təminatı, kadrların ixtisas səviyyəsi, istehlakçıların gəlirləri və s.
- xammal və nəqliyyat amilləri, demoqrafik vəziyyət, iqtisadi-coğrafi amilləri, regionun mənimsənilmə vəziyyəti, sosial infrastrukturun inkişaf səviyyəsi, ekoloji vəziyyət, vaxt amili və s.
- elmi-texnili tərəqqi, istehsalın icimai təşkili formaları, istehsalın ahəngdar təşkili, istehsalın təşkili tipi, istehsal üsulu

247 Təmərküzləşmənin aqreqat formasının öyrənilməsi zamanı hansı göstəricilərin tətbiqi daha məqsədə uyğundur?

- dəyər göstəriciləri
- natural göstəricilər
- inteqral göstəricilər
- ümmümləşdirilmiş göstəricilər;
- nisbi göstəricilər;

248 Kombinələşmiş istehsalların təmərküzləşməsi aşağıdakılardan hansına təminat vermir?

- aralıq məhsul və tullantılardan istifadə edilməsini təmin edir;
texnoloji proseslərin yerinə yetirilməsinin ardıcılılığını təmin edir
● müəssisənin mənfəətinin düzgün bölüşdürülməsini təmin edir.
xammalın kompleks emalını təmin edir
ətraf mühitin çirkənməsinin azalmasını təmin edir;

249 İstehsal miqyasının mənfi effekti” nədir?

- bu, istehsal həcminin artması ilə məhsul vahidinə çəkilən xərclərin azalmasını əks etdirir
● bu, istehsal həcminin artması ilə məhsul vahidinə çəkilən xərclərin artmasını əks etdirir
bu, istehsal həcminin azalması ilə müəssisənin mənfəətinin azalmasını əks etdirir
bu, istehsal həcminin azalması ilə məhsul vahidinə çəkilən xərclərin artmasını əks etdirir
bu, istehsal həcminin azalması ilə məhsul vahidinə çəkilən xərclərin azalmasını əks etdirir

250 Miqyas artımından qənaətin (miqyasın müsbət effektinin) davamlı olduğu sənaye sahələrinə aşağıdakılardan hansı xasdır:

- belə sahələrdə çoxlu sayıda kiçik müəssisələr fəaliyyət göstərir.
● belə sahələrdə iri ölçülü müəssisələr üstünlük təşkil edir;
belə sahələrdə orta ölçülü müəssisələr üstünlük təşkil edir;
belə sahələrdə kiçik ölçülü müəssisələr üstünlük təşkil edir;
belə sahələrdə kiçik və orta ölçülü müəssisələr üstünlük təşkil edir;

251 Aşağıdakı sənaye sahələrində iri müəssisələr tam üstünlüyü malikdir:

- istehlak malları istehsalı, istehsal vasitələrinin istehsalı, tikinti materialları sənayesi, emal sənayesi.
● elektroenergetika, neft emalı, qara və əlvan metallurgiya, kimya və neft-kimya sənayesi, sement istehsalı,
maşınqayırma, şüşə və çini-saxsı sənaye
yeyinti sənayesi; yüngül sənaye, gön-dəri və ayaqqabı sənayesi, metal emalı sənayesi, kombinələşdirilmiş yem
istehsalı;
bədii məməlatlar istehsalı, musiqi alətlərinin hazırlanması, oyuncaq istehsalı, kimyəvi təmizləmə və bo-yama,
dəftərxana ləvazimatı istehsalı;
ağac emalı və mebel, sellüloz – kağız, poliqrafiya, tikinti materialları, toxuculuq, balıq, konserv sənaye sahələri

252 Aşağıdakı istehsal sahələrindən hansında həm kiçik, həm orta, həm də iri müəssisələr təqribən eyni dərəcədə səmərəli fəaliyyət göstərə bilərlər?

- musiqi alətlərinin hazırlanması
● ağac emalı və mebel istehsalı
kombinələşdirilmiş yem istehsalı;
əlvan metallurgiya
polimer materialların istehsalı

253 Aşağıdakılardan hansı səmərəlilik baxımından iri müəssisənin üstünlüyünü şərtləndirən amil hesab edilmir

- İstehsalın iri müəssisələrdə cəmlənməsi daxili bazarda rəqabət iştirakçılarının sayının artmasına götürüb çıxarır
İri istehsallarda elmi-tədqiqat və sınaq laboratoriyaları, güclü konstruktur böroları yaratmaq mümkün olur;
İri istehsalda hazırlanın məhsulun maya dəyəri kiçik istehsallara nisbətən aşağı səviyyədə olur
İri müəssisələrdə daha güclü və məhsuldarlığı yüksək olan avadanlıqlar tətbiq etmək mümkündür;
İri istehsallarda istehsalın və əməyin mütarəqqi təşkili formalarına keçmək daha asan olur;

254 İri müəssisələrin üstünlüklerinə aid deyil:

- yüksək rentabellik, fondverimi
vahid məhsulun maya dəyərinin aşağı olması
daha güclü mərkəşləşdirilmiş kapital
yeni texnologiyaların tətbiqi üçün yaxşı şərait
● xüsusi kapital qoyuluşu və fond tutumunun yüksək olması

255 İstehsal programmasının əsas bölmələrinə aid deyil:

- məhsulun reallaşdırılması planı
- əmtəəlik (məcmu) məhsulun istehsal planı
- marketinq planı
- ixraca buraxılan məhsul planı
- məhsulun keyfiyyətinin artırılması planı

256 Françayzinq nədir?

- maşın və avadınlıqların icarəyə verilməsi;
- torpaqdan istiafdə hüququnun satılması;
- istehsal edilən əmtəərin satılması;
- firma nişanından istifadə hüququnun satılması;
- istehsal texnologiyasından istifadə hüququnun satılması;

257 Lizinq müqaviləsində nə nəzərdə tutulmur?

- lizinqə götürürlən əmlakdan istifadə zamanı əldə edilən gəlirlərin maksimum səviyyəsinə qoyulan tələblər;
- lizinq haqqının məbləği, onun ödənilmə müddəti və qaydası;
- zəruri hallarda ijarəçinin lizinq obyekti olan əmlak üçün təminatı;
- müqavilənin tərəfləri, onların hüquq və vəzifələri;
- icarəyə verilən əmlakın tərkibi və dəyəri;

258 İstehsalın təmərküzləşdirilməsinin iqtisadi səmərəliliyi nədə ifadə olunur?

- müəssisənin ölçülərinin artması nəticəsində xammal və materialların emalı imkanlarının genişlənməsində eyniadlı məhsul istehsalçılarının sayının azalması nəticəsində sahənin idarə edilməsinin asanlaşmasında
- müəssisənin ölçülərinin artması nəticəsində istehsalın texniki-iqtisadi göstəricilərinin yaxşılaşmasında müəssisənin ölçülərinin artması nəticəsində yeni iş yerlərinin yaradılmasında;
- müəssisənin ölçülərinin artması nəticəsində bazarlara daha çox məhsul çıxarılmasında;

259 Müəssisənin minimal səmərəli ölçüsü nədir?

- müəssisənin uzunmüddətli orta istehsal xərclərini maksimumlaşdırılan istehsal həcmi;
- müəssisənin uzunmüddətli orta istehsal xərclərini minimuma endirə biləcək ən aşağı istehsal həcmidir müəssisədə istehsalın təkrarlanma dərəcəsi;
- istehsal həcmimin artım tempi ilə məhsul vahidinə çəkilən xərclərin artım tempinin bərabər olması uzunmüddətli dövrdə müəssisənin mənfəətini maksimumlaşdırılan istehsal həcmi

260 Müəssisənin optimal ölçüsü nədir?

- az xərclə daha yüksək təsərrüfat nəticələrinə nail olunan ölçüsüdür
- çox xərclə daha çox mənfəət əldə edilə bilən ölçüsüdür;
- minimum xərclə risksiz fəaliyyət göstərə bilən ölçüsüdür
- mənfəətlə xərcin mütənasiblik təşkil etdiyi ölçüsüdür
- az xərclə daha az mənfəət əldə edilə bilən ölçüsüdür;

261 Aşağıdakı göstəricilər arasında istehsalın təmərküzləşməsini daha düzgün əks etdirəni hansıdır?

- istehsal dövriyyə fondlarının orta illik dəyəri.
- istehsal edilən məhsulun həcmi;
- sənaye-istehsal heyətinin orta illik sayı
- istehsal əsas fondlarının orta illik dəyəri
- texnoloji prosesə sərf edilən enerji gücünün kəmiyyəti;

262 Təmərküzləşmənin vəziyyətini və dinamikasını öyrənmək hansı göstəricilərdən istifadə olunur?

sənayenin tərkibində olan müstəqil sahələrin sayı, hər sahədə müəssisələrin sayı və orta ölçüsü;

- məhsul istehsalının həcmi, heyətin orta illik sayı, istehsal əsas fondlarının orta illik dəyəri; ölçülərinə görə ən kiçik ölçülü müəssisələr qrupunun istehsal həcmi milli iqtisadiyyatın əsas fondları dəyərinə görə struktur müəssisənin istehsal səviyyəsinin yalnız faaliyyət göstərdiyi sahədə deyil, ümumiyyətlə sənayedəki xüsusi çəkisi və əsas fondların orta illik dəyəri

263 Texnoloji təmərküzləşmə necə baş verir?

- aqreqat və avadanlıqların texnoloji strukturunda daha güclülərin, məhsuldarlığı yüksək olanların payının artması yolu ilə;
- qurulmuş avadanlıqların sayca çoxaldılması ilə yanaşı həm də onlardan hər birinin gücünün artırılması yolu ilə
- qurulmuş avadanlıqların sayca çoxaldılması yolu ilə;
- qurulmuş avadanlıqların sayca çoxaldılması ilə yanaşı həm də onlardan hər birinin gücünün azaldılması yolu ilə;
- müəssisədə qurulmuş avadanlıqların əsaslı təmiri və modernləşdirilməsi yolu ilə

264 İstehsal-texniki təmərküzləşmə necə baş verir?

- müəssisədə qurulmuş avadanlıqlardan istismarda olanların sayının artırılması yolu ilə
- qurulmuş avadanlıqların sayca çoxaldılması yolu ilə
- aqreqat və avadanlıqların texnoloji strukturunda daha güclülərin, məhsuldarlığı yüksək olanların payının artması yolu ilə;
- aqreqat və avadanlıqların texnoloji strukturunda daha güclülərin, məhsuldarlığı yüksək olanların sayının azaldılması yolu ilə;
- müəssisədə qurulmuş avadanlıqların əsaslı təmiri və modernləşdirilməsi yolu ilə;

265 Aqreqat təmərküzləşməsi necə baş verir?

- köməkçi və xidmətedici təsərrüfatlarda avadanlıqların sayının artırılması yolu ilə
- qurulmuş avadanlıqların sayca çoxaldılması yolu ilə;
- müəssisədə qurulmuş aqreqat və avadanlıqlardan istismarda olanların sayının artırılması yolu ilə;
- aqreqat və avadanlıqların texnoloji strukturunda daha güclülərin, məhsuldarlığı yüksək olanların payının artması yolu ilə;
- müəssisədə köməkçi və xidmətedici bölmələrin sayının artırılması yolu ilə;

266 Aşağıdakı fikirlərdən hansı yanlışdır?

- İstehsalın təmərküzləşməsi istehsalın ictimai təşkili formaları arasında daha mürəkkəbidir.
 İstehsalın ictimai təşkili formaları ictimai istehsalın intensivləşdirilməsi və səmərəliliyinin yüksəldilməsinin amilidir;
 İstehsalın təmərküzləşməsi, ixtisaslaşması, kooperativləşməsi və kombinələşməsi arasında sıx qarşılıqlı əlaqələr vardır
- İstehsalın ictimai təşkili formaları ilə istehsalın səmərəliliyinin artırılması arasında birbaşa əlaqə yoxdur
 İstehsalın ictimai təşkili formaları ictimai əmək bölgüsünün dərinləşməsinin nəticəsidir;

267 İstehsal proqrammasında vahid məhsulun əmək tutumluğu və istehsal proqrammasının qiymətləndirilməsində hansı ölçülərlə müəyyən olunur?

- sadalananlardan heç biri
- dəyər
- natural
- əmək
- bütün sadalananlar

268 İstehsal proqrammasında istehsal gücünə tələb hansı ölçülərlə müəyyən olunur?

- sadalananlardan heç biri
- əmək
- dəyər
- natural
- bütün sadalananlar

269 İstehsal programmasında məhsulların yekcins təyinatına görə hansı ölçü tətbiq olunur?

- natural
bütün sadalanınlar
əmək
dəyər
sadalanınlardan heç biri

270 Sənayenin istehsal programmasının resurs təminatını müəyyən etmək və əsaslandırmaq üçün istifadə olunan keyfiyyət göstəricilərinə aşağıdakılardan hansı aid deyil?

- əmək məhsuldarlığı
materialtutumu göstəricisi
fondverimi göstəricisi
- mənfəətin kütləsi
rentabellik səviyyəsi

271 Sənayenin istehsal programmasının resurs təminatını müəyyən etmək və əsaslandırmaq üçün istifadə olunan kəmiyyət göstəricilərinə aşağıdakılardan hansı aid deyil?

- mənfəətin kütləsi
əmək haqqı fondu
əmtəəlik məhsulun həcmi
- əmək məhsuldarlığı
realizə olunmuş məhsulun həcmi

272 Sənayenin istehsal programmasının resurs təminatını müəyyən etmək və əsaslandırmaq üçün hansı göstəricilərdən istifadə olunur?

- standartlaşdırma və eyniləşdirmə (unifikasiya) göstəriciləri
məhsulun estetik göstəriciləri
texnolojilik göstəriciləri
- kəmiyyət və keyfiyyət göstəriciləri
iqtisadi göstəricilər

273 İstehsal programında:

- müəssisənin inkişaf planının mə-kan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş təd-birlər sistemini özündə əks etdirir
içəilərin zəruri sayı, əmək haqqı fon-dunun həjmi müəyyən olunur, əmək məhsuldarlığının artı-rlı-ması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır
planda real-laşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsul-la-rın maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır
- ayrı-ayrı məhsul növlərinin istehsali üzrə na-tural və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur
müəssisənin pul mədaxili və məxaricini, büdcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir

274 Lizinqin formaları hansılardır?

- əmlak və torpaq.
makroiqtisadi və mikroiqtisadi;
istehsal və satış;
- operativ və maliyyə;
icarə və kirayə;

275 Təmərküzləşmənin formaları hansılardır?

- aqreqat, mexaniki, texniki.
istehsal, satış, idxlər və ixrac;
fərdi, seriyalı və kütləvi;
- aqreqat, istehsal-texniki və texnoloji;

konstruksiya, texnoloji ardıcılıq, son məhsul istehsalı və təşkilati-təsərrüfat

276 Aşağıdakı cəhətlərdən hansı təmərküzləşmə prosesinə xasdır?

- eyni məhsulu istehsal edən müəssisələrin hamisinin bir mərkəzdən idarə edilməsi;
- məhsul bazarının müəssisələr arasında bərabər bölünməsi;
- məhsul istehsalının müəssisələr arasında bərabər bölünməsi
- məhsul istehsalının iri müəssisələrdə cəmləşməsi;
- eyni məhsulu istehsal edən müəssisələrin sayının artması;

277 Təmərküzləşmənin mütləq mənada artması nədir?

- sahənin ümumi istehsalında iri müəssisələrin payının artmasıdır
- sahəyə daxil olan müəssisələrin əsas fondlarının dəyərinin artmasıdır
- sa-həyə daxil olan müəssisələrin ölçülərinin artmasıdır
- sahəyə daxil olan müəssisələrin ölçülərinin artmasıdır
- sahəyə daxil olan müəssisələrin işçilərinin sayının artmasıdır

278 Nisbi təmərküzləşdirmə nədir?

- sahəyə daxil olan müəssisələrin ölçülərinin azalmasıdır
- sahəyə daxil olan müəssisələrin əsas fondlarının dəyərinin artmasıdır
- sa-həyə daxil olan müəssisələrin ölçülərinin artmasıdır
- sahənin ümumi istehsalında iri müəssisələrin payının artmasıdır
- sahəyə daxil olan müəssisələrin işçilərinin sayının artmasıdır

279 İstehsalın təmərküzləşməsi aşağıdakılardan hansı biri ilə xarakterizə olunur?

- əmək bölgüsünün dərinləşməsi.
- müəssisənin ölçülərinin kiçilməsi;
- müəssisədə işçilərinin sayının azalması;
- müəssisələrin iriləşməsi
- texnoloji cəhətdən müxtəlif istehsalların bir müəssisədə uzlaşdırılması

280 İstehsalın təmərküzləşməsi nədir?

- sənaye sahəsində kiçik müəssisələrin tamamilə ifası
- istehsal həcminin kiçik müəssisələrdə həyata keçməsi prosesinin genişlənməsi
- bütün sənaye müəssisələrinin birliyi
- sahədə məhsul istehsalı üzrə iri müəssisələrin xüsusi çəkilərinin mütəmadi artması
- yerli müəssisələr tərəfindən sənaye istehsalının getdikcə artması

281 İstehsalın ictimai təşkili formaları hansılardır?

- istehsalın təmərküzləşdirilmesi, ixtisaslaşdırılması, mexanikləşdirilməsi və avtomatlaşdırılması
- istehsalın elektrikləşdirilməsi, mexanikləşdirilməsi, avtomatlaşdırılması və kimyalasdırılm
- fərdi, seriyalı və kütləvi istehsal
- istehsalın təmərküzləşdirilmesi, ixtisaslaşdırılması, kooperativləşdirilməsi və kombinələşdirilməsi;
- istehsalın mexanikləşdirilməsi, kompleks mexanikləşdirilməsi, avtomatlaşdırılması və kompleks avtomatlaşdırılması;

282 Aşağıdakı fikirlərdən hansı yanlışdır:

- müəssisə miqyasında istifadə olunan insan əməyinin, tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sıra funksiya və əməliyyatlar üzrə öz tərkib hissələrinə parçalanması texniki əmək bölgüsünü əks etdirir
- sahənin ümumi istehsalında iri müəssisələrin payının artmasının nisbi təmərküzləşmədir
- müəyyən texnoloji əməliyyatların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və iş yerləri arasında bələşdürürlərək cəmləşdirilməsi müəssisədaxili ixtisaslaşdırmanı əks etdirir;
- müəyyən texnoloji əməliyyatların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və iş yerləri arasında bələşdürürlərək cəmləşdirilməsi müəssisə miqyasında ixtisaslaşdırmanı əks etdirir.

bilavasitə müəssisə miqyasında istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib ayırması fərdi əmək bölgüsünü əks etdirir;

283 Aşağıdakı amillərdən hansı istehsalın ixtisaslaşdırılmasının dərinləşməsinə mənfi təsir göstərir?

- buraxılan məhsula perspektiv dövr üçün tələbatın artması və satış bazarının genişlənməsi
- elmi-texniki tərəqqinin yüksək tempi
- müəssisədə məhsul buraxılışının təmərküzləşməsi və istehsalın optimal ölçüyədək artması
- buraxılan məhsulun çeşidinin uzunmüddətli və məqsədə uyğun konstruktiv sabitliyinin yaradılması
- müəssisənin buraxdığı məhsulun nomenklatura və çeşidinin genişlənməsi

284 Bir il ərzində müəssisə tərəfindən 1 milyon 800 min manatlıq ümumi məhsul buraxılışı həyata keçirilmişdir. Bunun 1 milyon 260 min manatını əsas (profil) məhsul təşkil etmişdir. Bu məlumatlar əsasında müəssisənin ixtisaslaşdırılması əmsalını hesablayın.

- 80 faiz
- 70 faiz
- 60 faiz
- 50 faiz
- 65 faiz

285 Kooperativləşmə səviyyəsini səciyyələndirən gösətricilər hansılardır?

- aqreqatların müştərək istifadəsi, hissələrin sayı, texnoloji proseslərdə iştirak edən müəssisələrin sayı bir iş yerinə düşən hissə-əməliyyatların sayı, əməliyyatların təhkimolunma əmsalı, bir müəssisə ilə kooperasiya əlaqələrinə girmiş müəssisələrin sayı, istehsaldakı texnoloji mərhələ və sahələrin sayı ixtisaslaşmış sex və istehsal sahələrinin xüsusi çəkisi
- məhsul istehsalında iştirak etmiş müəssisələrin sayı və maya dəyərində ən böyük payın xüsusi çəkisi
- bir müəssisə ilə kooperasiya əlaqələrinə girmiş müəssisələrin sayı, məhsulun maya dəyərində «satın alınmış yarımfabrikat və məmulatlar» adlı xərc maddəsinin xüsusi çəkisi, bir müəssisə və sahə üzrə rayondaxili və rayonlararası kooperativləşdirmənin nisbəti

286 İstehsalın ixtisaslaşdırılmasının iqtisadi səmərəliliyinin əsas göstəriciləri hansılardır?

- məhsul istehsalına cari məsrəflər və onun istehlakçılarla çatdırılmasına çəkilən nəqliyyat xərclərinə qənaət, istehsalın ixtisaslaşdırılmasından əldə edilən illik iqtisadi səmərə əsaslı vəsait qoyuluşunun ödənmə müddəti, müəssisələr arasında kooperasiya əlaqələrinin müddəti ayrı-ayrı detalların, qoşqaqların, aqreqatların və pəstahların buraxılışı üzrə ixtisaslaşdırılmış və ya mərkəzləşdirilmiş istehsalların müəssisə və sexləri tərəfindən buraxılan məhsulların istehsalın ümumi həcmində xüsusi çəkisi, ixtisaslaşdırılmış sex və sahələrin xüsusi çəkisi mahsul istehsalına cari məsrəflər və onun istehlakçılla çatdırılmasına çəkilən nəqliyyat xərclərinə qənaət,) ixtisaslaşdırılmış sex və sahələrin mənfəətinin həcmi ixtisaslaşdırılmış sex və sahələrin xüsusi çəkisi, bir iş yerinə düşən hissə-əməliyyatların sayı

287 Aşağıdakı fikirlərdən hansı yanlışdır?

- istehsalın ixtisaslaşdırılması istehsala yüksək məhsuldarlıqlı texnika və texnologiya tətbiq etməyə, kadrların peşəkarlığının yüksəlməsinə, müəssisənin təşkilati və istehsal strukturunu təkmilləşdirməyə imkan yaradır
- bazar münasibətləri inkişaf etdiğə istehsalın ixtisaslaşması və kooperasiyalanmasının iqtisadi əhəmiyyəti tədricən azalır istehsalın ixtisaslaşması və kooperativləşməsi kiçik, orta və iri müəssisələr arasında səmərəli təsərrüfat əlaqələrinin qurulmasına imkan verir. istehsalın ixtisaslaşması və kooperativləşməsi ayrı-ayrı məhsul növlərinin hazırlanmasının kütləviliyini artırır, xüsusi, yüksək məhsuldarlıqla malik avadanlığın tətbiqini asanlaşdırır istehsalın ixtisaslaşdırılması əsasında səmərəliliyinin artırılması sahə və müəssisədə həyata keçirilən təşkilati, texniki və iqtisadi tədbirlərlə əlaqədardır

288 Aşağıdakı göstəricilərin hansı kooperasiyalasma səviyyəsini təhlilində istifadə edilir?

- müəssisənin pərakəndə satış şəbəkəsinə verdiyi məhsulun həcmi
- məhsul vahidinin maya dəyərində "satın alınmış yarımfabrikat və məmulatlar" adlı xərc maddəsinin xüsusi çəkisi

məhsul vahidinin material tutumu
ixtisaslaşmış sex və istehsal sahələrinin xüsusi çəkisi
məhsul vahidinin maya dəyərində enerji məsrəflərinin xüsusi çəkisi

289 Sahədaxili kooperativləşdirmə nədir?

kooperativləşdirmənin bu formasında təsərrüfat əlaqələri müxtəlif rayonlarda yertəşdirilmiş müəssisələr arasında baş verir

- belə kooperasiya əlaqələri eyni sahənin iki və daha çox müəssisələri arasında yaranır
belə kooperasiya əlaqələri müxtəlif sahələrin müəssisələri arasında yaranır
belə kooperativləşdirmə iqtisadi rayonun daxilində olan müəssisələr arasında təsərrüfat əlaqələrinin yaradılmasına əsaslanır
belə kooperativləşdirmə ayrı-ayrı ölkələrdə olan müəssisələr arasında təsərrüfat əlaqələrinin yaradılmasına əsaslanır

290 Ərazi və sahə üzrə təşkili baxımından istehsalın kooperasiyalasdırılmasının hansı formaları vardır

rayondaxili, rayonlararası, ölkə daxili, ölkələrarası, sahədaxili, sahələrarası
sahədaxili, ölkədaxili, rayondaxili
ölkədaxili, ölkələrarası, bölgədaxili

- rayondaxili, rayonlararası, sahədaxili, sahələrarası
ölkələrarası, ölkədaxili, sahələr arası, sahədaxili

291 Texnoloji mərhələ üzrə kooperativləşdirmə nədir?

baş müəssisə əməkdaşlıq etdiyi müəssisələrin məhsullarının daxili və xarici bazarda satışını həyata keçirir
baş müəssisə kooperasiyaya daxil olan zavodlardan elektrik mühərrikləri, generatorlar, nasoslar, kompressorlar və s. kimi məməmulatlar almaqla hazır məhsulun istehsalını tamamlayır
son hazır məhsulun istehsalı üzrə ixtisaslaşmış baş müəssisə əlaqədər müəssisələrdən hissə və qovşaqlar almaqla məhsulun istehsalı işini tamamlayır

- bir müəssisə digərinə müəyyən yarımfabrikatlar göndərir və ya onun üçün məhsul istehsalı texnologiyasının müəyyən bir mərhələsinin icrasını həyata keçirir
baş müəssisə əməkdaşlıq etdiyi müəssisələrin məhsullarının daxili bazarda satışını həyata keçirir

292 Maşınqayırma zavodu kooperasiyaya daxil olduğu müəssisələrdən porşen, radiator, diyircəkli yastıq, şin və başqa hissə və qovşaqlar alır. Bu, kooperativləşdirmənin hansı formasını əks etdirir?

texnoloji mərhələ üzrə üzrə kooperativləşdirmə
əşya üzrə kooperativləşdirmə

- aqreqat üzrə kooperativləşdirmə
hissə üzrə kooperativləşdirmə
istehsal-texniki üzrə kooperativləşdirmə

293 Aşağıdakılardan hansı istehsalın kooperasiyalasdırılmasına xas olan cəhətdir?

eyniadlı məhsul istehsalçıları arasında bazarın bölüşdürülməsi ilə bağlı razılıq olur
müəssisənin bütün bölmələri bir-biri ilə texnoloji bağlılığı olmayan məhsullar buraxır
müəssisənin buraxdığı məhsulun bütün detal, qovşaq və hissələri həmin müəssisənin ayrı-ayrı sexlərində istehsal olunur

- müəssisə bir məhsulun hazırlanması üçün müxtəlif müəssisələrdən detal, qovşaq hissə və yarımfabrikat alır
müəyyən məhsulun istehsalı və satışı bütünlükə bir müəssisədə cəmlənmişdir

294 İstehsalın kooperasiyalasdırılması nədir?

bazar seqmentini ələ keçirmək üçün müəssisələrin gizli razılığıdır;
müəssisələrin hər hansı məhsulun birgə istehsalı üçün yaratdıqları birləşmiş formasıdır;
bir-birinin fəaliyyət nöticələrinə ehtiyacı olan müəssisələrin öz aralarında əmtəə və xidmətlərlə hesablaşmaları prosesidir
ölkədə hər hansı məhsul istehsal etmək məqsədilə xarici investorların cəlb edilməsidir

- müəyyən bir məhsulun birgə istehsalı ilə məşğul olan müəssisələr arasındaki uzunmüddətli təsərrüfat əlaqələri formasıdır

295 Aşağıdakı göstəricilərdən hansı müəssisədaxili ixtisaslaşma səviyyəsini qiymətləndirmək üçün tətbiq olunur?

- bir iş yerinə düşən hissə-əməliyyatların sayı;
müəssisənin təsərrüfat əlaqələrində olduğu müəssisələrin sayı
müəssisənin müəyyən dövr ərzində istehsal etdiyi məhsulun həcmi
sahənin müəssisələri tərəfindən buraxılan konstruktiv və texnoloji cəhətdən yekcins məmulatlar qrupunun miqdarı və növləri
bir iş yerində ay ərzində istehsal olunan məhsulun həcmi.

296 İxtisaslaşdırma səviyyəsini səciyyəlnədirən göstəricilər hansılardır?

- ixtisaslı fəhlələrin ümumi sayı, ixtisaslaşmış müəssisələrin ümumi sayı, texnoloji mərhələlərin sayı
hissə və məhsulun sahə üzrə məbləği, sahənin ümumi sənaye məhsulunda xüsusi çəkisi
əşya, hissə, texnoloji mərhələnin miqdarı və sayı
- sənayedə müstəqil sahələrin sayı; ixtisaslaşmış sahə məhsulunun ümumi istehsaldakı payı, müəssisənin istehsal etdiyi əsas məhsulun ümumi istehsaldakı xüsusi çəkisi, növü, tipi, ölçüsü və modellərin sayı, ixtisaslaşmış müəssisələr və sexlərin ümumi istehsaldakı payı
sənaye sahəsinin ümumi həcmi, sahədəki müəssisələrin sayı, sahədə işləyənlərin orta illik sayı, sahədə əmək haqqı fondu, sahəyə illik vəsait qoyuluşu

297 Mərkəzləşdirilmiş tökmə müəssisəsinin ixtisaslaşma formasını göstərin.

- avadanlıq formasında
- hissə formasında
- istehsal-texniki formada
- texnoloji mərhələ üzrə
- əşya formasında

298 Sahə üzrə ixtisaslaşma nədir?

- iqtisadi əməkdaşlıq birliklərinə daxil olan ölkələrin müəyyən məhsulların istehsalı və satışı üzrə ixtisaslaşmasıdır özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə fərqli olan istehsalların bir sahədə cəmləşməsidir ictimai və ya şəxsi tələbatı ödəmək üçün geniş nomenklaturada məhsul istehsalının müəyyən dövr üçün bir sahədə cəmləşməsidir
- ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun dövr üçün hazırlanmasını təmin etmək məqsədilə bu işə hər hansı sahənin uyğunlaşdırılmasıdır;
 - iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsidir

299 Müəssisədaxili ixtisaslaşdırma nədir?

- özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə analoq təşkil edən, istehsalı uzun dövr üçün təkrarlanan məhsul istehsalının bir müəssisədə cəmləşdirilməsidir.
özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə fərqli olan istehsalların bir müəssisədə cəmləşməsidir
ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının bir müəssisədə cəmləşdirilməsidir
- müəyyən texnoloji əməliyyatların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və iş yerləri arasında bələşdirülərək cəmləşdirilməsidir;
istehsal prosesinin və iş yerlərinin səmərəli və yüksək məhsuldarlıqlı texnika ilə təmin olunmasıdır

300 İxtisaslaşdırma necə meydana çıxır?

- müəssisələr arasında uzunmüddətli təsərrüfat əlaqələrinin yaranması nəticəsində;
müəssisələrin ölçüsünün böyüməsi nəticəsində;
istehsalın iri müəssisələrdə cəmlənməsi nəticəsində;
- əmək bölgüsünün inkişafı və dərinleşməsi nəticəsində
müxtəlif istehsalların bir müəssisədə birləşməsi nəticəsində;

301 Əşya formasında ixtisaslaşdırma nədir?

- sonradan istehsalda isti-fadə edilmək və hazır məhsulu dəstləşdirmək məq-sədilə onun ayrı-ayrı hissələrinin buraxılışının müxtəlif müəssisələr arasında bölünməsidir;
- müəssisənin əmək predmetinin emalı mərhələlərindən birinin yerinə yetirilməsinə cəlb edilməsidir;
- istehlakçıya çatan hazır məhsul istehsalının bir neçə müəssisə arasında bölünməsidir;
- bilavasitə istehlakçıya çatan hazır məhsul istehsalının bu və ya digər bir müəssisədə cəmləşdirilməsidir;
 - sonradan istehsalda isti-fadə edilmək və hazır məhsulu dəstləşdirmək məq-sədilə onun ayrı-ayrı hissələrinin buraxılışının bu və ya digər bir müəssisədə təmərküzləşdirilməsidir;

302 Rayonlararası kooperativləşdirmə nədir?

- belə kooperasiya əlaqələri müxtəlif sahələrin müəssisələri arasında yaranır
- belə kooperativləşdirmə zamanı 2 qonşu ölkənin sərhəd rayonlarında olan müəssisələr arasında təsərrüfat əlaqələri yaranır
- belə kooperativləşdirmə iqtisadi rayonun daxilində olan müəssisələr arasında təsər-rüfat əlaqələrinin yaradılmasına əsaslanır
- kooperativləşdirmənin bu formasında təsərrüfat əlaqələri müxtəlif rayonlarda yerləşdirilmiş müəssisələr arasında baş verir
 - belə kooperasiya əlaqələri ey-ni sahənin iki və daha çox müəssisələri arasında yaranır

303 İstehsalın kooperativləşdirilməsinin formaları hansılardır?

- əşya, istehsal-texniki və texnoloji mərhələ üzrə
- əşya, texniki, fiziki
- aqreqat, istehsal-texniki və texnoloji
- aqreqat, hissə və texnoloji mərhələ üzrə
 - texnoloji, əşya, mexaniki

304 Soyuducu istehsalını həyata keçirən zavod hansı formada ixtisaslaşmış sayılır?

- avadanlıq formasında
- hissə formasında
- istehsal-texniki formada
- əşya formasında
 - texnoloji mərhələ üzrə

305 Sənayedə ixtisaslaşdırmanın formaları hansılardır?

- hissə, istehsal-texniki, mexaniki
- əşya, texniki, mexaniki;
- aqreqat, əşya və istehsal-texniki
- əşya, hissə və texnoloji mərhələ üzrə;
 - fiziki, aqreqat, texnoloji mərhələ üzrə;

306 Müəssisə miqyasında ixtisaslaşdırma nədir?

- özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə fərqli olan istehsalların bir müəssisədə cəmləşməsidir müəyyən texnoloji əməliyyatların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və iş yerləri arasında bölüşdürülrək cəmləşdirilməsidir;
- ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun dövr üçün bir sahədə cəmləşməsidir;
- özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə analoq təşkil edən, tətbiq sahəsi məhdud olan, istehsalı uzun dövr üçün təkrarlanan məhsul istehsalının bir müəssisədə təmərküzləşməsidir
 - eyni adlı məhsulların bazarda satışının yalnız bir müəssisədə cəmləşməsidir

307 İxtisaslaşdırma nədir?

- müəssisənin mümkün olan bütün fəaliyyət sferalarına daxil olmasıdır
- müəssisənin həmişə eyni istehlakçılarla xidmət göstərməsi və məhsul satmasıdır.
- müəssisənin həmişə eyni məhsul göndərənlərlə işləməsidir
- konstruktiv qurluşuna, hazırlanma texnologiyasına və iqtisadi təyinatına görə həmcins məhsul istehsalın məhdud sayıda müəssisələrdə təmərküzləşməsidir

müəssisənin nisbətən uzun müddətə müəyyən bazar seqmentinə uyğun fəaliyyətidir.

308 Əlvan metal filizlərinin emalı kombinatları üçün kombinələşmənin hansı forması səciyyəvidir?

- tullantılardan istifadəyə əsaslanan
şaquli kombinələşdirmə
üfiqi kombinələşdirmə
xammalın kompleks emalına görə
xammalın ardıcıl emalına görə

309 Neft-kimya kombinatlarının istehsalları üçün kombinələşmənin hansı tipi səciyyəvidir?

- xammalın kompleks emalı
qarışq əlaqələr
tullantılardan istifadəyə əsaslanan
şaquli kombinələşdirmə
● üfiqi kombinələşdirmə

310 Qara metallurgiya kombinatı üçün kombinələşmənin hansı forması səciyyəvidir?

- istehsal-texniki kombinələşdirmə
xammalın kompleks emalı
● xammalın ardıcıl emalı
texnoloji mərhələ üzrə
üfiqi kombinələşdirmə

311 Mineral (üzvi) xammalın emalı kombinatları üçün kombinələşmənin hansı forması səciyyəvidir?

- texnoloji mərhələ üzrə
texniki kombinələşdirmə
tullantılardan istifadəyə əsaslanan
● xammalın kompleks emalı
xammalın ardıcıl emalı

312 Aşağıdakı əlamətlərdən hansı kombinələşmiş müəssisələr üçün səciyyəvi deyil?

- texnoloji prosesin bir mərhələsindən digərinə keçid fasılısız baş verir
istehsallardan birinin nəticəsi digəri üçün başlangıç olur
istehsallardan birinin məhsulu digəri üçün material və ya yarımfabrikat rolunda çıxış edir
● istehsallardan hər birinin məhsulu birbaşa satış bazarlarına çıxarılır
texnoloji prosesin bir mərhələsindən digərinə keçid ən qısa yolla baş verir

313 Kombinələşməyə daxil olan müəssisələrin texniki-iqtisadi vəhdəti nə deməkdir?

- kombinatın ümumi gəlirləri kombinata daxil olan müxtəlif müəssisələr arasında bərabər bölünür.
kombinata daxil olan müxtəlif müəssisələrin istehsal etdikləri məhsulların qiymətləri bir-birinə uyğunlaşdırılır
● kombinata daxil olan müxtəlif müəssisələrin istehsal gücləri öz ölçülərinə görə uzlaşdırılmış olur, məhsulun nomenk-la-turası və keyfiyyətinə görə isə bir-birilər analoq təşkil edirlər
kombinata daxil olan müxtəlif müəssisələrdə istifadə edilən avadanlıqlar eyni olur, məhsulun nomenk-la-turası və çeşidi məhdudlaşdırılır
kombinata daxil olan müxtəlif müəssisələrdə eyniadlı və eyni keyfiyyətdə məhsullar istehsal olunur

314 Aşağıdakı sənaye sahələrinin hansında kombinələşmə imkanları daha məhduddur?

- metallurgiya
● maşınqayırma
yeyinti sənayesi
neft-kimya sənayesi
neft emalı sənayesi

315 Aşağıdakı sənaye sahələrinin hansında kombinələşmə mümkün deyildir?

- emal sənayesi
- yeyinti sənayesi
- metallurgiya
- ağac emalı sənayesi
- hasilat sənayesi

316 Emal sənaye müəssisəsinin hasilat müəssisəsinə yaxınlaşdırılmasına əsaslanan kombinatlar hansı istehsallar üçün səciyyəvidir?

- kütləvi və seriyalı istehsallar üçün
- əmək predmetinə təsirin kimyəvi üsullarının tətbiqinə əsaslanan istehsallar üçün
- əmək predmetinə təsirin fiziki üsullarının tətbiqinə əsaslanan istehsallar üçün
- avtomatlaşdırılmış istehsallar üçün
- əmək predmetinə təsirin mexaniki üsullarının tətbiqinə əsaslanan istehsallar üçün

317 Toxuculuq kombinatları üçün kombinələşmənin hansı forması səciyyəvidir?

- üfiqi kombinələşmə
- istehsal-texniki
- xammalın ardıcıl emalına görə
- xammalın kompleks emalına görə
- tullantılardan istifadəyə görə

318 Üfiqi kombinələşmə tipinin səciyyəvi xüsusiyyəti hansıdır?

- bu, xammalın bir-biri ilə əlaqəli bir neçə müəssisədə hazır məhsula çevrilməsini nəzərdə tutur
- bu, ilkin xammalın emalının bir neçə axınının mövcudluğunu nəzərdə tutur ki, nəticədə bir neçə sahənin məhsulu alınır
- bu, əlaqəli istehsalların hamısında istehsal həcmərinin böyüməsini nəzərdə tutur
- bu, xammalın bir növünün ardıcıl emalından əsas yarımfabrikat və ya hazır məhsulun, tullanıtlardan isə əlavə yarımfabrikat və ya əlavə hazır məhsulların alınmasını nəzərdə tutur
- bu, xammalın ardıcıl olaraq emal edilərək yarımfabrikat və hazır məhsula çevrilməsini nəzərdə tutur

319 Yüngül sənaye üçün kombinələşmənin hansı forması daha səciyyəvi ola bilər?

- istehsal-texniki
- xammalın ardıcıl emalına görə
- xammalın kompleks emalına görə
- üfiqi kombinələşmə
- tullantılardan istifadəyə görə

320 Aşağıdakılardan hansı kombinələşdirmənin iqtisadi səmərəliliyini xarakterizə etmir?

- istehsalın təşkili ilə əlaqədar olan vəsaitə qənaət
- müəssisənin istehsal quruluşunun sadəliyi;
- kombinatın əsas istehsallarında əmək predmetləri və vasitələrinə, iş qüvvəsinə çəkilən xərclərə qənaət;
- xammal, hazır məhsul və yarımfabrikatların daşınma xərclərinə qənaət;
- istehsal ehtiyatları həcminin ciddi surətdə azalması;

321 Azərbaycanda kombinatların yaradılması üçün daha geniş imkanların olduğu sənaye sahəsi hansıdır?

- hasilat sənayesi
- ağır metallurgiya
- yeyinti sənayesi
- neft-kimya sənayesi
- ağac emalı sənayesi

322 Aşağıdakılardan hansı kombinələşdirmənin iqtisadi səmərəliliyini xarakterizə edir?

- avadanlıqların boşdayanma halları azalır
məhsulun rəqabət qabiliyyəti yüksəlir
idarəetmənin çevikliyi artır
- xammal və materialların daşınma xərclərinə qənaət olunur
məhsulların satış sürəti artır

323 Aşağıdakı göstəricilərin hansından kombinələşmənin səviyyəsini qiymətləndirmək üçün istifadə edilir?

- kombinatın müəssisələrində olan avadanlıqların orta gücü
kombinatla kooperasiya əlaqələrinə girmiş müəssisələrin sayı
kombinatda bir iş yerinə düşən hissə-əməliyyatların sayı
- kombinatlarda birləşdirilən texnoloji mərhələ və sahələrin sayı
kombinatın müəyyən dövrdə əldə etdiyi mənfəət

324 Kombinələşdirmə səviyyəsi hansı göstəricilərlə ölçülür?

- texnoloji mərhələ və sahələrin sayı, kombinatda məhsul istehsalının həcmi və onun ümumi istehsalda xüsusi çəkisi; kombinatların işçi heyətinin ümumi istehsal işçi heyətində xüsusi çəkisi; kombinatların əsas fondlarının dəyəri və ümumi istehsal əsas fondlarında xüsusi çəkisi
əməyin mexanikləşmə səviyyəsi, fəhlələrin ümumi sayı, müəssisələrin sayı
əl ilə idarə olunan universal dəzgahların sayı, xüsusi və ixtisaslaşdırılmış dəzgahların sayı, universal yarımavtomat və avtomat dəzgahların sayı, aqreqat dəzgahların dəyəri və bunların dəzgah parkının ümumi dəyərləridə xüsusi çəkisi
sənaye sahələri üzrə göstəricilər, ərazi üzrə göstəricilər
kombinatların istehsal etdiyi məhsulların sayı, dəyəri, ixracdakı payı, əməyin texniki silahlanması səviyyəsi

325 Kombinələşmənin əsas şərti nədir?

- eyni bir ərazidə analoji müəssisələrin cəmləşdirilməsidir
kombinata daxil olan müxtəlif müəssisələrdə eyni texnoloji avadanlıqlardan istifadə edilməsidir
kombinata daxil olan müxtəlif müəssisələr arasında bazarın bölüşdürülməsidir
- müxtəlif profilli istehsalların eyni bir məkanda təmərküzləşdirilməsidir
müxtəlif profilli istehsalların eyni bir ölkədə yerləşdirilməsidir

326 Aşağıdakı cəhətlərdən hansı kombinələşmə üçün səciyyəvi deyildir?

- vahid nəqliyyat bazası
kombinata daxil olan istehsalların texniki-iqtisadi vəhdəti
müxtəlif istehsalların ərazicə birliyi
- vahid satış şəbəkəsinin olması
vahid enerji sistemi

327 Şəquli kombinələşmənin səciyyəvi xüsusiyyəti nədir?

- xammalın bir növünün ardıcıl emalından əsas yarımfabrikat və ya hazır məhsul, tullan-tılardan isə əlavə yarımfabrikat və ya əlavə hazır məhsullar alınır
ayrı-ayrı müəssisələrdə istehsal olunan qovşaq və hissələr bir müəssisədə son məhsul kimi yığılır;
xammalın kompleks emalını nəzərdə tutur
- xammalın ardıcıl olaraq emal edilərək yarımfabrikat və hazır məhsula çevrilməsini nəzərdə tutur
müxtəlif müəssisələrdə istehsal olunan məhsullar bir müəssisə tərafından satılır

328 Neftayırma müəssisələri üçün kombinələşmənin hansı forması səciyyəvidir?

- şəquli kombinələşdirmə
texnoloji mərhələ üzrə
xammalın ardıcıl emalı
- xammalın kompleks emalı
tullan-tılardan istifadəyə əsaslanan

329 İstehsallar arasında əlaqələrin xarakterində asılı olaraq kombinələşmənin tipləri hansılardır?

- alət, hissə və texnoloji mərhələ üzrə
xammalın ardıcıl emalı, xammalın kompleks emalı, tullantılardan istifadə
aqreqat, istehsal-texniki, texnoloji
- şaquli, üfiqi, qarışq
fərdi, seriyalı, kütləvi

330 Aşağıdakılardan hansı kombinələşdirmənin səciyyəvi xüsusiyyəti hesab olunur?

- istehsalın yalnız sifarişlər əsasında olması, sifariş edilmiş məhsulların bir neçə müəssisə tərəfindən istehsalı
istehsal prosesinin mərhələləri arasındaki ahəngdarlı, müəssisələrin mülkiyyətçisinin eyni şəxs olması, vahid
mərkəzləşdirilmiş idarəetmə sistemi
- istehsal prosesinin yalnız bir müəssisədə baş vermesi, istehsal olunmuş məhsulların istehlakçıya çatdırılmasında
heç bir vasitəcidən istifadə edilməməsi
- müxtəlif istehsalların birliyi, kombinata daxil olan müəssisələrin texniki-iqtisadi vəhdəti, vahid enerji sistemi və
nəqliyyat bazası
müxtəlif müəssisələrin istehsalı olan hissə və qovşaqların bir müəssisədə son məhsul formasında yığılması

331 Qarışq kombinələşmə tipi nə vaxt olur?

- müxtəlif müəssisələrdə istehsal edilən hissə və qovşaqlar bir müəssisədə hazır məhsul kimi yığılanda
xammal kompleks emal olunanda
- xammal ardıcıl emal olunanda
- xammalın bir növünün ardıcıl emalından əsas yarımfabrikat və ya hazır məhsul, tullan-tılardan isə əlavə
yarımfabrikat və ya əlavə hazır məhsullar alınanda
məhsulun həm istehsalı, həm də satışı bir müəssisədə cəmləşəndə

332 Aşağıdakı cəhətlərdən hansı həm kombinələşməyə, həm də təmərküzləşməyə şamil olunur?

- anoloji məhsullar istehsal edən müəssisələrin birliyi;
işçilərin sayının azalması;
- müəssisələrin istehsal etdiyi məhsul digəri üçün xammaldır;
- müəssisələrin ölçüsünün böyüməsi
müxtəlif istehsalların birliyi;

333 İstehsalın ixtisaslaşması və kombinələşmənin qarşılaşdırılmasını nəzərdə tutan aşağıdakı fikirlərdən hansı düzdür?

- ixtisaslaşma müəssisənin istehsal xərclərinə qənaət yaradır, kombinələşmə isə xərclərin artmasına gətirib çıxarıır
ixtisaslaşma müəssisənin buraxdığı məhsulun həcmini məhdudlaşdırır, kombinələşmə isə genişləndirir;
- ixtisaslaşma müəssisənin buraxdığı məhsul nomenklaturalasını genişləndirir, kombinələşmə isə məhdudlaşdırır;
- ixtisaslaşma müəssisənin buraxdığı məhsul nomenklaturalasını məhdudlaşdırır, kombinələşmə isə genişləndirir;
ixtisaslaşma müəssisənin məhsul bazarını məhdudlaşdırır, kombinələşmə isə genişləndirir

334 Aşağıdakı əlamətlərdən hansı kombinələşdirməni xarakterizə edir?

- Kombinələşdirmə - müəssisənin maliyyə vəziyyətinin təhlili vasitəsidir.
- Kombinələşdirmə - müəssisədə istehsalın təşkili üsullarından biridir
- Kombinələşdirmə - müəssisədə istehsalın təşkili tiplərindən biridir
- Kombinələşdirmə - istehsalın ictimai təşkili formalarından biridir
- Kombinələşdirmə - marketinqin təşkili üsuludur

335 Əmək predmetlərinin emalının ayrı-ayrı mərhələlərinin birləşdirilməsi xarakterindən asılı olaraq kombinələşmənin formalıları hansılardır?

- fərdi, seriyalı və kütləvi
şaquli, üfiqi və qarışq
aqreqat, istehsal-texniki və texnoloji
- xammalın ardıcıl emalına görə, xammalın kompleks emalına görə, tullantılardan istifadəyə görə
alət, hissə və texnoloji mərhələ üzrə

336 Sənayedə kombinələşdirmə nədir?

- oxşar məhsulları istehsal edən müxtəlif müəssisələrin bir mərkəzdən idarə edilməsidir.
birlik və müəssisələrin istehsal etdiyi məhsulların növü, tipi, ölçüsü və modellərin sayının artması prosesidir.
istehsalın daha iri müəssisələrdə təmərküzləşməsi prosesidir
- texnoloji və təşkilati baxımdan əlaqəli olan müxtəlif sahələrə məxsus ayrı-ayrı istehsalların vahid istehsal kompleksində birləşdirilməsidir.
müəssisələrin fəaliyyətlərinin dövlət tərəfindən əlaqələndirilməsidir.

337 Sənaye müəssisələrində seçmə əmsalı necə müəyyən olunur?

- işləmək arzusunda olanlardan seçilənlərin sayının işləmək arzusunda olanların sayına nisbəti kimi;
isləmək arzusunda olanların sayından işləmək arzusunda olanlardan seçilənlərin sayının çıxılması ilə;
isləmək arzusunda olanlardan seçilənlərin sayı ilə işləmək arzusunda olanların sayıının cəmi kimi;
isləmək arzusunda olanların sayının işləmək arzusunda olanlardan seçilənlərin sayına nisbəti kimi;
isləmək arzusunda olanlardan seçilənlərin sayının işləmək arzusunda olanların sayına hasili kimi;

338 Sənayedə işçilərin plan sayını necə hesablayırlar?

- bazis ilindəki işçilərin sayı ilə plan ili üçün istehsal programmasının artma əmsalının fərqi kimi;
bazis ilindəki işçilərin sayı ilə plan ili üçün istehsal programmasının artma əmsalının cəmi kimi;
bazis ilindəki işçilərin sayının plan ili üçün istehsal programmasının artma əmsalına nisbəti kimi;
- bazis ilindəki işçilərin sayı ilə plan ili üçün istehsal programmasının artma əmsalının hasili kimi;
plan ili üçün istehsal programmasının artma əmsalının bazis ilindəki işçilərin sayına nisbəti kimi;

339 Sənayedə işçilərin plan sayını necə hesablayırlar?

- plan iş həjminin yerinə yetirilməsi üçün zəruri olan işçilərin sayı ilə əmək məhsuldarlığının yüksəldilməsi he-sa-aına iş əüüââsinə əənaətin cəmi kimi;
plan iş həjminin yerinə yetirilməsi üçün zəruri olan işçilərin sayı ilə əmək məhsuldarlığının yüksəldilməsi he-sa-aına iş əüüââsinə əənaətin hasili kimi;
plan iş həjminin yerinə yetirilməsi üçün zəruri olan işçilərin sayıının əmək məhsuldarlığının yüksəldilməsi he-sa-aına iş əüüââsinə əənaətə nisbəti kimi;
əmək məhsuldarlığının yüksəldilməsi he-sa-aına iş əüüââsinə əənaətin plan iş həjminin yerinə yetirilməsi üçün zəruri olan işçilərin sayına nisbəti kimi;
- plan iş həjminin yerinə yetirilməsi üçün zəruri olan işçilərin sayından əmək məhsuldarlığının yüksəldilməsi he-sa-aına iş əüüââsinə əənaət çıxılır.

340 Müəssisədə normalaşdırılan işlərin icrası üçün fəhlə kadrlara tələbat necə hesablanır?

- istehsal programı üzrə məmulatların sayını 1 fəhlənin faydalı iş vaxtı fonduna bölünür;
bir məmulatın istehsalına vaxt normasını, istehsal programı üzrə məmulatların sayını 1 fəhlənin faydalı iş vaxtı fonduna vururlar;
- bir məmulatın istehsalına vaxt normasını istehsal programı üzrə məmulatların sayına vurub 1 fəhlənin faydalı iş vaxtı fonduna bölünür;
bir məmulatın istehsalına vaxt normasını 1 fəhlənin faydalı iş vaxtı fonduna bir məmulatın istehsalına vaxt normasını istehsal programı üzrə məmulatların sayına vururlar. bölünür;
bir məmulatın istehsalına vaxt normasını istehsal programı üzrə məmulatların sayına vururlar.

341 Kadr axıcılığının motiv-lərinə aid deyil:

- işin möv-süm-lü olması.
- istehsalın təmərküzləşmə səviyyəsi yüksəldilməsi;
əmək şəraitinin əlverişsiz və əmək haqqının səviyyəsinin aşağı olması ;
ixtisasın artırılması im-kənlarının yoxluğu;
xidməti vəzifə üzrə inkişaf im-kənlarının yoxluğu;

342 Sənaye müəssisələrində seçmə əmsalı necə müəyyən olunur?

- isləmək arzusunda olanlardan seçilənlərin sayının işləmək arzusunda olanların sayına hasili kimi;
isləmək arzusunda olanların sayından işləmək arzusunda olanlardan seçilənlərin sayının çıxılması ilə;

- işləmək arzusunda olanlardan seçilənlərin sayı ilə işləmək arzusunda olanların sayının cəmi kimi;
- işləmək arzusunda olanlardan seçilənlərin sayının işləmək arzusunda olanların sayına nisbəti kimi; işləmək arzusunda olanların sayının işləmək arzusunda olanlardan seçilənlərin sayına nisbəti kimi;

343 Sənayedə işçilərin plan sayını necə hesablayırlar?

- bazis ilindəki işçilərin sayı ilə plan ili üçün istehsal programmasının artma əmsalının fərqi kimi; bazis ilindəki işçilərin sayı ilə plan ili üçün istehsal programmasının artma əmsalının cəmi kimi; bazis ilindəki işçilərin sayının plan ili üçün istehsal programmasının artma əmsalına nisbəti kimi;
- bazis ilindəki işçilərin sayı ilə plan ili üçün istehsal programmasının artma əmsalının hasili kimi; plan ili üçün istehsal programmasının artma əmsalının bazis ilindəki işçilərin sayına nisbəti kimi;

344 Sənayedə işçilərin plan sayını necə hesablayırlar?

- plan iş həjminin yerinə yetirilməsi üçün zəruri olan işçilərin sayı ilə əmək məhsuldarlığının yüksəldilməsi he-sa-aına iş əüüââsinə əənaətin cəmi kimi; plan iş həjminin yerinə yetirilməsi üçün zəruri olan işçilərin sayı ilə əmək məhsuldarlığının yüksəldilməsi he-sa-aına iş əüüââsinə əənaətin hasili kimi; plan iş həjminin yerinə yetirilməsi üçün zəruri olan işçilərin sayının əmək məhsuldarlığının yüksəldilməsi he-sa-aına iş əüüââsinə əənaətə nisbəti kimi; əmək məhsuldarlığının yüksəldilməsi he-sa-aına iş əüüââsinə əənaətin plan iş həjminin yerinə yetirilməsi üçün zəruri olan işçilərin sayına nisbəti kimi;
- plan iş həjminin yerinə yetirilməsi üçün zəruri olan işçilərin sayından əmək məhsuldarlığının yüksəldilməsi he-sa-aına iş əüüââsinə əənaət çıxılır.

345 Müəssisədə normalaşdırılan işlərin icrası üçün fəhlə kadrlara tələbat necə hesablanır?

- istehsal programı üzrə məmulatların sayını 1 fəhlənin faydalı iş vaxtı fonduna bölünür; bir məmulatın istehsalına vaxt normasını, istehsal programı üzrə məmulatların sayını 1 fəhlənin faydalı iş vaxtı fonduna vururlar;
- bir məmulatın istehsalına vaxt normasını istehsal programı üzrə məmulatların sayına vurub 1 fəhlənin faydalı iş vaxtı fonduna bölünür; bir məmulatın istehsalına vaxt normasını 1 fəhlənin faydalı iş vaxtı fonduna bir məmulatın istehsalına vaxt normasını istehsal programı üzrə məmulatların sayına vururlar. bölünür; bir məmulatın istehsalına vaxt normasını istehsal programı üzrə məmulatların sayına vururlar.

346 Kadr axıcılığının motiv-lərinə aid deyil:

- işin möv-süm-lü olması.
- istehsalın təmərküzləşmə səviyyəsi yüksəldilməsi; əmək şəraitinin əlverişsiz və əmək haqqının səviyyəsinin aşağı olması ; ixtisasın artırılması im-kənlarının yoxluğu; xidməti vəzifə üzrə inkişaf im-kənlarının yoxluğu;

347 Bütün səbəblər üzündən işdən azad olunan işçilərin bütün işçilərin orta siyahı sayına olan nisbətini hansı göstəricini xarakterizə edir?

- kadrların dövriyyə əmsali
- içi axıcılığı xalis içi axıcılığı işə qəbul əmsalı kadr dövriyyəsi

348 Sənaye müəssisələrində əməyin normalaşdırılmasında hansı normalardan istifadə olunmur?

- say norması; sürət norması; vaxt norması; istehsal norması; xidmət norması;

349 Müəssisədə kadrların idarə olunmasına aid deyil:

- əmək haqqının və güzəştlərin müəyyən olunması;
- kadrlara tələbatın planlaşdırılması;
- əməyin fondla silahlanma səviyyəsinin artırılması;
- kadrların seçilməsi;
- əmək fəaliyyətinin qiymətləndirilməsi.

350 Müəssisədə əsas fəhlələrin sayı necə müəyyən edilir?

- istehsal ediləcək cəmi məhsulun əmək tutumu ilə işçinin faydalı iş vaxtı fondunun hasili kimi
- istehsal ediləcək cəmi məhsulun əmək tutumunun işçinin faydalı iş vaxtı fonduna nisbəti kimi işçinin faydalı iş vaxtı fondunun istehsal ediləcək cəmi məhsulun əmək tutumuna nisbəti kimi istehsal ediləcək cəmi məhsulun əmək tutumu ilə işçinin faydalı iş vaxtı fondunun fərqi kimi istehsal ediləcək cəmi məhsulun əmək tutumu ilə işçinin faydalı iş vaxtı fondunun cəmi kimi

351 Sənaye müəssisələrində kadrların idarə edilməsinə aid olmayan nədir?

- kadrların hazırlanması və yenidən hazırlanması
- istehsalın texniki səviyyəsinin yüksəldilməsi
- işçilərin işə qəbul olunması
- işçilərin arasında iş bölgüsünün aparılması
- əməyin stimullaşdırılması

352 Sənaye-istehsal heyətinə daxil edilmir:

- mühafizə işçiləri və yanğın söndürənlər
- mənzil kommunal təsərrüfatının işçiləri
- əsas fəhlələr
- köməkçi fəhlələr
- mütəxəsislər

353 Müəssisələrdə kadrların strukturu necə müəyyən edilir?

- mühafizə işçilərinin sayının əsas və köməkçi fəhlələrin ümumi sayında xüsusi çəkisinə görə
- kömürəkçi fəhlələrin sayının əsas fəhlələrin sayına nisbətinə görə
- əsas fəhlələrin sayında heyətin orta siyahı sayının xüsusi çəkisinə görə
- heyətin orta siyahı sayında müxtəlif kateqoriyalı işçilərin xüsusi çəkisinə görə
- heyətin orta siyahı sayının rəhbər və mütəxəssislərin sayına nisbətinə görə

354 Sənaye müəssisələrində sənaye-istehsal heyətindən xidmətlə məşğul olan işçilər hansılardır?

- sosial infrastruktur işçiləri
- kiçik xidmətçi heyət
- qulluqçular
- köməkçi fəhlələr
- mütəxəssislər

355 Sənaye müəssisələrinin qeyri-istehsal bölmələrində çalışan işçilər sənaye-istehsal heyətin hansı kateqoriyasına aiddir?

- heç birinə;
- qulluqçular;
- mühəndis-texniki işçilər;
- fəhlələr;
- kiçik xidmətedici heyət.

356 Sənaye müəssisələrində təmir işləri ilə məşğul olan fəhlələr sənaye-istehsal heyətin hansı kateqoriyasına aiddir?

- kiçik xidmətedici heyət;
- mühəndis-texniki işçilər;
- şagirdlər;
- fəhlələr;
- qulluqçular;

357 Sənaye müəssisələrində çalışan kuryerlər sənaye-istehsal heyətin hansı kateqoriyasına aiddir?

- qulluqçular;
- fəhlələr;
- şagirdlər;
- kiçik xidmətedici heyət.
- mühəndis-texniki işçilər;

358 Sənaye müəssisələrinin “maliyyə” şöbəsində çalışan işçilər sənaye-istehsal heyətin hansı kateqoriyasına aiddir?

- kiçik xidmətedici heyət.
- fəhlələr;
- şagirdlər;
- qulluqçular;
- mühəndis-texniki işçilər;

359 Mühəndis-texniki işçilər heyətin hansı kateqoriyasına aiddir?

- menecerlərə
- əsas fəhlələrə
- rəhbər işçilərə
- mütəxəssislərə
- qulluqçulara

360 Müəssisə işçiləri işləyirlər ki:

- kreditlərə görə faizlər aşağı salınsın;
- rentabellik yüksəlsin;
- əmək məhsuldarlığını artsın;
- [yeni cavab]
- istehsal xərcləri azaldılsın;

361 Sənaye-istehsal heyətinin idarə edilməsində əsas məqsəd nədir?

- kreditlərə görə faizlər aşağı salınsın;
- əmək haqqı yüksəldilsin;
- investisiya cazibədarlığını artırmaq;
- stabil əmək kollektivi formalasdırmaq;
- əsas fondların sıradan çıxma əmsalını artırmaq;

362 Sənaye fəhlələri icra etdikləri işin xarakterində fərqlərə görə neçə qrupa bölünlərlər?

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

363 Aşağıdakılardan hansı köməkçi fəhlələrə aid deyil?

- əsas fondların təmirini həyata keçirən fəhlələr;
- hazır məhsulun daşınması ilə məşğul olan fəhlələr;

- hazır məhsulun keyfiyyətinə nəzarət işini icra edən fəhlələr;
- texnoloji prosesdə iştirak edən fəhlələr;
- hazır məhsulun anbarlaşdırılması ilə məşğul olan fəhlələr;

364 Aşağıdakılardan hansı əsas fəhlələrə aiddir?

- hazır məhsulun anbarlaşdırılması ilə məşğul olan fəhlələr;
- təmir üçün hissə və tərtibatlar istehsal edən fəhlələr;
- hazır məhsulun keyfiyyətinə nəzarət işini icra edən fəhlələr;
- texnoloji prosesdə iştirak edən, əmək predmetini emal etmək yolu ilə hazır məhsula çevirən fəhlələr;
- əsas fondların təmirini həyata keçirən fəhlələr;

365 İşlərinin xarakterinə görə fəhlələr qrupuna aid deyil:

- təmir işini həyata keçirənlər
- əmək predmetini emal edənlər
- məhsulun keyfiyyətinə nəzarət edənlər;
- müəssisə ərazisinə nəzarət edənlər;
- xammal və hazır məhsulu nəql edənlər;

366 Sənaye fəhlələri ixtisas dərəcələrinə görə neçə qrupa bölündürler?

- 6.0
- 3.0
- 5.0
- 4.0
- 2.0

367 Sənaye istehsal heyəti icra etdikləri funksiyaların xarakterinə görə hansı kateqoriyalara bölündürler

- mühəndis-texniki işçilər, fəhlələr, şagirdlər, mühafizə işçiləri, vergi orqanlarının əməkdaşları.
- menecerlər, marketoloqlar, mühasiblər, mühəndislər, yardımçı təsərrüfat işçiləri, payçılar;
- sahibkarlar, səhmdarlar, menecerlər, fəhlələr, mühəndis-texniki işçilər, şagirdlər, qulluqçular;
- fəhlələr, mühəndis-texniki işçilər, qulluqçular, kiçik xidmətedici heyət, şagirdlər, mühafizə işçiləri;
- baş mühəndis, ixtisaslı fəhlələr, qulluqçular, servis xidməti göstərənlər, satıcılar, klub işçiləri;

368 Aşağıdakılardan hansı sənaye müəssisələrində innovasiyanın əsas istiqamətinə aiddir?

- texnoloji təkmilləşdirmələr istiqamətində yeniliketmə;
- işçilərin işə qəbulunda yeniliketmə;
- mühasibat hesabatlarında yeniliketmə;
- rentabelliyyin hesablanmasında yeniliketmə;
- məfəətin bölgüsündə yeniliketmə;

369 Aşağıdakı mülahizələrdən hansı biri elmi-texniki tərəqqi ilə innovasiya arasında əlaqəni daha dolğun əks etdirir?

- İnnovasiya həm elmi-texniki tərəqqini, həm də marketinq fəaliyyətini birləşdirir
- İnnovasiya elə elmi-texniki tərəqqinin özüdür
- İnnovasiya – elmi-texniki tərəqqinin imkanlarının yeni məhsul və texnologiyalarda öz əksini tapmasıdır
- İnnovasiya - elmi-texniki tərəqqinin fundamental tədqiqatlarının bazara çıxarılması və kommersiyalaşdırılmasıdır
- İnnovasiya – elmi-texniki tərəqqinin potensial imkanlarının yeni məhsul və texnologiyalarda öz əksini tapan real elmi-texniki nailiyyətlərə çevrilməsini əks etdirir

370 Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edə bilər:

- iri innovasiya layihələrinin maliyyələşdirilməsində dövlətin payçı kimi iştirakı, müəssisələrə güzəştli kreditlərin verilməsi, vergi güzəştleri, innovasiya məhsuluna qiymətin dövlət tərəfindən qoyulması, fundamental tədqiqatların maliyyələşdirilməsi, sürətləndirilmiş amortizasiya siyasəti

- rəqabətin inkişafı, hüquqi bazanın yaradılması, patent və müəlliflik hüquqları obyektlərinin qorunması, iri innovasiya layihələrinin maliyyələşdirilməsində dövlətin payçı kimi iştirakı, müəssisələrə güzəştli kreditlərin verilməsi, vergi güzəştleri, innovasiya məhsuluna qiymətin dövlət tərəfindən qoyulması
- müəssisələrə güzəştli uzun müddətli kreditlərin verilməsi, vergi güzəştleri (investisiya vergi krediti), patent və müəlliflik hüquqları obyektlərinin qorunması, iri innovasiya layihələrinin maliyyələşdirilməsində dövlətin payçı kimi iştirakı
müəssisələrə güzəştli kreditlərin verilməsi, müəssisələrin innovasiya məhsullarının dövlət tərəfindən alınması, innovasiya fəaliyyətinin lisenziyalasdırılması, vergi güzəştleri, innovasiya məhsuluna qiymətin dövlət tərəfindən qoyulması
vergi güzəştleri, müəssisələrə güzəştli kreditlərin verilməsi, müəssisələrin innovasiya məhsullarının dövlət tərəfindən alınması, proqnozlaşdırma, fundamental tədqiqatların maliyyələşdirilməsi, sürətləndirilmiş amortizasiya siyasəti

371 Sürətləndirilmiş amortizasiyanın tətbiqi adı amortizasiya normasının tətbiqinə (illər üzrə bərabər faizlə) nisbətən investisiyanın səmərəliliyinə necə təsir göstərir?

- layihə çərçivəsində fondvermini artırır;
- xalis cari dəyəri artırır;
layihə çərçivəsində əmək haqqını azaldır
- layihə çərçivəsində məhsulun maya dəyərini azaldır;
- layihə çərçivəsində əmək məqsuldarlığını artırır;

372 İvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsində istifadə edilən diskont dərəcəsinə nə təsir göstərir?

- əmək haqqı xərcləri.
- riskin səviyyəsi;
material xərcləri;
enerji xərcləri;
məhsulun maya dəyəri;

373 İvestisiyanın rentabellik indeksi necə hesablanır?

- illər üzrə əmək haqqını xərcləri və amortizasiya ayırmalarının cəminin cari dəyəri kimi.
- illər üzrə nağd pul daxil olmalarının cari dəyərinin illər üzrə nağd pul məxaricənin cari dəyərinə nisbəti kimi;
illər üzrə nağd pul daxil olmalarının cari dəyəri ilə nağd pul məxaricin cari dəyəri arasındakı fərq kimi;
illər üzrə material xərclərinin cari dəyəri kimi;
illər üzrə məhsulun maya dəyərinin cari dəyərinin illər üzrə ilə gəlirlərin cari dəyərinə nisbəti kimi;

374 İvestisiyanın daxili rentabellik norması dedikdə:

- xalis cari dəyərin diskontlaşdırma əmsalına nisbəti başa düşülür;
- xalis cari dəyəri sıfır bərabərləşdirən diskontlaşdırma dərəcəsinin qiyməti başa düşülür;
investisiyanın ödənmə müddətinin diskontlaşdırma dərəcəsinə nisbəti başa düşülür.
xalis cari dəyəri vahidə bərabərləşdirən diskontlaşdırma dərəcəsinin qiyməti başa düşülür;
diskontlaşdırma əmsalının xalis cari dəyərə nisbəti başa düşülür;

375 Aşağıdakılardan hansı titul siyahısına aid deyil?

- hər bir müəssisənin adı, tikiləcəyi müddət və rə-yon;
- işçilərin əmək məhsuldarlığı.
tikinti-quraşdırma işlərinin dəyəri;
əsas fondların smeta dəyəri, əsaslı vəsait qoyuluşunun həcmi;
layihə istehsal gücü;

376 Aşağıdakılardan hansı əsaslı tikinti planının əsas bölmələrinə aid deyil?

- əsaslı vəsait qoyuluşunun həcmi və quruluş;
- əsas fondların, istehsal güclərinin iş buraxılması və habelə "zadel" üzrə tapşırıqlar;
- tikinti-quraşdırma işləri üzrə program.

- əsaslı vəsait qoyuluşunun sosial səmərəliliyi;
ayrı-ayrı tikintilər və obyektlər üzrə titul siyahıları;

377 Aşağıdakılardan hansı titul siyahısına aid deyil?

- tikinti-quraşdırma işlərinin dəyəri
- işçilərin əmək məhsuldarlığı.
hər bir müəssisənin adı, tikiłecəyi müddət və rayon;
layihə istehsal gücü
əsas fondların smeta dəyəri, əsaslı vəsait qoyuluşunun həcmi;

378 Aşağıdakılardan hansı əsaslı tikinti planının əsas bölmələrinə aid deyil?

- tikinti-quraşdırma işləri üzrə program
ayrı-ayrı tikintilər və obyektlər üzrə titul siyahılar
- əsaslı vəsait qoyuluşunun sosial səmərəliliyi;
əsas fondların, istehsal gücünün işə buraxılması və habelə "zadel" üzrə tapşırıqlar
əsaslı vəsait qoyuluşunun həcmi və quruluşu

379 Aşağıdakılardan hansı əsaslı vəsait qoyuluşunun təkar istehsal qurluşunu xarakterizə edən göstəricilərə aid deyil?

- müəssisənin texniki cəhətdən silahlandırılmasına çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi;
- əsas fondların amortizasiyasının əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi;
mövcud güclərin genişləndirilməsinə çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi
müəssisənin rekonstruksiya edilməsinə çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi
yeni tikintiyə çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi;

380 Aşağıdakılardan hansı investisiya fəaliyyətinin obyekti ola bilər?

- işçilərin əmək haqqı, kadrların yenidən hazırlanması, əsas fondların təkrar istehsalı, müəssisənin qurluşunun dəyişdirilməsi
- yeni yaradılmış və ya moderniləşdirilmiş əsas fondlar, qiymətli kağızlar, mülkiyyət hüququ və əqli mülkiyyət hüququ
əsaslı təmir, cari təmir, avadanlıqların alınmasına çəkilən xərclər, binaların tikintisi
əsas fondlarının yeniləşdirilməsi, dövrüyyə fondlarının alınması, istehsalın genişləndirilməsi, məhsul satışı
yeni tikinti, istehsalın modernizasiyası, vergi xərcləri, müəssisənin qurluşunun dəyişdirilməsi

381 Aşağıdakılardan hansı müəssisənin innovasiya fəaliyyətinin maliyyələşdirilməsi mənbəyi rolunda çıxış edə bilməz?

- müəssisənin cəlb etdiyi borc vəsaitləri
- müəssisənin əmək haqqı fondunun vəsaiti
müəssisənin sərəncamında qalan mənfəət
müəssisənin təsisçilərinin verdiyi vəsait
müəssisənin ehtiyat fondunun vəsaiti

382 İntelektual mülkiyyətə nə daxildir?

- kəşflər, ixtiralalar, konsepsiyanlar, sənaye məhsulları, xidmətlər, informasiya məhsulları (program məhsulları, radio və teleprogramlar), incəsənət əsərləri
kəşflər, ixtiralalar, mal və xidmətlər, modellər, nəzəriyyələr, informasiya məhsulları (program məhsulları, radio və teleprogramlar)
- kəşflər, ixtiralalar, konsepsiyanlar, modellər, nəzəriyyələr, informasiya məhsulları (program məhsulları, radio və teleprogramlar), incəsənət əsərləri
kəşflər, ixtiralalar, konsepsiyanlar, modellər, nəzəriyyələr, informasiya məhsulları (program məhsulları, radio və teleprogramlar), xidmətlər, lisenziyalar
kəşflər, ixtiralalar, lisenziyalar, mülkiyyət hüquqları, modellər, nəzəriyyələr, informasiya məhsulları (program məhsulları, radio və teleprogramlar), injəsənət əsərləri

383 Aşağıdakı əlamətlərdən hansı biri müəssisənin innovasiya fəaliyyətini bilavasitə səciyyələndirmir?

- istehlakçıların istəklərinin öyrənilməsi sahəsində tədqiqatlar
- yeni satış bazarlarının və yeni satış üsullarının tapılması
- yeni orijinal ideyanın reallaşdırılması və hazır məhsul şəklində bazara çıxarılması
- müəssisənin jari və perspektiv fəaliyyətinin planlaşdırılması
- yeni idarəetmə üsullarının tətbiqi

384 Azərbaycanda investisiya fəaliyyətinin stimullaşdırılması üçün hansı inkişaf institutu mövcuddur?

- Dövlət İnvestisiya Fondu;
- Dövlət İnkışaf Bankı;
- Dövlət Vençur Fondu;
- Azərbaycan İnvestisiya Şirkəti;
- Dövlət İdxal-İxrac Bankı;

385 İnvestisiyanın maliyyələşdirilməsi üçün müxtəlif mənbələrdən cəlb edilmiş vəsaitlərin dəyəri necə hesablanır?

- istehsal edilən məhsulun maya dəyərinə daxil edilən amortizasiya ayırmalarına bərabər götürülür.
- istehsal edilən məhsulun maya dəyərinə bərabər götürülür;
- cəlb edilmiş borc vəsaitlərinin faiz dərəcələrinə bərabər hesab edilir;
- cəlb edilmiş vəsaitlərin dəyəri və onların ümumi məbləğində xüsusi çəkiləri əsasında onların orta çəkili dəyər kimi;
- müəssisənin məhsul vahidinə əldə etdiyi mənfəətə bərabər götürülür;

386 Kapital qoyuluşunun təkrar istehsal qurluşu

- ümumi investisiya qoyuluşunun xərclərdən hər birinə nisbətidir.
- «kapital qoyuluşunun təkrar istehsal qurluşu» anlayışı iqtisadi ədəbiyyatda yoxdur;
- layihələndirməyə, avadanlıqların alınma, tikinti quraşdırma işlərinə çəkilən hər bir xərcin ümumi investisiya qoyuluşunda xüsusi çəkisinin tapılması ilə müəyyən olunur;
- yeni tikin-tiyə, mövcud güclərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki jəhətdən silahlandırılmasına çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbələğində xüsusi çəkilərinin tapılması ilə müəyyən olunur;
- xərclərin birinin digərinə nisbətidir;

387 Aşağıdakıdardan hansı müəssisədə investisiya fəaliyyətinin maliyyələşdirilməsi mənbələrinə aid deyil?

- istiqrazların yerləşdirilməsindən cəlb edilən vəsaitlər;
- büdcədən və büdcədən kənar fondlardan məqsədli investisiya ayırmaları;
- borc maliyyə vəsaitləri;
- işçilərin əmək haqqı və sosial siğortaya ayırmalar;
- səhmlərin yerləşdirilməsindən cəlb edilən vəsaitlər;

388 Sənaye müəssisələrdə hansı istiqamətə investisiya yönəldilmir?

- yeni məhsul növlərinin işlənməsinə
- istehsal güclərinin genişləndirilməsinə;
- müəssisənin istehsal ehtiyatlarının bərpasına;
- işçilərin əmək haqqının artırılmasına;
- texnika və texnologiyanın mo-dern-ləşdirilməsinə;

389 Sənaye müəssisələrində aşağıdakı alternativ investisiya layihələri variantlarından hansı seçilməlidir?

- fondverimi sıfır bərabərdir.
- xalis cari dəyər dəyər 0-dan kiçikdir;
- daxili rentabellik norması diskont dərəcəsinə bərabərdir;
- xalis cari dəyər sıfırdan böyükdür;
- istehsal gücündən istifadə əmsalı 0,5-ə bərabərdir;

390 Hansı halda investisiya layihəsinin qəbul edilməsi haqqında qərar verilə bilər?

- xalis cari dəyər dəyər 0-dan kiçikdir;
- fondverimi sıfır bərabərdir;
- əmək məhsuldarlığı sıfır bərabərdir;
- xalis cari dəyər sıfırdan böyükdür;
- istehsal gücündən istifadə əmsalı 0,5-ə bərabərdir;

391 Müxtəlif investisiya layihələrinin müqayisəsi və seçilməsi hansı göstəricilər vasitəsilə həyata keçirilir?

- daxili rentabellik norması, əmək məhsudarlığı, materialtutumu;
- istehsal olunmuş məhsulun həcmi, reallaşdırılmış məhsulun həcmi, fondverimi;
- məhsulun rentabelliyi; mənfəətin həcmi, daxili rentabellik norması;
- xalis cari dəyər, daxili rentabellik norması, ödənmə müddəti;
- investisiyanın ödənilmə əmsali, mütləq səmərəlilik göstəricisi, əmək məhsuldarlığı;

392 İvestisiya qoyuluşlarının optimal variantının seçilməsində əsas göstərici hansıdır?

- məhsulun əmək tutumu
- maya dəyəri;
- kapital qoyuluşunun qaytarılma müddəti;
- xalis cari dəyər;
- məhsulun kapital tutumu;

393 Xalis cari dəyər göstəricisi nəyi müəyyən edir?

- illər üzrə əmək haqqını xərcləri və amortizasiya ayırmalarının cəminin cari dəyərini.
- illər üzrə amortizasiya ayırmalarının cari dəyərini;
- illər üzrə material xərclərinin cari dəyərini;
- illər üzrə nağd pul daxil olmalarının cari dəyəri ilə nağd pul məxaricin cari dəyəri arasındakı fərqi;
- illər üzrə məhsulun maya dəyərinin cari dəyəri ilə gəlirlərinin cari dəyəri arasındakı fərqini;

394 Aşağıdakı alternativ investisiya layihələri variantlarından hansı seçilməlidir?

- xalis cari dəyər 190 manata bərabərdir
- xalis cari dəyər 220 manata bərabərdir;
- xalis cari dəyər 150 manata bərabərdir;
- xalis cari dəyər 500 manata bərabərdir;
- xalis cari dəyər 330 manata bərabərdir;

395 Əsaslı vəsait qoyuluşunun səmərəlilik göstəriciləri hansılardır?

- daxili rentabellik norması, risklərin gözlənilən səviyyəsi
- investisiya qoyuluşunun geri qaytarılma müddəti, xalis cari dəyər
- bazarın potensial həcmi, risklərin gözlənilən faizi
- bazarın real həcmi, daxili mənfəət norması
- investisiya qoyuluşlarının həcmi, investisiya riski

396 Maddi investisiya nədir?

- əsas fondların cari təmiri üçün nəzərdə tutulan pul vəsaitinin həcmidir;
- məhsulun istehsalına və reallaşdırmasına çəkilən cari xərcləri ödəmək üçün nəzərdə tutulan pul vəsaitinin həcmidir;
- xammal və materialların alınması üçün nəzərdə tutulan pul vəsaitinin həcmidir;
- işləyənlərin əmək haqqını ödəmək üçün nəzərdə tutulan pul vəsaitinin həcmidir;
- sənayedə istehsal əsas fondların geniş təkrar istehsalı üçün xərclənməsi nəzərdə tutulan pul vəsaitinin həcmidir;

397 Aşağıdılardan hansı maliyyə, maddi və intellektual sərvətlərə aid deyil?

Nou-hau” □ patentləşdirilməmiş texniki, texnoloji, idarəetmə, maliyyə üzrə bilik əə təcrübələrin məjcmusu;

- Elmi və təcrüri tədqiqat işləmələri və başqa intellektual sərvətlər;
- Sənaye müəssisələrinin işçiləri
Pul vəsaiti, bank əmanətləri (məqsədli), kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar
Binalar, qurğular, avadanlıqlar və s. maddi sərvətlər, başqa sözlə, daşınması mümkün və qeyri-mümkün olan əmlaklar;

398 Əsaslı vəsait qoyuluşunun texnoloji quruluşu nədir?

- iqtisadiyyatda həyata keçirilən əsaslı vəsait qoyuluşunda ayrı-ayrı maliyyələşmə mənbələrinin xüsusi çəkiləridir
layihələndirməyə, avadanlıqların alınmasına, tikinti quraşdırma işlərinə çəkilən hər bir xərcin ümumi əsaslı vəsait qoyuluşunda xüsusi çəkiləridir;
iqtisadiyyatda həyata keçirilən əsaslı vəsait qoyuluşunda ayrı-ayrı regionların xüsusi çəkiləridir
iqtisadiyyatda həyata keçirilən əsaslı vəsait qoyuluşunda ayrı-ayrı sahə xərclərin xüsusi çəkiləridir;
yeni tikintiyə, mövjud güclərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki cəhətdən silahlandırılmasına çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkiləridir

399 Əsaslı vəsait qoyuluşunun tərkibi hansı xərclərdən ibarətdir?

- texnoloji təkmilləşdirmələr və yeni məhsul istehsalı xərcləri, məhsul satışı xərcləri;
tikinti-quraşdırma avadanlıq, alət və inventarların alınması, geoloji kəşfiyyat, torpaq alma, kadr hazırlama, idarə heyətinin saxlanması xərcləri;
təkrar istehsal, texnoloji, cari və s. xərclər
müəssisələrin genişləndirilməsi, yenidənqurulması, texnika ilə silahlanması, təhcizat və satış xərcləri;
sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və ticarət xərcləri

400 Əsaslı vəsait qoyuluşunun səmərəlilik göstəriciləri hansılardır?

- bazarın real həcmi, daxili mənfəət norması
daxili rentabellik norması, risklərin gözlənilən səviyyəsi
investisiya qoyuluşunun geri qaytarılma müddəti, xalis cari dəyər
investisiya qoyuluşlarının həcmi, investisiya riski
bazarın potensial həcmi, risklərin gözlənilən faizi

401 Aşağıdakı alternativ investisiya layihələri variantlarından hansı seçilməlidir?

- xalis cari dəyər 100 manata bərabərdir
xalis cari dəyər 350 manata bərabərdir
xalis cari dəyər 150 manata bərabərdir
xalis cari dəyər 300 manata bərabərdir
xalis cari dəyər 200 manata bərabərdir

402 Xalis cari dəyər göstəricisi nəyi müəyyən edir?

- illər üzrə material xərclərinin cari dəyərini;
illər üzrə nağd pul daxil olmalarının cari dəyəri ilə nağd pul məxaricin cari dəyəri arasındakı fərqi;
illər üzrə əmək haqqını xərcləri və amortizasiya ayırmalarının cəminin cari dəyərini.
illər üzrə məhsulun maya dəyərinin cari dəyəri ilə gəlirlərinin cari dəyəri arasındakı fərqi;
illər üzrə amortizasiya ayırmalarının cari dəyərini

403 Kapital qoyuluşu:

- qiymətli kağızların alınmasına yönəldilən investisiyadır;
istiqrazların buraxılışına sərf edilən xərclərdir;
səhmlərin buraxılışına sərf edilən xərclərdir;
əsas fondların yaradılmasına yönəldilən investisiyadır;
banka qoyulan depozitdir;

404 İvestor dedikdə:

- güclü maliyyə imkanlarına malik olan fiziki şəxslər başa düşülür;

- özünün maddi və intellektual sərvətlərinin birbaşa və yaxud dolayı şəkildə investisiya obyektlərinə qoyulması haqqında qərar çıxarılmış subyektlər başa düşülür;
- müəssisənin işçiləri başa düşülür;
- müəssisənin debitorları başa düşülür;
- güclü maliyyə imkanlarına malik olan hüquqi şəxslər başa düşülür;

405 Verilənlərdən hansı investisiyanın subyektinə aid deyil?

- banklar, siğorta şirkətləri və vasitəçi təşkilatlardır.
- əmtəələr, avadanlıq və layihə məhsullarını təqdim edənlər;
- məqsədli pul yatırımları;
- işlərin icraçıları (podratçılar);
- investisiya fəaliyyətindən istifadə edənlər;

406 İvestisiya kimi sahibkarlıq obyektlərinə nə qoyula bilməz?

- bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan, ancaq patentləşdirilməmiş, texniki sənədləşdirilmə, vərdiş və istehsalat təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu;
- işçi qüvvəsi, müvinətlər və bank lisenziyası;
- pul, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və başqa qiymətli kağızlar;
- daşınan və daşınmaz əmlak;
- müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər;

407 İvestisiya qoyuluşlarının optimal variantının seçilməsində əsas göstərici hansıdır?

- məhsulun əmək tutumu;
- xalis cari dəyər;
- kapital qoyuluşunun qaytarılma müddəti;
- maya dəyəri
- məhsulun kapital tutumu

408 Aşağıdakılardan hansı yeyinti sənaye sahələrində əsas istehsal fondlarından istifadənin yaxşılaşdırılmasının intensiv istiqamətləri hesab olunur?

- mövsümi xammal emal edən sahələrdə mövsümiliyin azaldılması
- növbəlilik əmsalının yüksəldilməsi
- ümumi avadanlığın tərkibində fəaliyyətdə olanların miqdarının artması
- istehsal tsikli müddətinin azaldılması
- avadanlıqlarda dayanmaların ləğv edilməsi

409 İstehsal vasitələri ilə əsas fondlar arasındaki keyfiyyət fərqi nədən ibarətdir?

- yalnız istehlak dəyərinə malik olub və mübadilə dəyəri olmayan istehsal vasitələrinin bir hissəsi əsas fondlardır
- istehsal vasitələri əsas fondlardan genişdir;
- belə bir fərq yoxdur;
- istehlak və mübadilə dəyərinə malik olan istehsal vasitələrinin bir hissəsi əsas fondlardır;
- yalnız mübadilə istehlak dəyərinə malik olub və istehlak dəyəri olmayan istehsal vasitələrinin bir hissəsi əsas fondlardır

410 Aşağıdakılardan hansı sənaye müəssisələrində əsas fondlardan istifadə səmərəliliyini müəyyən edən amillər aid deyil?

- avadanlıq parkının texnoloji quruluşunun təkmilləşdirilməsi;
- sənaye müəssisələrində ən faydalı təmərküzləşmə və ixtisaslaşma səviyyələrinin düzgün müəyyən edilməsi;
- sənaye müəssisələrində elm və texnikanın ən yeni nailiyyətlərindən daha geniş istifadə edilməsi;
- əsas fondların bərpə dəyərinin artması;
- əsas fondların funksional tərkibinin uzlaşdırılmasının optimallıq dərəcəsi;

411 Sənaye müəssisəsinin istehsal gücünü müəyyən edən amillərə aid deyil:

- avadanlığın vaxt fondu
- istehsal meydançalarının sahəsi
- qurulmuş avadanlıqların sayı
- avadanlıqlardan istifadə səviyyəsi
- avadanlığın texniki cəhətdən əsaslandırılmış məhsuldarlıq norması

412 İstehsal güclərindən istifadənin ekstensiv göstəricisi hansıdır?

- əsas fondların rentabelliyi
- fondverimi
- istehsal güclərindən istifadə əmsalı
- növbəlilik əmsalı
- avadanlıqlardan istifadə əmsalı

413 Aşağıdakılardan hansı avadanlıqlardan ekstensiv istifadənin yaxşılaşdırılması yollarına aid deyil?

- il ərzində avadanlıqlardan istifadə müddətinin artırılması
- növbəlilik əmsalının artırılması
- avadanlıqların boşdayanma vaxtının azaldılması
- xammal və materialların keyfiyyətinin texnoloji prosesin tələblərinə uyğun gəlməsini təmin etməklə avadanlıqların ümumi sayında fəaliyyət göstərməyənlərin xüsusi çəkisinin azaldılması

414 Sənayedə avadanlıqlardan intensiv istifadə yollarına aid deyil

- istehsal prosesinin qrafik üzrə sabit və müntəzəm, boşdayanma hallarına yol vermədən ahəngdar və birqərarda getməsini təmin edilməsi
- material emalının sürətinin artırılması
- avadanlığın birləşflik yükünün artırılması
- avadanlığa səriştəli texniki qulluq olunması, onun vaxtında və keyfiyyətlə təmir edilməsi, iş yerinin materiallarla fasiləsiz təc-hizi, texnoloji prosesin düzgün təşkil edilməsi
- xammal və materialları istehsala hazırlamaqla, onların keyfiyyətinin texnoloji prosesin tələblərinə və hazırlanan məhsulun keyfiyyətinə uyğun gəlməsinin təmin edilməsi

415 Sənayedə istehsal əsas fondlarının qiymətləndirilməsinin dəyər göstəricilərindən hansı məqsədlər üçün istifadə edilir

- əsas fondların texniki tərkibini və istehsal gücünü müəyyən etmək
- istehsal gücünü müəyyənləşdirmək
- avadanlıq balansı tərtib etmək
- amortizasiyanı hesablamaq və fondverimini müəyyən etmək
- istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqları müəyyən etmək

416 Sənayedə istehsal əsas fondlarının qiymətləndirilməsinin natural göstəricilərindən hansı məqsədlər üçün istifadə edilir?

- avadanlıq balansı tərtib etmək və fondverimini müəyyən etmək
- kadrlara olan tələbatı və istehsal gücünü müəyyən etmək
- istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqları və fondtutumunu müəyyən etmək
- əsas fondların texniki tərkibini və istehsal gücünü müəyyən etmək
- əsas fondların texniki tərkibini və amortizasiya ayırmalarını müəyyən etmək

417 Sənayenin əsas fondlarının strukturuna hansı amil təsir göstərmir?

- istehsalın ixtisaslaşma səviyyəsi
- istehsal edilən məhsulun mürəkkəblik dərəcəsi
- elmi-texniki tərəqqi
- kadrların idarə edilməsinin təkmiləşdirilməsi
- istehsalın təmərküzləşmə səviyyəsi

418 Fondverimi göstəricisi necə hesablanır?

- əsas fondların orta illik dəyərinin il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsidə həcmində nisbəti kimi
 il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsidə həcminin əsas fondların qalıq dəyərinə nisbəti kimi
 il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsidə həcminin əsas fondların dəyərinə nisbəti kimi;
 ● il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsidə həcminin əsas fondların orta illik dəyərinə nisbəti kimi;
 il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsidə həcminin əsas fondların bərpa dəyərinə nisbəti kimi;

419 Əsas fondlardan istifadənin ümumi və xüsusi göstəriciləri hansılardır?

- fond tutumu və təzələnmə əmsali
 iqtisadi və sosial
 əsas fondların dəyərinin artım tempi və köhnəlmə müddəti
 ● fondverimi və növbəlilik əmsali
 fondverimi və köhnəlmə müddəti

420 Sənaye müəssisəsində işçilərin sayı 500 nəfər, fəhlələrin sayı 400 nəfər və istehsal əsas fondların dəyəri 800 min manat olarsa onda həmin müəssisədə fondla silahlığı göstəricisi neçə olar?

- 3 min man/nəfər;
 1,8 min man/nəfər;
 1,6 min man/nəfər;
 ● 2 min man/nəfər;
 2,2 min man/nəfər;

421 Sənaye müəssisələrində əməyin fondla silahlığı göstəricisi necə hesablanır?

- əmtəəlik, ümumi və ya xalis məhsulun istehsal əsas fondların ilin əvvəlinə olan dəyərinə nisbəti kimi;
 əmtəəlik, ümumi və ya xalis məhsulun istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi;
 istehsal əsas fondların dəyərinin bütün işçilərin sayına nisbəti kimi;
 ● istehsal əsas fondların fəhlələrin sayına nisbəti kimi;
 əmtəəlik, ümumi və ya xalis məhsulun istehsal əsas fondlarının orta illik dəyərinə nisbəti kimi;

422 Sənaye müəssisələrində istehsal əsas fondların köhnəlmə məbləğinin əsas fondların tam ilkin dəyərinə nisbəti nəyi müəyyən edir?

- mənəvi köhnəlməni.
 fond tutumunu;
 fond verimini;
 ● köhnəlmə əmsalını;
 qalıq dəyərini;

423 Sənaye müəssisəsində səs istehsal fondlarının ilkin dəyəri 40 min manatdır. 01.07. tarixindən 18 min manat dəyərində yeni avadanlıq istismara verilmişdir, 01.07. tarixdən isə 14 min manatlıq avadanlıq istismardan çıxarılmışdır. Əsas istehsal fondlarının orta illik dəyərini hesablayın.

- 46 min manat
 40 min manat
 38 min manat
 ● 42 min manat
 44 min manat

424 Əsas istehsal fondlarının ilkin dəyəri 20 min manatdır. 01.05. tarixindən 12 min manat dəyərində yeni avadanlıq istismara verilmişdir, 01.09. tarixdən isə 6 min manatlıq avadanlıq istismardan çıxarılmışdır. Əsas istehsal fondlarının orta illik dəyərini hesablayın.

- 19,5 min manat
 29 min manat
 23 min manat
 ● 26 min manat
 20,5 min manat

425 Fasiləli proseslərə malik sahələrdə əsas istehsal fondlarından istifadəni xarakterizə edən mühüm natural göstərici hansıdır?

- artım əmsalı
- yenilənmə əmsalı
- fondverimi
- növbəlilik əmsalı
- sıradan çıxma əmsalı

426 Fəaliyyət göstərən müəssisələrdə qalıq dəyəri nədir?

- ilkin dəyərdən yüksəkdir
- ilkin dəyərə bərabərdir
- ləğv olunma dəyərindən aşağıdır
- ləğv olunma dəyərindən aşınmanın miqdarı qədər yüksəkdir
- ilkin dəyərdən aşınmanın miqdarı qədər aşağıdır

427 Yeni tikilmiş sənaye müəssisələrində qalıq dəyəri...

- bərpa dəyərindən aşağıdır
- ilkin dəyərdən aşağıdır
- ilkin dəyərdən yüksəkdir
- ilkin (bərpa) dəyərinə bərabərdir
- bərpa dəyərindən yüksəkdir

428 Müəssisədə ilin əvvəlinə əsas fondların dəyəri 500 min manat, ilin sonuna 800 min manat və bir il ərzində 300 min manatlıq əsas fond yeni işə salınmışsa onda əsas fondların artma əmsalı necə faiz olar?

- 15 %.
- 23,07 %;
- 37,5 %;
- 60 %;
- 100 %;

429 Əsas fondların artma əmsalı necə hesablanır?

- baxılan dövrdə istifa-də-dən çıxmış əsas fondların dəyərinin ilin əvvəlinə olan əsas fond-la-trin də-yə-trinə nisbəti kimi;
- köhnəlmə məbləğinin əsas fondların qalıq dəyərinə nisbəti kimi;
- yeni işə salınmış əsas fondların dəyərinin ilin axırına olan əsas fondların dəyərinə nisbəti kimi;
- yeni işə salınmış əsas fondların dəyərinin ilin əvvəlinə olan əsas fondların dəyərinə nisbəti kimi;
- baxılan dövrdə istifa-də-dən çıxmış əsas fondların dəyərinin ilin sonuna olan əsas fond-la-trin də-yə-trinə nisbəti kimi;

430 Müəssisədə ilin əvvəlinə əsas fondların dəyəri 600 min manat, ilin sonuna 900 min manat və bir il ərzində 150 min manatlıq əsas fond istifadədən çıxarılmışsa onda əsas fondların sıradançıxma əmsalı necə faiz olar?

- 40 %;
- 25 %.
- 16,7 %;
- 10 %;
- 50 %;

431 Əsas fondların sıradançıxma əmsalı necə hesablanır?

- yeni işə salınmış əsas fondların dəyərinin ilin axırına olan əsas fondların dəyərinə nisbəti kimi;
- köhnəlmə məbləğinin əsas fondların qalıq dəyərinə nisbəti kimi;
- köhnəlmə məbləğinin əsas fondların ilkin dəyərinə nisbəti kimi;

- baxılan dövrdə istifa-də-dən çıxmış əsas fondların dəyərinin ilin əvvəlinə olan əsas fond-la-trın də-yə-rinə nisbəti kimi;
- baxılan dövrdə istifa-də-dən çıxmış əsas fondların dəyərinin ilin sonuna olan əsas fond-la-trın də-yə-rinə nisbəti kimi;

432 Sənaye müəssisələrində «kitabxana fondu» istehsal əsas fondların hansı qrupuna aiddir?

- «İstehsal ləvazimat-ları»;
- «Nəqliyyat vasitələri»;
- «Təsərrüfat inventarları»;
- «Sair əsas fondlar»;
- «Maşın və avadanlıqlar»;

433 Sənaye müəssisələrində «yanğından mühafizə əşyaları» istehsal əsas fondların hansı qrupuna aiddir?

- «Alətlər»;
- «Maşın və avadanlıqlar»;
- «Nəqliyyat vasitələri»;
- «Təsərrüfat inventarları»;
- «İstehsal ləvazimat-ları»;

434 Sənaye müəssisələrində «iş dəzgahlarının aralarına çəkilən çəpərlər» istehsal əsas fondların hansı qrupuna aiddir?

- «Alətlər»;
- «Nəqliyyat vasitələri»;
- «Təsərrüfat inventarları»;
- «İstehsal ləvazimatları»;
- «Maşın və avadanlıqlar»;

435 Sənaye müəssisələrində «elektrik, istilik və buخارla işləyən dərticilər» istehsal əsas fondların hansı qrupuna aiddir?

- «Alətlər»;
- «Maşın və avadanlıqlar»;
- «Təsərrüfat inventarları»;
- «Nəqliyyat vasitələri»;
- «İstehsal ləvazimat-ları»;

436 Sənaye müəssisələrində «Nəzarət-ölçü və nizamlama cihazları» istehsal əsas fondların hansı qrupuna aiddir?

- «Alətlər»;
- «Ötürücü qurğular»;
- «Qurğular»;
- «Maşın və avadanlıqlar»;
- «İstehsal ləvazimatları»;

437 İstehsal vasitələri ilə əsas fondlar arasında hansı fərqlər var?

- nisbi və mütləq fərqlər;
- yalnız keyfiyyət;
- yalnız kəmiyyət;
- kəmiyyət və keyfiyyət;
- heç bir fərq yoxdur;

438 İstehsal vasitələri ilə əsas fondlar arasındaki kəmiyyət fərqi nədən ibarətdir?

- əsas fondlar istehsal vasitələrinin tərkibinə aid deyil;
- belə bir fərq yoxdur;

- əsas fondlar istehsal vasitələrindən genişdir;
- istehsal vasitələri əsas fondlardan genişdir;
- istehsal vasitələri əsas fondların tərkibinə aiddir;

439 Sənaye müəssisələrində illik amortizasiya məbləği necə müəyyən edilir?

- amortizasiya məbləğinin əsas fondların normativ xidmət müddətinə nisbəti kimi;
- amortizasiya məbləğinin əsas fondların qalıq dəyərinə nisbəti kimi;
- amortizasiya məbləğinin əsas fondların ilkin dəyərinə nisbəti kimi;
- əsas fondların normativ xidmət müddətinin amortizasiya məbləğinə nisbəti kimi;
- amortizasiya məbləğinin əsas fondların normativ xidmət müddətinə hasili kimi;

440 Sənaye müəssisələrində amortizasiya məbləği necə müəyyən edilir?

- müəssisənin istehsal əsas fondlarının qalıq dəyərinin əsas fondların ilkin dəyərinə nisbəti kimi;
- müəssisənin istehsal əsas fondlarının ilkin dəyəri ilə əsas fondların qalıq dəyərinin hasili kimi;
- müəssisənin istehsal əsas fondlarının ilkin dəyərinin əsas fondların qalıq dəyərinə nisbəti kimi;
- müəssisənin istehsal əsas fondlarının ilkin dəyərindən əsas fondların qalıq dəyərini çıxmaqla;
- müəssisənin istehsal əsas fondlarının ilkin dəyəri ilə əsas fondların qalıq dəyərinin cəmi kimi;

441 Fond tutumu göstəricisi necə hesablanır?

- yeni işə salılmış əsas fondların mövcud əsas fondların ilkin dəyərinə nisbəti kimi
- əmtəəlik, ümumi və ya xalis məhsulun istehsal əsas fondların ilin əvvəlinə olan dəyərinə nisbəti kimi
- əmtəəlik, ümumi və ya xalis məhsulun istehsal əsas fondlarının orta illik dəyərinə nisbəti kimi
- istehsal əsas fondlarının orta illik dəyərinin əmtəəlik, ümumi və ya xalis məhsulun dəyərinə nisbəti kimi
- əmtəəlik, ümumi və ya xalis məhsulun istehsal əsas fondların əsas fondların ilin sonuna qalıq dəyərinə nisbəti kimi

442 Sənaye müəssisəsi 1200 manatlıq kompyuter alır. Bu nəyə aiddir?

- amortizasiya fonduna
- dövriyyə fondlarına
- ehtiyat fonduna
- əsas fondlara
- nizamnamə fonduna

443 Maşın və avadanlıqlar üçün amortizasiya norması nə qədərdir?

- 15 faizədək
- 7 faizədək
- 20 faizədək
- 25 faizədək
- 10 faizədək

444 Əsas fondların istifadə müddəti bilinməyən qeyri-maddi ünsürləri üçün amortizasiya norması nə qədərdir?

- 15 faizədək
- 20 faizədək
- 25 faizədək
- 10 faizədək
- 7 faizədək

445 Sürətləndirilmiş amortizasiya metodunun tətbiqi nəticəsində aşağıdakılardan hansı baş vermir?

- müəssisənin rəqabətqaliyyətlilik səviyyəsi yüksəlir;
- müəssisədə təmir xərclərinin həcmi azalır;
- müəssisənin əsas fondları tez-tez yeniləşir;
- əsas fondların fiziki köhnəlmə səviyyəsi dəfələrlə artır;

istehsal olunan məhsulun maya dəyəri artır;

446 Binalar, qurğular və tikililər üçün amortizasiya norması nə qədərdir.

- 15 faizədək
- 20 faizədək
- 25 faizədək
- 7 faizədək
- 10 faizədək

447 İstehsal əsas fondlarının quruluşu necə hesablanır?

- binaların dəyərinin istehsal avadanlıqlarının dəyərinə nisbəti
texnoloji avadanlıqların dəyərinin binaların dəyərinə nisbəti
aktiv hissələrin dəyərlərinin passiv hissə dəyərlərinə nisbəti
- ünsürlərdən hər birinin ümumi dəyərdəki xüsusi çəkisi
əsas fondların dəyərinin istehsal gücündə xüsusi çəkisi

448 Əsas fondların qiymətləndirmə üsulları hansılardır?

- işləmə müddəti və satış dəyərinə görə
- qalıq və satış dəyərinə görə
- ilkin dəyərinə və təzələnmə əmsalına görə
- ilkin və bərpa dəyərinə görə
- köhnəlmə və amortizasiya dəyərinə görə

449 Əsas fondların amortizasiyası nədir?

- əsas fondların satışından gələn gəlirdir
mənəvi aşınmaya məruz qalan əsas istehsal fondlarının dəyəri
əsas fondların dəyərindəki artım
- aşınma ilə əlaqədar, əsas fondun dəyərindən yaradılan məhsulun üzərinə keçən dəyər
əsas fondların yeniləri ilə əvəz olunma faizi

450 Müəssisənin istehsal gücünü müəyyən edən amil hansıdır?

- üümuzavod xərcləri
- dövretmə əmsali
- amortizasiya norması
- avadanlıqların məhsuldarlığını
- məhsulun əməktutumu

451 Əsas fondlardan ekstensiv istifadə əmasalı:

- əsas fondların mənəvi köhnəlməsini göstərir
əsas fondlardan gücə görə istifadəni göstərir
fondlasılıhlığın artmasını göstərir
- əsas fondlardan vaxta görə istifadəni göstərir
əsas fondların mənəvi köhnəlməsini göstərir

452 Fiziki aşınmanın meyllilik dərəcəsinin müəyyən etmək üçün tətbiq olunan əsas istehsal fondların dəyəri necə adlanır?

- mütləq dəyər.
- bərpa;
- ilkin;
- qalıq;
- tam;

453 Sənaye müəssisələrində istehsal əsas fondlar köhnəlmənin hansı növündə qismən və tam köhnəlirlər?

- sosial köhnəlmə;
- texniki köhnəlmə;
- təşkilati köhnəlmə;
- fiziki köhnəlmə;
- mənəvi köhnəlmə;

454 Sənaye müəssisələrində istehsal əsas fondların köhnəlməsinin hansı növünü modernləşdirmə ilə aradan qaldırmaq mümkündür?

- sosial köhnəlmə;
- texniki köhnəlmə;
- təşkilati köhnəlmə;
- fiziki köhnəlmə;
- mənəvi köhnəlmə;

455 Sənaye müəssisələrində mütərəqqi texnika mənəvi cəhətdən köhnəlmış ancaq fiziki cəhətdən hələ yararlı olan öz sələfini nə vaxt sıxışdırıb istehsaldan çıxara bilər?

- yeni texnikanın məhsuldarlığı hesabına əldə edilən əlavə səmərə köhnənin məhsul üzərinə hələ keçirmədiyi dəyərindən az olsun;
- müəssisənin maliyyə imkanları məhdudlaşanda;
- müəssisə sıfarişləri vaxtında yerin yetirə bilmədikdə;
- yeni texnikanın məhsuldarlığı hesabına əldə edilən əlavə səmərə köhnənin məhsul üzərinə hələ keçirmədiyi dəyərindən çox olsun
- yeni texnikanın məhsuldarlığı hesabına əldə edilən əlavə səmərə köhnənin məhsul üzərinə hələ keçirmədiyi dəyərə bərabər olsun;

456 Fondverimi, fondlarla silahlanma və əmək məhsuldarlığı göstəriciləri arasında hansı əlaqə mövcuddur?

- fondla silahlanma fondveriminin əmək məhsuldarlığına nisbətini əks etdirir
- əmək məhsuldarlığı – fondla silahlanmanın fondveriminə nisbətidir
- əmək məhsuldarlığı – fondveriminin fondla silahlanmaya nisbətidir
- əmək məhsuldarlığı özündə fondverimi və fondla silahlanmanın məhsuldarlığını əks etdirir
- fondla silahlanma əməyin və fondverimin məhsuldarlığıdır

457 Aşağıdakılardan hansıları əsas fondların aktiv hissəsinə aiddir?

- ötrüçü qurğular;
- nəqliyyat vasitələri;
- istehsal binası;
- iş maşın və avadanlıqları;
- anbarlar;

458 Aşağıdakı fikirlərdən hansı düzdür?

- əsas fondlar özlərinin fiziki və kimyəvi xassələrini istehsal olunan məhsula keçirir;
- əsas fondlar bir istehsal tsiklində tam istehlak olunur;
- əsas fondlar natural formasını dəyişir;
- əsas fondların minimum dəyəri şərti maliyyə vahidinin 100 mislindən çox olmalıdır.
- istənilən istehsal vasitəsi əsas fonddur

459 Fiziki aşınmanın meyllilik dərəcəsinin müəyyən etmək üçün tətbiq olunan əsas istehsal fondlarının dəyəri necə adlanır

- mütləq dəyər;
- bərpa;
- ilkin;
- qalıq;

tam;

460 Avadanlıqlarda təmir işi nə vaxt həyata keçirir?

- avadanlıqların yerləşdirilməsində
- avadanlıq yeni alınanda
- avadanlıq satıldığda
- avadanlıq fiziki köhnələndə
- avadanlıqların yerini dəyişdikdə

461 Müəssisədə əsas fondların təmiri hansı mənbədən maliyyələşdirilir?

- istehsalın inkişafı fondundan;
- nizamnamə fondundan;
- amortizasiya fondundan;
- təmir fondundan;
- ehtiyat fondundan;

462 İstehsal gücü nədir?

- müəssisənin bazarlısı payıdır
- müəssisənin zəruri keyfiyyətdə, çeşiddə maksimum məhsul satmaq imkanı
- müəssisəyə dövlətin icazə verdiyi maksimum istehsal imkanı
- müəssisənin zəruri keyfiyyətdə, çeşiddə maksimum məhsul buraxa bilmə qabiliyyətidir
- müəssisənin illik istehsal həcmi

463 Sənayenin əsas fondlarına nə aid deyil?

- Zavoddaxili su kəmərləri
- Sexdə qurulmuş avadanlıq
- Binalar
- Hazır məhsul anbarında olan avadanlıq
- Nəqliyyat vasitələri

464 Əsas fondların aşınma növləri hansılardır?

- fiziki, texniki, mənəvi, sosial
- texniki, mənəvi, sosial, siyasi
- mənəvi, psixoloji, sosial, iqtisadi
- texniki, texnoloji, fiziki, mənəvi
- fiziki, mənəvi, sosial, iqtisadi

465 Aşağıda göstərilən istehsal vasitələrinən hansı əsas fond deyil?

- nəqliyyat vasitəsi
- dəzgah
- bina
- məmulat
- qurğu

466 İstehsal əsas fondlarının tərkibinə nələr daxildir?

- ötürücü mexanizmlər və tara materialları
- nəqliyyat vasitələri və istehsal tullantıları
- qurğu və materialları
- bina və nəqliyyat vasitələri
- binalar və yanacaq ehtiyatları

467 İstehsal əsas fondları nədir?

- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
 istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə bir il ərzində tamamilə keçirən əmək vasitələri və predmetləridir
 öz formasını istehsal prosesində dəyişəcək hazır məhsula çevrilən material qiymətliləridir.
- istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən istehsal fondlarıdır
 yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır

468 Kənd təsərrüfatı xammalının hansı növləri var?

- mineral, süni və ikinci
 birinci və ikinci
 süni və təbii
- bitki və heyvan mənşəli
 mineral, süni və əsas

469 Faydalı qazıntıının mənimsənilməsinin iqtisadi cəhətdən məqsədə uyğunluğu öz əksini aşağıdakı hansı göstəricilərin necəliyində tapmir?

- əmək məhsuldarlığı;
 əsaslı vəsait qoyuluşunun geri qaytarılma müddəti;
 faydalı qazıntıdan ehtiyatın həcmi;
- sahibkarlıq mühiti;
 zənginləşdirilmiş xammalın hər tonunun maya də-yəri;

470 Faydalı qazıntıının mənimsənilməsinin iqtisadi cəhətdən məqsədə uyğunluğu öz əksini aşağıdakı hansı göstəricilərin necəliyində tapmir?

- zənginləşdirilmiş hər ton xammala əsaslı vəsait qoyuluşunun məbləği;
 faydalı əazıntıının fiziki-kimyəvi tərkibi, keyfiyyəti;
 tikintinin müddəti
- material tutumluğunu səviyyəsi
 faydalı qazıntıının çıxarılma şəraiti □ açıq və ya şaxta üsulu;

471 Həcmi, keyfiyyəti, çıxarılma şəraiti ümumi geoloji və ilkin geofiziki məlumatlarla və habelə artıq istismara verilmiş analoji yataqların göstəriciləri vasitəsilə qiymətləndirilən ehtiyatlar hansı qrupa aiddir?

- S1 və B;
 S1;
 A və S1;
- S2;
 B;

472 Kəşfiyyat işləmələri və habelə geoloji və geofiziki məlumatların ekstropolyasiyasının köməyilə faydalı qazıntıının təqribi həcmi, habelə, ümumi şəkildə, yatağın şəraiti, quruluşu, keyfiyyət və texnoloji xüsusiyyətləri, hasilat işinə təsir göstərəcək təbii amilləri təxminini məlum olan ehtiyatlar hansı qrupa aiddir?

- S2 və B;
 B;
 A;
- S1;
 S2;

473 Kəşfiyyat quyuları və mədən işləmələri əsasında ölçüsü (həcmi), quruluşu, keyfiyyəti, yatağın şəraiti, faydalı qazıntıının fiziki-kimyəvi xüsusiyyətləri, çıxarılmasına təsir edən digər təbii amilləri dəqiq öyrənilmiş, bir sözlə, hasilata tam hazır olan faydalı qazıntılar hansı qrupa aiddir?

- S2 və B;

- B;
- S1;
- A;
- S2;

474 Kəşfiyyat işlərinin məlumatları əsasında həcmi, yatağın əsas xüsusiyyətləri, quruluşu, faydalı qazıntıının keyfiyyəti və texnoloji özünəməxsusluğunu, çıxarılması şəraitinə təsir edə biləcək təbii amilləri təxminini məlum olan ehtiyatlar hansı qrupa aiddir?

- A və B;
- S1;
- A;
- B;
- S2;

475 Kəşfolma və hazırlıq dərəcələrinə görə ehtiyatların hansı kateqoriyalara bölündürler?

- A, B, S, D
- S1, S2, S3, S4
- A1, A2, S1, S2
- A, B, S1, S2
- A1, A2, A3, A4

476 Dövriyyə vəsaitlərinin dövretmə əmsalı necə hesablanır?

- dövriyyə vəsaitlərinin orta illik qalığın dövriyyə fondlarının həcmində nisbəti kimi
topdansatış qiymətində realizə olunmuş məhsulun həcmimin tə davül fondlarının həcmində nisbəti kimi
dövriyyə fondlarının həcmimin tə davül fondlarının həcmində nisbəti kimi
- topdansatış qiymətində realizə olunmuş məhsulun həcmimin dövriyyə vəsaitlərinin orta illik qalığına nisbəti kimi
dövriyyə vəsaitlərinin orta illik qalığının topdansatış qiymətində realizə olunmuş məhsulun həcmində nisbəti kimi

477 Dövriyyə vəsaitlərinin yüklənmə əmsalı necə hesablanır?

- istehsal edilmiş məhsulun həcminin tə davül fondlarının həcmində nisbəti kimi
dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün hesabı ilə uzunluğu göstəricisinin tərsi kimi
topdansatış qiymətində realizə olunmuş məhsulun həcmimin dövriyyə vəsaitlərinin orta illik qalığına nisbəti kimi
- dövriyyə vəsaitlərinin orta illik qalığının topdansatış qiymətində realizə olunmuş məhsulun həcmində nisbəti kimi
dövriyyə vəsaitlərinin dövretmə sürətinin dövrdəki günlərin sayına nisbəti kimi

478 Material məsrəf normasının tərkibinə nələr daxildir?

- xalis (faydalı) məsrəf, xammal, material və dəstləşdirici məmulatlar
xammal və yanacaq, material və dəstləşdirici məmulatlar, xalis (faydalı) məsrəf
dəstləşdirici məmulatlar, texnoloji tullantılar və itkilər, təşkilati-texniki tullantı və itkilər
- təşkilati-texniki tullantı və itkilər, xalis (faydalı) məsrəf, texnoloji tullantılar və itkilər
xammal, təşkilati-texniki tullantı və itkilər, xalis (faydalı) məsrəf

479 Bitməmiş istehsaldakı dövriyyə vəsaitlərinin normativi aşağıdakı amillərin hansından aslıdır?

- istehsal prosesində xərclərin artma xarakterindən, məhsulun maya dəyərindən və əməyin təşkilindən
istehsal olunan məhsulun həcmi və tərkibindən, reallaşdırılmış məhsulun həcmindən;
istehsal tsiklinin uzunluğundan, əsas fondların yeniləşmə əmsalından və məhsulun maya dəyərindən;
- istehsal tsiklinin uzunluğundan, məhsulun maya dəyərindən və istehsal prosesində xərclərin artma xarakterindən
istehsal olunan məhsulun həcmi, işçilərin sayı və istehsal tsiklinin uzunluğundan

480 Müəssisədə bitməmiş istehsalın həcmində hansı amil təsir göstərmir?

- istehsal prosesində xərclərin artma xarakteri.
istehsal tsiklinin uzunluğu

- istehsal olunan məhsulun həcmi və tərkibi
- debitor borclarının həcmi və tərkibi
məhsulun maya dəyəri

481 Dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün hesabı ilə uzunluğu göstəricisi necə hesablanır?

- istehsal edilmiş məhsulun həcminin tədavül fondlarının həcminə nisbəti kimi.
dövriyyə vəsaitlərinin orta illik qalığının topdansatış qiymətində realizə olunmuş məhsulun həcminə nisbəti kimi
topdansatış qiymətində realizə olunmuş məhsulun həcminin dövriyyə vəsaitlərinin orta illik qalığına nisbəti kimi;
- dövrdəki günlərin sayının dövretmə əmsalına nisbəti kimi;
dövriyyə vəsaitlərinin dövretmə sürətinin dövrdəki günlərin sayına nisbəti kimi;

482 Dövriyyə vəsaitlərinin ayın əvvəlinə qalığı 200 min man, ayın axırına qalığı 300 min man-a, reallaşdırılmış məhsulun həcmi 1200 min manatdirsə, onda ay üzrə dövriyyə vəsaitlərinin dövretmə əmsali nəyə bərabərdir?

- 12.0
- 2.4
- 2.4
- 4.8
- 6.0

483 Dövriyyə vəsaitlərinin ayın əvvəlinə qalığı 360 min man, ayın axırına qalığı 120 min man-a, reallaşdırılmış məhsulun həcmi 1200 min manatdirsə, onda ay üzrə dövriyyə vəsaitlərinin yüklənmə əmsali nəyə bərabərdir?

- 0.6
- 0,3;
- 0.1
- 0.2
- 0,4;

484 I rübdə dövriyyə vəsaitlərinin orta qalığı 240 min man, reallaşdırılmış məhsulun həcmi 1200 min manatdır, II rübdə dövriyyə vəsaitlərinin dövretmə əmsalı 1,2 dəfə artırsa, onda II rübdə 1200 min manat məbləğində məhsulu satmaq üçün tələb olunan dövriyyə vəsaitlərinin orta qalığı nəyə bərabərdir?

- 260 min man
- 160 min man;
- 150 min man
- 180 min man;
- 200 min man

485 Faydalı qazıntıının hasil olunmasının iqtisadi məqsədə uyğunluq göstəriciləri aşağıdakılardan hansı ilə müəyyən olunur?

- məssisənin təşkilati-hüquqi forması ilə.
fondla silahlanma səviyyəsinin yüksəldilməsi;
fondverminin yüksəldilməsi;
- məhsuldar qüvvələrin düzgün yerləşdirilməsi;
məchanikləşmə səviyyəsi ilə;

486 Cari dövr üçün sənayenin və habelə istismarın texniki şəraiti tələblərinə cavab verən və işlənməsi iqtisadi cəhətdən məqsədə uyğun olan yataqların ehtiyatları hansı ehtiyat növünə aiddir?

- əmtəlik geoloji ehtiyatlara;
- Xüsusi geoloji ehtiyatlara;
- balans geoloji ehtiyatlarına;
texniki-iqtisadi geoloji ehtiyatlara;
Balansdankənar geoloji ehtiyatlara;

487 Faydalı qazıntıdan geoloji ehtiyat müəyyən vaxt müddətində texniki-iqtisadi imkanın və praktiki cəhətdən istifadə mümkünluğunun dərəcələrinə görə hansı ehtiyat növlərinə bölünür?

- Xüsusi və balansdankənar geoloji ehtiyatlar;
- Xüsusi və balans geoloji ehtiyatlar;
- Xüsusi və ümumi geoloji ehtiyatlar;
- balans və balansdankənar geoloji ehtiyatlar;
- Balansdankənar və ümumi geoloji ehtiyatlar;

488 “S2” kateəoriyalı ehtiyata nələr daxil edilir?

- kəşf olunmuş yeraltı və yerüstü sərvətlərin hamısı;
 kəşfiyyat quyuları və mədən işləmələri əsasında ölçüsü (həcmi), quruluşu, keyfiyyəti, yatağın şəraiti, faydalı qazıntıının fiziki-kimyəvi xüsusiyyətləri, çıxarılmasına təsir edən digər təbii amilləri dəqiq öyrənilmiş, bir sözlə, hasilata tam hazır olan faydalı qazıntılar aid edilir;
 kəşfiyyat işlərinin məlumatları əsasında həcmi, yatağın əsas xüsusiyyətləri, quruluşu, faydalı qazıntıının keyfiyyəti və texnoloji özünəməxsusluğu, çıxarılması şəraitinə təsir edə biləcək təbii amilləri təxminini məlum olan ehtiyatlar aid edilir;
- kəşfiyyat işləmələri və habelə geoloji və geofiziki məlumatların ekstropolyasiyasının köməyilə faydalı qazıntıının təqribi həcmi, habelə, ümumi şəkildə, yatağın şəraiti, quruluşu, keyfiyyət və texnoloji xüsusiyyətləri, hasilat işinə təsir göstərəcək təbii amilləri təxminini məlum olan ehtiyatlar daxil edilir;
 həcmi, keyfiyyəti, çıxarılma şəraiti ümumi geoloji və ilkin geofiziki məlumatlarla və habelə artıq istismara verilmiş analoji yataqların göstəriciləri vasitəsilə qiymətləndirilən ehtiyatlar aid edilir

489 “S1” kateəoriyalı ehtiyata nələr daxil edilir?

- kəşf olunmuş yeraltı və yerüstü sərvətlərin hamısı;
 kəşfiyyat quyuları və mədən işləmələri əsasında ölçüsü (həcmi), quruluşu, keyfiyyəti, yatağın şəraiti, faydalı qazıntıının fiziki-kimyəvi xüsusiyyətləri, çıxarılmasına təsir edən digər təbii amilləri dəqiq öyrənilmiş, bir sözlə, hasilata tam hazır olan faydalı qazıntılar aid edilir;
 kəşfiyyat işlərinin məlumatları əsasında həcmi, yatağın əsas xüsusiyyətləri, quruluşu, faydalı qazıntıının keyfiyyəti və texnoloji özünəməxsusluğu, çıxarılması şəraitinə təsir edə biləcək təbii amilləri təxminini məlum olan ehtiyatlar aid edilir;
- kəşfiyyat işləmələri və habelə geoloji və geofiziki məlumatların ekstropolyasiyasının köməyilə faydalı qazıntıının təqribi həcmi, habelə, ümumi şəkildə, yatağın şəraiti, quruluşu, keyfiyyət və texnoloji xüsusiyyətləri, hasilat işinə təsir göstərəcək təbii amilləri təxminini məlum olan ehtiyatlar daxil edilir;
 həcmi, keyfiyyəti, çıxarılma şəraiti ümumi geoloji və ilkin geofiziki məlumatlarla və habelə artıq istismara verilmiş analoji yataqların göstəriciləri vasitəsilə qiymətləndirilən ehtiyatlar aid edilir;

490 “B” kateqoriyalı ehtiyata nələr daxil edilir?

- kəşf olunmuş yeraltı və yerüstü sərvətlərin hamısı;
 kəşfiyyat işləmələri və habelə geoloji və geofiziki məlumatların ekstropolyasiyasının köməyilə faydalı qazıntıının təqribi həcmi, habelə, ümumi şəkildə, yatağın şəraiti, quruluşu, keyfiyyət və texnoloji xüsusiyyətləri, hasilat işinə təsir göstərəcək təbii amilləri təxminini məlum olan ehtiyatlar daxil edilir;
 kəşfiyyat quyuları və mədən işləmələri əsasında ölçüsü (həcmi), quruluşu, keyfiyyəti, yatağın şəraiti, faydalı qazıntıının fiziki-kimyəvi xüsusiyyətləri, çıxarılmasına təsir edən digər təbii amilləri dəqiq öyrənilmiş, bir sözlə, hasilata tam hazır olan faydalı qazıntılar aid edilir;
- kəşfiyyat işlərinin məlumatları əsasında həcmi, yatağın əsas xüsusiyyətləri, quruluşu, faydalı qazıntıının keyfiyyəti və texnoloji özünəməxsusluğu, çıxarılması şəraitinə təsir edə biləcək təbii amilləri təxminini məlum olan ehtiyatlar aid edilir;
 həcmi, keyfiyyəti, çıxarılma şəraiti ümumi geoloji və ilkin geofiziki məlumatlarla və habelə artıq istismara verilmiş analoji yataqların göstəriciləri vasitəsilə qiymətləndirilən ehtiyatlar aid edilir;

491 “A” kateqoriyalı ehtiyata nələr daxil edilir?

- kəşf olunmuş yeraltı və yerüstü sərvətlərin hamısı;
 kəşfiyyat işləmələri və habelə geoloji və geofiziki məlumatların ekstropolyasiyasının köməyilə faydalı qazıntıının təqribi həcmi, habelə, ümumi şəkildə, yatağın şəraiti, quruluşu, keyfiyyət və texnoloji xüsusiyyətləri, hasilat işinə təsir göstərəcək təbii amilləri təxminini məlum olan ehtiyatlar daxil edilir;
 kəşfiyyat işlərinin məlumatları əsasında həcmi, yatağın əsas xüsusiyyətləri, əuruluşu, faydalı qazıntıının keyfiyyəti və texnoloji özünəməxsusluğu, çıxarılması şəraitinə təsir edə biləcək təbii amilləri təxminini məlum olan ehtiyatlar aid edilir;

- keşfiyyat quyuları və mədən işləmələri əsasında ölçüsü (həcmi), quruluşu, keyfiyyəti, yatağın şəraiti, faydalı qazıntıının fiziki-kimyəvi xüsusiyyətləri, çıxarılmasına təsir edən digər təbii amilləri dəqiq öyrənilmiş, bir sözlə, hasilata tam hazır olan faydalı qazıntılar aid edilir; həcmi, keyfiyyəti, çıxarılma şəraiti ümumi geoloji və ilkin geofiziki məlumatlarla və habelə artıq istismara verilmiş analoji yataqların göstəriciləri vasitəsilə qiymətləndirilən ehtiyatlar aid edilir;

492 Xammal və ya xam material hazır məhsulun formallaşmasındaki roluna görə hansı qruplara bölünür?

- bitməmiş məhsul və yarımfabrikatlar;
- əsas materiallar və bitməmiş məhsul;
- əsas materiallar və yarımfabrikatlar
- əsas və köməkçi materiallar;**
- əsas materiallar və zadellər;

493 Bitməmiş istehsala aşağıdakılardan hansı aidir?

- əsas fondların yaradılması ilə əlaqədar xərclər
- istehsal prosesinə daxil olmuş və emal prosesində olan xammal və materialların dəyəri.**
hazır məhsulun dəyəri;
- istehsal prosesinə daxil olmamış xammal və materialların dəyəri;
- yeni məhsulun layihələndirilməsi və nümunəsinin yaradılması ilə əlaqədar xərclər;

494 Hansı göstəricilər dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini xarakterizə edir?

- fondverimi və fondtutumu göstəriciləri
- dövriyyə vəsaitlərinin orta qalığı və fondverimi göstəriciləri
- dövriyyə vəsaitlərinin məhsuldarlığı və ehtiyati göstəriciləri;
- dövriyyə vəsaitlərinin dövretmə və yüklənmə əmsalı;**
- növbəlilik əmsalı

495 Gələcək dövrün xərclərinə daxildir

- gələcəkdə çəkilmiş, lakin hazırkı dövrdə xərc kimi məhsulun maya dəyərinə daxil edilməklə geri qaytarılan xərclər
- hazırkı dövrdə satılmış, lakin gələcəkdə ödəniləcək məhsullar;
- hazırkı dövrdə çəkilmiş, lakin gələcəkdə gəlir kimi məhsulun reallaşdırılmasından əldə edilən vəsaitlər
- hazırkı dövrdə çəkilmiş, lakin gələcəkdə xərc kimi məhsulun maya dəyərinə daxil edilməklə geri qaytarılan xərclər;**
- hazırkı dövrdə maya dəyərinə daxil edilmiş və xərc kimi geri qaytarılmış xərclər;

496 Aşağıdakılardan amillərdən hansı dövriyyə vəsaitlərinin dövretmə sürətinə təsir göstərir?

- mənfiətin həcmi
- işçilərin sayı
- əsas fondların orta illik dəyəri
- istehsal tsiklinin uzunluğu**
- işçilərin axını

497 Məsrəf normaları tətbiq miqyasına görə necə qruplaşdırılır?

- fərdi və qrup normaları
- perspektiv və müfəssəl normalar
- kütləvi və iriləşdirilmiş normalar
- müfəssəl və fərdi normalar
- fərdi və kütləvi normalar

498 Normalaşdırılmayan dövriyyə vəsaitlərinə aiddir:

- pul vəsaitləri
- gələcək dövrün xərcləri

bitməmiş ehtiyatlar;
istehsal ehtiyatları
hazır məhsul

499 Məsrəf normasına daxil olmayan nədir?

- texniki-təşkilati itkilər
- texnoloji tullantılar
- t exnoloji itkilər
- xalis məsrəf
- təchizat itkiləri

500 Sənayenin istehsalının istehlak etdiyi xammal və materiallara nələr daxildir?

- mineral xammal, kənd təsərrüfatı xammalı, süni materiallar
- bitməmiş məhsul, hazır məhsul, material
- süni və mintetik məhsullar, dəri əvəzləyiciləri və istehlak şeyləri
- istehsal vasitələri və istehlak şeyləri
- xammal, material, dəstləşdirici məmulatlar, hazır məhsul

501 Normalaşdırılmayan dövriyyə vəsaitlərinə aiddir:

- hazır məhsul;
- istehsal ehtiyatları
- pul vəsaitləri.
- bitməmiş ehtiyatlar
- gələcək dövrün xərcləri

502 Sənaye əhəmiyyətli müxtəlif yataqların nisbi iqtisadi səmərəliliyi necə hesablanır?

- $$\begin{aligned}S &= Sk + Sh + En\Theta_k + En\Theta_h - N \\S &= (Sk + Sh + En\Theta_k + En\Theta_h) / N \\S &= Sk + Sh - (En\Theta_k + En\Theta_h + N) \\S &= (Sk + Sh + En\Theta_k + En\Theta_h) \times N \\● S &= Sk + Sh + En\Theta_k + En\Theta_h + N\end{aligned}$$

503 Aşağıdakılardan hansı sənaye müəssisələrində material resurslarına qənaətin əsas istiqamətlərinə aiddir?

- Əlavə işçi qüvvəsinin cəlb edilməsi.
- Fond tutumunun səviyyəsinin yüksəldilməsi;
- Maşın, mexnizm və məmulatın çəksinin azaldılması;
- Istehsal tsiklinin uzunluğunun böyündürməsi;
- Bitməmiş məhsulun miqdarının artırılması;

504 Aşağıdakılardan hansı sənaye müəssisələrində material resurslarına qənaətin əsas istiqamətlərinə aid deyil?

- Maşın, mexnizm və məmulatın çəksinin azaldılması;
- Əlavə işçi qüvvəsinin cəlb edilməsi.
- Xammaldan kompleks istifadə olunması;
- Tullantıların təsərrüfat dövriyyəsinə cəlb edilməsi;
- Istehsal itkilərinin və tullantılarının minimuma endirilməsi;

505 Sənaye müəssisələrində əsas materiallar nədir?

- normal iş şəraiti yaratmaq üçün sərf edilən materiallar;
- istehsal edilən məhsulun “baş substansiyasını” təşkil edən materiallar;
- məhsulun qablaşdırılmasında istifadə olunan materiallar
- normal iş şəraiti yaratmaq üçün sərf edilən və istehsal avadanlıqları tərəfindən işlədilən materiallar

istehsal avadanlıqları tərəfindən işlədilən materiallar

506 Tədavül fondlarına daxildir:

- istehsal ehtiyatları
- hazır məhsul
- bitməmiş istehsal
- maşın və avadanlıqlar
- gələcək dövrün xərcləri;

507 Aşağıdakılardan hansı müəssisənin istehsal ehtiyatlarına aid deyil?

- alətlər, təsərrüfat əşyaları və digər azqiyəmtli, tezköhnələn əşyalar
- yola salılmış, lakin haqqı ödənilməmiş məhsullar
- xammal, əsas material və satın alınmış yarımfabrikatlar
- köməkçi materiallar
- tara və tara materialları

508 Aşağıdakılardan hansı tədavül fondlarına aid deyil?

- debitor borcları
- az qiymətli və tez köhnələn əşyalar
- anbardakı hazır məhsul
- yola salılmış, lakin haqqı ödənilməmiş məhsullar
- pul vəsaitləri

509 Dövriyyə vəsaitlərinə nələr aiddir?

- istehsal ehtiyatları və qurğuları
- pul vəsaitləri və çoxillik əkmələr
- gələcək dövrün xərcləri və btürütü qurğular
- dövriyyə fondları və tədavül fondları
- dövrüyyə fondları və əsas fondlar

510 Dövriyyə fondlarının tərkib ünsürləri hansılardır?

- gələcək dövrün xərcləri, tədavül fondları, pul vəsaitləri
- pul vəsaitləri, azqiyəmtli tezköhnələn əşyalar, debitor borcları
- istehsal ehtiyatları, bitməmiş istehsal və gələcək dövrün xərcləri
- tədavül fondları, gələcək dövrün xərcləri və pul vəsaitləri
- yanacaq, təmir ehtiyatları və hazır məhsul

511 Sənayenin dövriyyə fondları nədir?

- yalnız bir istehsal təsərrüfatında iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
- istehsal prosesində iştirakından asılı olmayaraq, dəyərini itirən fondlardır
- öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlar
- istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən istehsal fondlarıdır
- yalnız bir istehsal təsərrüfatında iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır

512 Mineral xammala nə daxil deyil?

- neft
- plastik kütlə
- dəmir filizi
- qum
- miss filizi

513 Fərz edək ki, sənaye müəssisəsində bir il ərzində 5000 hissə hazırlanıb və onların istehsalına 18200 kq polad istehlak edilmiş, bir ədəd hissəyə məsrəf norması 3,9 kq olarsa onda bu müəssisədə polada qənaətin miqdarı nə qədər olar?

- 16917,9 kq;
- 3384,6 kq;
- 14196 kq;
- 1300 kq;
- 9666,7 kq;

514 Sənaye müəssisəsində bitməmiş istehsalda maya dəyəri 210 min manat və hazır məhsulun maya dəyəri 420 min manat olarsa onda məmulatın bitməmiş istehsalda hazırlama səviyyəsi nə qədərdir?

- 4;
- 210;
- 2;
- 0,5;
- 630;

515 Sənaye müəssisələrində məmulatın bitməmiş istehsalda hazırlama səviyyəsi necə hesablanır?

- hazır məhsulun maya dəyəri ilə bitməmiş istehsalda maya dəyərinin hasili kimi
- hazır məhsulun maya dəyəri ilə bitməmiş istehsalda maya dəyərinin cəmi kimi
- hazır məhsulun maya dəyəri ilə bitməmiş istehsalda maya dəyərinin fərqi kimi;
- bitməmiş istehsalda maya dəyərinin hazır məhsulun maya dəyərinə nisbəti kimi;
- hazır məhsulun maya dəyərinin bitməmiş istehsalda maya dəyərinə nisbəti kimi;

516 Sənaye müəssisəsində natural ölçülərdə məhsul buraxılışının həcmi 1000 ədəd, məhsul vahidinin maya dəyəri 432 min manat, məhsul istehsali müddəti 0,4 gün və məmulatın bitməmiş istehsalda hazırlama əmsalı 0,5 olarsa onda dövriyyə fondlarının bitməmiş istehsalda olan həcmi nə qədərdir?

- 43200 min manat;
- 34560 min manat;
- 216000 min manat;
- 86400 min manat;
- 540000 min manat;

517 Sənaye müəssisələrində dövriyyə fondlarının bitməmiş istehsalda olan həcmi necə hesablanır?

- natural ölçülərdə məhsul buraxılışının həcmi, məhsul vahidinin maya dəyəri və məmulatın bitməmiş istehsalda hazırlama səviyyəsinin hasili kimi;
- məhsul vahidinin maya dəyəri, məhsul istehsali müddəti və məmulatın bitməmiş istehsalda hazırlama səviyyəsinin hasili kimi;
- natural ölçülərdə məhsul buraxılışının həcmi, məhsul vahidinin maya dəyəri, məhsul istehsali müddəti və məmulatın bitməmiş istehsalda hazırlama səviyyəsinin cəmi kimi;
- natural ölçülərdə məhsul buraxılışının həcmi, məhsul vahidinin maya dəyəri, məhsul istehsali müddəti və məmulatın bitməmiş istehsalda hazırlama səviyyəsinin hasili kimi;
- natural ölçülərdə məhsul buraxılışının həcmi, məhsul istehsali müddəti və məmulatın bitməmiş istehsalda hazırlama səviyyəsinin hasili kimi;

518 Sənaye müəssisələrində materiallara qənaətin həcmi necə hesablanır?

- məhsul vahidinə material məsrəf norması ilə hesabat ilində materialın faktik məsrəfi göstəricilərinin hasili kimi;
- məhsul vahidinə material məsrəf norması, hesabat ilində faktiki istehsalın həcmi və hesabat ilində materialın faktik məsrəfi göstəricilərinin hasili kimi;
- məhsul vahidinə material məsrəf norması ilə hesabat ilində faktiki istehsalın həcminin cəmindən hesabat ilində materialın faktik məsrəfinin fərqi kimi;
- məhsul vahidinə material məsrəf norması ilə hesabat ilində faktiki istehsalın həcminin hasilindən hesabat ilində materialın faktik məsrəfinin fərqi kimi;
- məhsul vahidinə material məsrəf norması, hesabat ilində faktiki istehsalın həcmi və hesabat ilində materialın faktik məsrəfi göstəricilərinin cəmi kimi;

519 Sənaye müəssisələrində il ərzində dövriyyə fondlarının bitməmiş istehsalda olan həcmi necə hesablanır?

- natural ölçülərdə məhsul buraxılışının həcmi, məhsul vahidinin maya dəyəri və məmulatın bitməmiş istehsalda hazırlanma səviyyəsi göstəricilərinin hasili kimi
- natural ölçülərdə məhsul buraxılışının həcmi, məhsul vahidinin maya dəyəri, məhsulun istehsalı müddəti və məmulatın bitməmiş istehsalda hazırlanma səviyyəsi göstəricilərinin cəmi kimi
- natural ölçülərdə məhsul buraxılışının həcmi, məhsulun istehsalı müddəti və məmulatın bitməmiş istehsalda hazırlanma səviyyəsi göstəricilərinin hasili kimi
- natural ölçülərdə məhsul buraxılışının həcmi, məhsul vahidinin maya dəyəri, məhsulun istehsalı müddəti və məmulatın bitməmiş istehsalda hazırlanma səviyyəsi göstəricilərinin hasili kimi;
- natural ölçülərdə məhsul buraxılışının həcmi, məhsulun istehsalı müddəti və məmulatın bitməmiş istehsalda hazırlanma səviyyəsi göstəricilərinin cəmi kimi

520 İstehsal ehtiyatları səviyyəsinə nəzarətin “A, B, S” üsulunda “S” qrupuna adətən ümumi material ehtiyatlarının bütün dəyərinin neçə faizi aid olunur?

- 5 faizi
- 55 faizi
- 30 faizi
- 45-50 faizi
- 75-80faizi

521 İstehsal ehtiyatları səviyyəsinə nəzarətin “A, B, S” üsulunda “S” qrupuna adətən bütün material nomenklaturunun sayca neçə faizi aid olunur?

- 80-85faizi
- 40-45 faizi
- 25-30 faizi
- 60-65 faizi
- 70-75 faizi

522 İstehsal ehtiyatları səviyyəsinə nəzarətin “A, B, S” üsulunda “B” qrupuna adətən ümumi material ehtiyatlarının bütün dəyərinin neçə faizi aid olunur?

- 75 faizi;
- 65 faizi;
- 80 faizi;
- 20 faizi;
- 35 faizi;

523 İstehsal ehtiyatları səviyyəsinə nəzarətin “A, B, S” üsulunda “B” qrupuna adətən bütün material nomenklaturunun sayja neçə faizi aid olunur?

- 15 faizi
- 23 faizi
- 7 faizi;
- 25 faizi;
- 45 faizi

524 İstehsal ehtiyatları səviyyəsinə nəzarətin “A, B, S” üsulunda “A” qrupuna adətən ümumi material ehtiyatlarının bütün dəyərinin neçə faizi aid olunur?

- 40-55 faizi
- 15-20 faizi
- 5 - 10 faizi
- 70-80 faizi
- 25-30 faizi

525 Nümunəvi təmsilçiyyə görə hesablama metodu ilə materiala tələbat necə hesablanır?

nümunəvi təmsilçinin material məsrəfi norması yeni məhsulun oxşar məhsuldan fərqləndirici cəhətlərini nəzərə almaq üçün istifadə edilən düzəldici əmsala vurulur.

grupa daxil olan məhsullar üzrə istehsal programında nəzərdə tutulmuş istehsalın həcmi yeni məhsulun oxşar məhsuldan fərqləndirici cəhətlərini nəzərə almaq üçün istifadə edilən düzəldici əmsala vurulur;

grupa daxil olan məhsullar üzrə istehsal programında nəzərdə tutulmuş istehsalın həcmi nümunəvi təmsilçinin material məsrəfi normasına nisbəti kimi

- nümunəvi təmsilçinin material məsrəfi norması grupa daxil olan məhsullar üzrə istehsal programında nəzərdə tutulmuş istehsalın həcminə vurulur;
məsrəf norması hələlik olmayan məmulatın (hissənin) istehsal programında nəzərdə tutulmuş istehsal həcmini oxşar məmulatın (hissənin) material məsrəfi norması ilə yeni məhsulun oxşar məhsuldan fərqləndirici cəhətləni nəzərə almaq üçün istifadə edilən düzəldici əmsalının hasilinə vurulur;

526 Oxşarlığa görə hesablama metodu ilə materiala tələbat necə hesablanır?

məsrəf norması hələlik olmayan məmulatın (hissənin) həcmi oxşar məmulatın (hissənin) material məsrəfi normasına vurulur

oxşar məmulatın (hissənin) istehsal programında nəzərdə tutulmuş istehsal həcmi onun material məsrəfi norması ilə yeni məhsulun oxşar məhsuldan fərqləndirici cəhətlərini nəzərə almaq üçün istifadə edilən düzəldici əmsalın hasilinə vurulur;

məsrəf norması hələlik olmayan məmulatın (hissənin) istehsal programında nəzərdə tutulmuş istehsal həcmi onun oxşar məhsuldan fərqləndirici cəhətlərini nəzərə almaq üçün istifadə edilən düzəldici əm

- məsrəf norması hələlik olmayan məmulatın (hissənin) istehsal programında nəzərdə tutulmuş istehsal həcmini oxşar məmulatın (hissənin) material məsrəfi norması ilə yeni məhsulun oxşar məhsuldan fərqləndirici cəhətlərini nəzərə almaq üçün istifadə edilən düzəldici əmsalının hasilinə vurulur;
məsrəf norması hələlik olmayan məmulatın (hissənin) istehsal programında nəzərdə tutulmuş istehsal həcmi oxşar məmulatın (hissənin) material məsrəfi normasına nisbəti kimi

527 Hissə (detal) üzrə hesablama metodu ilə materiala tələbat necə hesablanır?

hissənin (detalin) sayının həmin hissə (detal) növünün vahidinin material tutumluğu göstəricisinə nisbəti kimi; hissənin (detalin) hər vahidi üzrə material məsrəfi norması hissənin (detalin) istehsal programında nəzərdə tutulmuş həcminə nisbəti kimi.

- hissənin (detalin) istehsal programında nəzərdə tutulmuş həcmi həmin hissə (detal) növünün vahidi üzrə material məsrəfi normasına vurulur
hissənin (detalin) istehsal programında nəzərdə tutulmuş həcmi həmin hissə (detal) növünün vahidinin material tutumluğu göstəricisinə vurulur
hissənin (detalin) istehsal programında nəzərdə tutulmuş həcmimin həmin hissə (detal) növünün vahidinin material məsrəfi normasına nisbəti kimi;

528 Məmulat üzrə hesablama metodu ilə materiala tələbat necə hesablanır?

məmulatın istehsal programında nəzərdə tutulmuş həcmimin həmin məmulat vahidinin material tutumluğu göstəricisinə nisbəti kimi

məmulat vahidi üzrə material məsrəfi normasının həmin məmulatın istehsal programında nəzərdə tutulmuş həcminə nisbəti kimi

məmulatın istehsal programında nəzərdə tutulmuş həcmimin həmin məmulat vahidi üzrə material məsrəfi

- məmulatın istehsal programında nəzərdə tutulmuş həcmi həmin məmulat vahidi üzrə material məsrəfi normasına vurulur.
məmulatın istehsal programında nəzərdə tutulmuş həcmi həmin məmulat vahidinin material tutumluğu göstəricisinə vurulur

529 Hazırlıq ehtiyatının həcmi necə hesablanır?

materialdan orta günlük məsrəf norması materialın kəmiyyət və keyfiyyətə qəbuluna və istehsal istehlakı üçün hazırlanmasına sərf edilən vaxta nisbəti kimi;

materialdan orta günlük məsrəf norması istehsal programında nəzərdə tutulmuş istehsalın həcminə vurulur
istehsal programında nəzərdə tutulmuş istehsalın həcminin materialın kəmiyyət və keyfiyyətcə qəbuluna və istehsal istehlakı üçün hazırlanmasına sərf edilən vaxta nisbəti kimi;

- materialdan orta günlük məsrəf norması materialın kəmiyyət və keyfiyyətcə qəbuluna və istehsal istehlakı üçün hazırlanmasına sərf edilən vaxta vurulur;
materialın kəmiyyət və keyfiyyətcə qəbuluna və istehsal istehlakı üçün hazırlanmasına sərf edilən vaxt dövriyyə vəsaitlərinin orta qalığına vurulur;

530 Cari ehtiyatın maksimum həcmi necə hesablanır?

- iki məhsul göndərilməsi arasındaki vaxt intervalı istehsal programına vurulur;
- iki məhsul göndərilməsi arasındaki vaxt intervalı orta günlük material məsrəfi normasına nisbəti kimi;
- orta günlük material məsrəfi norması iki məhsul göndərilməsi arasındaki vaxt intervalına nisbəti kimi;
- orta günlük material məsrəfi norması iki məhsul göndərilməsi arasındaki vaxt intervalına vurulur;
- orta günlük material məsrəfi norması istehsal programına vurulur;

531 Maddi resursların təfsilləşdirmə dərəcəsinə görə məsrəf normaları necə qruplaşdırılır?

- perspektiv və müfəssəl normalar
- müfəssəl və qrup normaları
- iriləşdirilmiş və kütləvi normalar
- iriləşdirilmiş və müfəssəl normalar
- grup və iriləşdirilmiş normalar

532 Bitməmiş istehsaldakı dövriyyə vəsaitlərinin normativi aşağıdakı amillərin hansından aslı deyil?

- məhsulun maya dəyərindən.
- istehsal olunan məhsulun həcmindən;
- istehsal tsiklinin uzunluğundan;
- reallaşdırılmış məhsulun həcmindən;
- istehsal prosesində xərclərin artma xarakterindən;

533 İki məhsulgöndərmə arasındaki vaxt intervalında müəssisənin normal işini təmin etmək üçün hansı növ ehtiyat yaradılır?

- müəssisədaxili ehtiyat
- hazırkıq ehtiyatı
- sığorta ehtiyatı
- cari ehtiyat
- mövsümü ehtiyat

534 Sənaye müəssisəsinin avadanlığı ehtiyacı hansı hallarda yaranır?

- müəssisənin istehsal gücünü artırmaq zərurəti yarandıqda.
- müəssisənin buraxdığı məhsulun komplektləşdirilməsi (dəstləşdirilməsi) zəruriliyi yarandıqda avadanlıqlar fiziki və mənəvi cəhətdən köhnəldikdə;
- əməyin stimullaşdırılmasına ehtiyac yarandıqda avadanlıqlar mənəvi cəhətdən köhnəldikdə

535 Aşağıdakı əlamətlərin hansından bazar seqmentinin öyrənilməsində istifadə olunmur?

- məhsula ehtiyac əlamətlər
- demoqrafik əlamətlər
- coğrafi əlamətlər
- təşkilati əlamətlər
- psixoqrafik əlamətlər

536 Aşağıdakı əlamətlərin hansından bazar seqmentinin öyrənilməsində istifadə olunur?

- iqtisadi əlamətlər
- texniki əlamətlər
- texnoloji əlamətlər
- psixoqrafik əlamətlər
- təşkilati əlamətlər

537 Sənaye müəssisəsində bir il ərzində məmulat istehsalında dövriyyə fondlarının bitməmiş istehsalda olan məbləği 189540 min manat olarsa onda günlük bitməmiş istehsalın məbləği nə qədər olar?

520,7 min manat;

- 526,5 min manat;
- 523,6 min manat;
- 522,1 min manat;
- 519,3 min manat;

538 Sənaye müəssisələrində normalaşdırılmış dövriyyə vəsaitin hansı elementi dövriyyə fondlarının strukturunda ən aşağı xüsusi çəkiyə malikdir?

- hesablarda olan vəsaitlər
- bitməmiş istehsal və yarımfabrikatlat
- istehsal ehtiyatları
- gələcək dövrün xərcləri
- anbarda olan hazır məhsul

539 Sənaye müəssisələrində normalaşdırılmış dövriyyə vəsaitin hansı elementi dövriyyə fondlarının strukturunda daha çox xüsusi çəkiyə malikdir?

- hesablarda olan vəsaitlər
- gələcək dövrün xərcləri
- bitməmiş istehsal və yarımfabrikatlat
- istehsal ehtiyatları
- anbarda olan hazır məhsul

540 Sənaye müəssisələrində adətən gələcək dövrün xərcləri dövriyyə fondlarının neçə faizini təşkil edir?

- 10;
- 20;
- 25;
- 5.0
- 15;

541 Sənaye müəssisənin dövriyyə vəsaitləri nədir?

- müəssisənin dövriyyə fondları və tədavül fondlarının hasilidir;
- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
- müəssisənin öz pul vəsaitinin fasiləsiz dövranını təmin etmək məqsədilə dövriyyə və tədavül fondlarının ya-ranmasına avans edilmiş pul vəsaitinin məcmusudur.
- öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlar

542 İstehsal ehtiyatlarının növləri hansılardır?

- istehsal, satış, xidmət, cari
- uzun müddətli, qısamüddətli, cari, hazırlıq
- cari, mövsümü, müddətli, hazırlıq
- cari, hazırlıq, sığorta, mövsümü
- cari, istehsal, satış, sığorta

543 Əmtəə birjasında idarə heyətinin səlahiyyətinə aid deyil:

- birjanın kommersiya məlumatlarının dərj olunması və reklam fəaliyyətinin təşkili.
- birja əmlakının əldə edilməsi və satılması və birja komitəsinin sərənjami ilə onun adından digər hüquqi əməliyyatların həyata keçirilməsi;
- uçotun təşkili və aparılması, müəyyən edilmiş statistik hesabatların hazırlanması, birjanın təsərrüfat-maliyyə fəaliyyətinin təmin olunması;
- birja üzvlüyünə qəbul olunma, birja üzvlüyündən azad olunma məsələlərinin nəzərdən keçirilməsi və həll olunması;
- muzdla işləyən və birja üzvü olmayan işçilərin və qulluqçuların işə qəbulunun və işdən azad olunmasının həyata keçirilməsi;

544 Əmtəə birjasında kotirovka komissiyasının əsas vəzifəsi:

- birja zalında birja ticarətinin həyata keçirilməsini təmin etməkdir;
- birjada əqdlərin bağlanması zamanı qiymətlərin müxtəlif növlərinin uçotunun təşkil etməkdən ibarətdir; birjada əqdləri sənədləşdirməkdən, tərəflərin müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etməkdən ibarətdir.
- birjada əqdlərin bağlanması üçün zəruri materiallarla təmin etməkdən ibarətdir;
- birja ticarətinə daxil olan əmtəələrin ekspertizasını həyata keçirməkdən ibarətdir;

545 Birja tijarət qaydalarında nə öz əksini tapmir?

- birja əqdlərinin növləri;
- birja sövdələşmələrinin aparılması qaydası;
- birjanın zəruri struktur bölmələrinin yaradılması qaydası.
- birja tijarəti qaydalarını pozmağa görə sanksiyalar;
- birja əqdlərinin qeydə alınması və uçotu qaydası;

546 Əmtəə birjasında birja komitəsinin (şurasının) səlyaihətlərinə nə daxil deyil?

- nizamnamə kapitalına əlavə payların qoyulması qaydası və müddətini müəyyən etmək;
- müqavilə bağlamaq, birjanın əmlakına və vəsaitlərinə sərənjam vermək;
- birja tijarətinin gününü və saatını müəyyən etmək;
- brokerlər üçün ixtisas imtahanlarını həyata keçirməyi, onların birjada qeydiyyatını təşkil etmək.
- idarə heyətinin hesabatlarına baxmaq;

547 Əmtəə birjasının idaretmə orqalarına nə daxil deyil?

- birja komitəsi (şurası);
- idarə heyəti;
- kotirovka komissiyası;
- arbitraj komissiyası.
- tarif şurası;

548 Əmtəə birjasında tijarət qaydaları hansı orqan tərəfindən təsdiq edilir?

- birjanın arbitraj komissiyası.
- birjanın idarə heyəti;
- birjanın prezidenti;
- birjanın ümumi yığıncağı;
- birjanın kotirovka komissiyası;

549 Aşağıdakılardan hansı birja əqdlərinin növünə aid deyil?

- opsion əqdləri;
- forvard əqdləri;
- real əmtəənin alqı-satqısına dair əqdlər;
- françayz əqdləri;
- fyuçers əqdləri;

550 Sənaye müəssisəsində istehsal programının yerinə yertirilməsi üçün avadanlığa ümumi tələbatı hesablaşdırmaqda aşağıdakıların hansından istifadə edilmir?

- növbələrin sayı (növbəlilik əmsalı);
- plan ili üçün görüləcək işin həcmi;
- iş vahidinin yerinə yetirilməsi üçün vaxt norması;
- avadanlığın keyfiyyət göstəricisi (etibarlıq göstəricisi);
- avadanlıqlardan istifadə əmsalı;

551 Sənaye müəssisəsində mövsümi ehtiyat hansı hallarda yaranır?

iki məh-sul-gön-dər-mə (alma) arasındakı vaxt inter-valında müəssisənin ahəngdar iş-ləməsini təmin etmək məqsədilə.

gələcəkdə - xammal və materiala tələbin artması ehtimalı ilə;

müəssisənin xammal və materialla təminatında onun miqdarı, və ya vax-taşırlığında kənarlaş-ma-lar baş verən zaman istehsalın fasi-lə-siz-liyini təmin etmək məqsədilə;

- xammal və materialın isteh-sa-lı və ya tə-darükünün mövsümi olması ilə əlaqədar; istehsal prosesinin fasıləsizliyi ilə əlaqədar;

552 Sənaye müəssisəsinin maddi-texniki təminatının mərhələlərinə aid deyil:

seçilmiş məhsulgöndərənlə (və ya vasitəçi ilə) da-nı-şıqların aparılması və kontraktın bağlanması; təfsilləşdirmə (spesifikasiya) sənədinin tərtibi, zəru-ri materialların texniki xarakteristika-sının hərtərəfli müəyyən olunması;

sifarişlər zənbilinə (istehsal programına) və məsrəf normalarına görə material resurslarına tələbatın müəyyən edilməsi;

- məhsulun satış strategiyasının müəyyən olunması; potensial məhsul göndərənlərin siyahısının işləniş hazırlanması;

553 Sənaye müəssisəsində materiala təlabatı hesablaşdırıldıqda aşağıdakı hansı metoddan istifadə edilmir?

oxşarlığa görə hesablama metodu (analogi metod);

nümunəvi təmsilçiyyə (tipik nümayəndəyə) görə hesablama metodu;

məmulat üzrə hesablama metodu;

- materialtutumluğa görə hesablama metodu; hissə (detal) üzrə hesablama metodu;

554 Aşağıdakılardan hansı maddi-texniki təminatın əsas funksiyalarına aid deyil?

istehsal bölmələrində məhsul istehsalına lazım olan xammal və materiallara tələbatın – sifarişlərin müəyyən edilməsi;

səməralı təminat formasının seçilməsi və onun iqtisadi cəhətdən əsaslandırılması;

material resurslarının müəssisəyə gətirilməsi, qəbulu və qorunub saxlanılması işləri üzrə nəzarətin təşkil edilməsi;

- müəssisənin idarəetmə aparatının işini təkmilləşdirmək; material resurslarına sifarişləri yoxlamaq üçün ümumiləşdirilmiş hesablamaların aparılması və yekun sifarişlərin tərtibi;

555 Aşağıdakılardan hansı maddi-texniki təminatın əsas vəzifələrinə aid deyil?

maddi-texniki təminat xidmətinin strukturunu təkmil-ləşdir-mək;

məhsulgöndərənlərə səməralı təsərrüfat əlaqələrini qurmaq;

material resurslarını ən səməralı yolla əldə etmək, istehsalı xammal və materiallara birqərarda, tam və vaxtında təmin etmək;

- müəssisənin əmək resurslarına olan təlabatının təmin edilməsi; maddi-texniki təminat planlarını tərtib etmək;

556 Marketinq proqramının hazırlanmasında aşağıdakı elementlərin hansından istifadə edilmir?

marketinq məqsədlərinin müəyyən olunması.

bazar seqmentinin müəyyən edilməsi;

satış bazarının müəyyən edilməsi;

- dövriyyə vəsaitlərinin dövretmə uzunluğunun müəyyən edilməsi; daxili və xarici mühit amillərinin təsirinin uçota alınması ilə planların dəqiqləşdirilməsi;

557 Əmtəə birjasının üzvü ola bilər:

ictimai birliklər, dini və xeyriyyə təşkilatları və fondları.

ali və yerli dövlət hakimiyyəti və idarəetmə orqanlar;

əmtəə birjasının qulluqçuları;

- birjada satılan əmtəənin tijarəti ilə məşğul olan müəssisələr; banklar, kredit və siğorta təşkilatları;

558 Fyuçers kontraktı nədir?

- bijada klininq xidmətinin göstərilməsini nəzərdə tutan kontraktdır.
- Birjada bağlanan və alıcının faktiki olaraq əməəni aldığından təsdiqləyən kontraktdır;
- birjada bağlanan və alıcının müəyyən edilmiş vaxtda və qiymətdə müəyyən həcmədə gələcəkdə əmtəənin almaq hüququnun təsbit olunduğu, lakin bunu zəruri etməyən kontraktdır;
- birjada bağlanan və alıcının müəyyən edilmiş vaxtda və qiymətdə müəyyən həcmədə gələcəkdə əmtəənin alınmasını zəruri edən standart kontraktdır;
 - əmtəələrin saxlanması və daşınm asını tənzimləyən kontraktdır;

559 Opcion kontraktı:

- əmtəələrin saxlanması və daşınm asını tənzimləyən kontraktdır.
- alıcının faktiki olaraq əməəni aldığından təsdiqləyən kontraktdır;
- alıcının müəyyən edilmiş vaxtda və qiymətdə müəyyən həcmədə gələcəkdə əmtəənin alınmasını zəruri edən kontraktdır;
- alıcının müəyyən edilmiş vaxtda və qiymətdə müəyyən həcmədə gələcəkdə əmtəənin almaq hüququnun təsbit olunduğu, lakin bunu zəruri etməyən kontraktdır;
 - birjanın işçisi ilə onun idarə heyətinin arasında bağlanan kontraktdır;

560 Aşağıdılardan hansı əmtəə birjasının vəzifələrinə aid deyil?

- istehsalın optimal strukturunun müəyyən edilməsi;
- birja əqdlərinin qeydə alınması və rəsmiləşdirilməsi;
- daimi fəaliyyət göstərən topdansatış əmtəə bazarının təşkili;
- birja iştirakçıları tələb edərlərə, real əmtəənin keyfiyyət ekspertizasını təşkil etmək;
 - birjada satılan əmtəələrin satış şərtlərini eks etdirən büllütenlərin nəşr edilməsi;

561 Birjada həyata keçirən fəaliyyət növlərinə (əməliyyatlara) aiddir:

- texnoloji prosesin təşkili;
- istehsal fəaliyyəti;
- opson kontraktlarının bağlanması.
- innovasiya fəaliyyəti;
- icarə müqavilələrinin bağlanması;

562 İstehsal vasitələrinə tələbatın hesablanmasında hansı göstəricilərdən daha çox istifadə olunur?

- dövriyyə vəsaitlərinin yüklenmə əmsalı və materialın məsrəf normasından;
- fondverimi və dövriyyə vəsaitlərinin dövretmə sürətindən;
- əmək məhsuldarlığı və qəbul edilmiş sifarişlər portfelindən;
- qəbul edilmiş sifarişlər portfeli və materialın məsrəf normasından.
- işçilərin sayı və vaxt fondundan;

563 Sənaye müəssisəsinin maddi-texniki təminatının II mərhələsinə aşağıdılardan hansı aiddir?

- müəyyən parametrlərinin görə məhsul göndərənlərdən ən əlverişlisinin seçilməsi.
- seçilmiş məhsulgöndərənlə (və ya vasitəçi ilə) danışqların aparılması və kontraktın bağlanması;
- sifarişlər zənbilinə (istehsal programına) və məsrəf normalarına görə material resurslarına tələbatın müəyyən edilməsi;
- təfsilləşdirmə (spesifikasiya) sənədinin tərtibi, zəruri materialların texniki xarakteristikasının hərtərəfli müəyyən olunması
- potensial məhsul göndərənlərin siyahısının işlənib hazırlanması;

564 Sənaye müəssisəsinin maddi-texniki təminatının V mərhələsinə aşağıdılardan hansı aiddir?

- təfsilləşdirmə (spesifikasiya) sənədinin tərtibi, zəruri materialların texniki xarakteristikasının hərtərəfli müəyyən olunması;
- seçilmiş məhsulgöndərənlə (və ya vasitəçi ilə) danışqların aparılması və kontraktın bağlanması;
- sifarişlər zənbilinə (istehsal programına) və məsrəf normalarına görə material resurslarına tələbatın müəyyən edilməsi;

- müəyyən parametrlərinə görə məhsul göndərənlərdən ən əlverişlisinin seçilməsi;
potensial məhsul göndərənlərin siyahısının işlənilərə hazırlanması;

565 Sənaye müəssisəsinin maddi-texniki təminatının IV mərhələsinə aşağıdakılardan hansı aididir?

- təfsilləşdirmə (spesifikasiya) sənədinin tərtibi, zəruri materialların texniki xarakteristikasının hərtərəfli müəyyən olunması;
seçilmiş məhsulgöndərənlə (və ya vasitəçi ilə) danışqların aparılması və kontraktın bağlanması;
sifarişlər zənbilinə (istehsal programına) və məsrəf normalarına görə material resurslarına tələbatın müəyyən edilməsi;
- müəyyən parametrlərinə görə məhsul göndərənlərdən ən əlverişlisinin seçilməsi;
potensial məhsul göndərənlərin siyahısının işlənilərə hazırlanması;

566 Sənaye müəssisəsinin maddi-texniki təminatının III mərhələsinə aşağıdakılardan hansı aididir?

- seçilmiş məhsulgöndərənlə (və ya vasitəçi ilə) danışqların aparılması və kontraktın bağlanması;
təfsilləşdirmə (spesifikasiya) sənədinin tərtibi, zəruri materialların texniki xarakteristikasının hərtərəfli müəyyən olunması;
sifarişlər zənbilinə (istehsal programına) və məsrəf normalarına görə material resurslarına tələbatın müəyyən edilməsi
- potensial məhsul göndərənlərin siyahısının işlənilərə hazırlanması;
firma və müəssisənin material resurslarına tələbatının təmin edilməsi.

567 Maddi-texniki təminat nədir?

- müəssisədə innovasiya prosesinin həyata keçirilməsinin təmin edilməsi prosesidir;
müəssisədə inovasiya fəaliyyətinin tələb olunan həcmində maliyyələşdirilməsinin təmin edilməsi prosesidir;
- müəssisədə istehsalın material resurslar və texniki vasitələrlə təmin edilməsi prosesidir;
müəssisəni zəruri həcmində maliyyə resursları ilə təmin edilməsi prosesidir;
müəssisədə istehsalın yüksək ixtisaslı karlarla təmin edilməsi prosesidir;

568 Marketinq nədir?

- idarəetmənin metodlarından biridir.
müəssisənin istehsal fəaliyyətinini səmərəli maliyyələşdirilməsi mexanizmidir;
müəssisənin xammal və materiallarla təminatı prosesidir;
bazaarda məhsulun satışı ilə əlaqədar kontraktların bağlanması prosesidir;
- bazarın kompleks təhlili və proqnozlaşdırılması prosesidir;

569 Ticarət vasitəcılərinə aid deyil:

- kommivoyajerlər;
distributerlər;
- konsalting təşkilatı.
agentlər;
dilerlər;

570 Sənaye müəssisəsinin marketinq sistemi aşağıdakı məsələlərin həllində iştirak etmir:

- məhsul (xidmət) çeşidi və qiymətinin planlaşdırılmasında;
- plan üzrə işin yerinə yetirilməsi üçün zərur olan işçilərə tələbatın hesablanması;
bazaarda mövcud olan tələbatın mümkün qədər çox ödənilməsinə nail olmaq məqsədilə tədbirlər sisteminin işlənilərə hazırlanmasında.
potensial (real) tələbatın və ödənilməyən ehtiyacların müəyyən edilməsində;
bazarın kompleks öyrənilməsində (tədqiqində);

571 Aşağıdakılardan hansı sənaye müəssisəsinin marketinq fəaliyyətinə aid deyil?

- bazaarda məhsullara olan potensial tələbatın və ehtiyacların həcmi, onun dinamikasının, şəraitinin, hadisələrin real gedisiñin və onun inkişaf perspektivlərinin dəqiq nəzərə alınması.
- işçilərin əmək məhsuldarlığının yüksəldilməsi üçün tədbirlərin işlənilərə hazırlanması;

müəssisələrin istehsal həcminin (təklifinin) bazarın mövcud potensial tələblərinə uyğunlaşdırıla bilmə imkanlarının araşdırılması;
 müəssisənin istehsal etdiyi məhsula tələbatın, başqa sözlə, məhsul bazarının yaradılmasına və formalasdırılmasına fəal təsir göstərilməsi
 müəssisədə məhsulların reallaşdırılması şəraitinə, tələbatın dəyişməsinə və s. bu kimi məsələlərə ćevik münasibətlərin göstərilməsinə nəzarət edilməsi;

572 Aşağıdılardan hansı marketinqin funksiyalarına daxil deyil?

- yeni istehlakçıların tapılması və seçilməsi
- məhsul göndərənlərlə hesablaşmaların səmərəli təşkili;
 istehsalın optimal strukturunun müəyyən edilməsi;
 məhsul çeşidinin planlaşdırılması;
 satışdan sonrakı xidmətin təşkili;

573 Aşağıdılardan hansı sənaye müəssisəsində marketinq fəaliyyətinin metodlarına daxil deyil?

- istehlakçıların (alıcıların) təhlili;
- daxili mühitin təhlili;
 xarici mühitin təhlili.
 qiymət siyasetinin işlənib hazırlanması;
 bazarda məhsulun hərəkətinin və satışın planlaşdırılması;

574 Birja məhsuluna görə birjaların hansı növləri var?

- istehsal, kommersiya, fond;
- əmtəə, fond, valyuta;
 qapalı, açıq, qarşıq.
 universa, beynəlxalq, ixtisaslaşmış;
 texniki, texnoloji, iqtisadi;

575 Diler:

- əmtəələrin daşınmasını təşkil edən şəxsdir;
 birjanın arbitraj komissiyasının üzvü olan şəxsdir;
 əmtəələrin alqı və satqısı üzrə sifarişçinin vəsaiti hesabına onun xeyrinə öz adından və ya sifarişçinin adından vasitəçilik edən şəxsdir.
- öz adından və öz vəsaitinə əmtəələrin alqı və satqısını həyata keçirən şəxsdir;
 birjanın idarə heyətinin üzvü olan şəxsdir;

576 Broker:

- birjanın arbitraj komissiyasının üzvü olan şəxsdir.
- əmtəələrin alqı və satqısı üzrə sifarişçinin vəsaiti hesabına onun xeyrinə öz adından və ya sifarişçinin adından vasitəçilik edən şəxsdir;
 öz adından və öz vəsaitinə əmtəələrin alqı və satqısını həyata keçirən şəxsdir;
 Qiymətli kağızların və ya onların sertifikatlarının saxlanması, yaxud uçotunu və qiymətli kağızlara olan hüquqların keçməsi üzrə xidmətləri həyata keçirən şəxsdir;
 birjanın idarə heyətinin üzvü olan şəxsdir;

577 Əmtəə birjası

- müəyyən edilmiş qaydalar əsasında əvvəlcədən təyin olunmuş yerdə və vaxtda aşkar kütləvi sövdələşmə şəklində dövlət satınalmalarını həyata keçirən qurumdur.
 müəyyən edilmiş qaydalar əsasında əvvəlcədən təyin olunmuş yerdə və vaxtda aşkar kütləvi sövdələşmə şəklində valyuta satışını təşkil etmək məqsədi güdən hüquqi və fiziki şəxslərin könüllü birliyi əsasında yaradılan hüquqi şəxs statusuna malik qurumdur;
- müəyyən edilmiş birja qaydaları əsasında əvvəlcədən təyin olunmuş yerdə və vaxtda aşkar kütləvi sövdələşmə şəklində həyata keçirilən topdansatış ticarət bazarını təşkil etmək məqsədi güdən hüquqi və fiziki şəxslərin könüllü birliyi əsasında yaradılan hüquqi şəxs statusuna malik qurumdur;

müəyyən edilmiş birja qaydaları əsasında əvvəlcədən təyin olunmuş yerdə və vaxtda aşkar kütləvi sövdələşmə şəklində həyata keçirilən pərakəndəsatış tijarət bazarını təşkil etmək məqsədi güdən hüquqi və fiziki şəxslərin könüllü birliyi əsasında yaradılan hüquqi şəxs statusuna malik qurumdur;
 müəyyən edilmiş qaydalar əsasında əvvəlcədən təyin olunmuş yerdə və vaxtda aşkar kütləvi sövdələşmə şəklində qiymətli kağızların satışını təşkil etmək məqsədi güdən hüquqi və fiziki şəxslərin könüllü birliyi əsasında yaradılan hüquqi şəxs statusuna malik qurumdur;

578 Sənaye müəssisəsinin maddi-texniki təminatının I mərhələsinə aşağıdakılardan hansı aiddir?

- firma və müəssisənin material resurslarına tələbatının təmin edilməsi.
- sifarişlər zənbilinə (istehsal programına) və məsrəf normalarına görə material resurslarına tələbatın müəyyən edilməsi;
 təfsilləşdirmə (spesifikasiya) sənədinin tərtibi, zəruri materialların texniki xarakteristikasının hərtərəfli müəyyən olunması;
 potensial məhsul göndərənlərin siyahısının işlənib hazırlanması
 seçilmiş məhsulgöndərənlə (və ya vasitəci ilə) danışıqların aparılması və kontraktın bağlanması;

579 Sənaye müəssisələrinin maddi-texniki təminat işi başlanğıcından sonuna qədər neçə mərhələni özündə birləşdirir?

- 7.0
- 8.0
- 3.0
- 5.0
- 4.0

580 Əmək məhsuldarlığının qiymətləndirilməsi zamanı əməyin nəticəsini xarak-terizə edən göstəricilərə aid deyil:

- dəyər göstəriciləri.
- şərti-natural göstəricilər;
- natural göstəricilər;
- texnolojilik göstəriciləri;
- əmək göstəriciləri;

581 Kimlər üçün əməyin ödənilməsinin dolayı işəmuzd formasından istifadə olunur?

- rəhbərlər.
- mütəxəssislər;
- əsas fəhlələr;
- köməkçi fəhlələr;
- xidmətçilər;

582 Sənaye müəssisələrində tarif cədvəlinin diapozonu necə hesablanır

- I dərəcənin tarif maaşının ən yüksək dərəcənin tarif maaşına nisbəti kimi;
 ən yüksək dərəcənin tarif maaşı ilə I dərəcənin tarif maaşının cəmi kimi;
 ən yüksək dərəcənin tarif maaşının I dərəcənin tarif maaşına hasili kimi;
- ən yüksək dərəcənin tarif maaşının I dərəcənin tarif maaşına nisbəti kimi;
 ən yüksək dərəcənin tarif maaşı ilə I dərəcənin tarif maaşının fərqi kimi;

583 Sənaye müəssisələrində tarif əmsalı necə hesablanır?

- I dərəcənin tarif maaşının hər bir dərəcənin tarif maaşına nisbəti kimi;
 hər bir dərəcənin tarif maaşı ilə I dərəcənin tarif maaşının cəmi kimi;
 hər bir dərəcənin tarif maaşının I dərəcənin tarif maaşına hasili kimi;
- hər bir dərəcənin tarif maaşının I dərəcənin tarif maaşına nisbəti kimi;
 hər bir dərəcənin tarif maaşı ilə I dərəcənin tarif maaşının fərqi kimi;

584 Əməyin ödənilməsinin işəmuzd formasının tətbiqi şərti hansıdır?

- əməliyyatların ardıcılıqla yerinə yetirilməsi;
- avadanlıqlara xidmətin təşkilinin birqada üsulunun tətbiqi;
- texnoloji qaydaların pozulması
- görülən işlərin dəqiq hesablanmasıının mümkünülüyü;
- materiallardan israfçılıqla istifadə olunması;

585 Sənaye müəssisələrində əmək məhsuldarlığını yüksəltməyin sosial amillərinə aşağıdakılardan hansılar aiddir?

- mövcud avadanlıqların modernləşdirilməsi, istehsalın fasiləsizlik, ahəngdarlıq və proporsionallıq dərəcəsinin yüksəldilməsi;
- əmək məhsuldarlığının artırılması məqsədilə elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqi;
- əmək məhsuldarlığının artırılması məqsədilə işçilər üçün əlverişli maliyyə və digər iqtisadi stimulların yaradılması;
- ictimai və dövlət quruluşunun xarakteri;
- istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsinin yüksəldilməsi, sağlam, təhlükəsiz və estetik cəhətdən əlverişli əmək şəraitinin yaradılması, məhsulun keyfiyyətinin yüksəldilməsi;

586 Sənaye müəssisələrində əmək məhsuldarlığını yüksəltməyin sosial amillərinə aşağıdakılardan hansılar aiddir?

- mövcud avadanlıqların modernləşdirilməsi, istehsalın fasiləsizlik, ahəngdarlıq və proporsionallıq dərəcəsinin yüksəldilməsi;
- istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnikanın tətbiqi və mövcud avadanlıqların modernləşdirilməsi, yeni texnoloji proseslərin işlənməsi və tətbiqi;
- istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsinin yüksəldilməsi;
- əmək intizamının səviyyəsi;
- yeni texnoloji proseslərin işlənməsi və tətbiqi, istehsalın idarə edilməsinin təkmilləşdirilməsi, iş yerlərinin səmərəli təşkili;

587 Aşağıdakılardan hansı sənaye müəssisələrində əmək məhsuldarlığının yüksəldilməsinin sosial amillərinə aid deyil?

- işçilərin mənəvi stimullaşdırma dərəcə və səviyyələri;
- sosial nikbinlik və gələcəyə inam;
- ictimai və dövlət quruluşunun xarakteri;
- istehsalın mexanikləşdirilməsi və mövcud avadanlıqların modernləşdirilməsi;
- kadrların mədəni-texniki və mənəvi-siyasi səviyyələri;

588 Aşağılıklardan hansı əmək haqqı sistemlərinə aid deyil?

- mükafatlı işəmuzd
- dolayı işəmuzd
- birbaşa işəmuzd
- sadələşdirilmiş işəmuzd
- mütərəqqi işəmuzd

589 Əməyin ödənişinin vaxtamuzd formasına aiddir:

- akord sistemi;
- dolayı vaxtamuzd;
- birbaşa vaxtamuzd;
- mükafatlı vaxtamuzd.
- mütərəqqi vaxtamuzd;

590 Əməyin ödənişinin işəmuzd formasına aid deyil:

- mükafatlı işəmuzd.
- dolayı işəmuzd;
- birbaşa işəmuzd;

- intensiv işəmuzd;
- mütərəqqi işəmuzd;

591 Əməyin ödənilməsinin tarif sisteminə daxildir:

- tarif cədvəli, tarif dərcəsi, tarif ixtisas məlumat (sorğu) kitabı;
əməyin ödənilməsi qaydası və əmək şəratınə qoyulan tələblər;
iş yerlərinin təşkilinə qoyulan tələblər, işçilərin ixtisasına qoyulan tələblər, işçinin əmək haqqı ;
tarif ixtisas məlumat (sorğu) kitabı, əmək haqqı təlimatı, əmək məcəlləsi;
işçilərin mükafatlandırması sistemi, əmək haqqının minimum səviyyəsi;

592 Əmək məhsuldarlığını yüksəltməyin iqtisadi amillərinə aşağıdakılardan hansı aiddir?

- əmək məhsuldarlığının artırılması məqsədilə yeni texnoloji proseslərin işlənməsi və tətbiqi;
- əmək məhsuldarlığının artırılması məqsədilə istehsalın idarə edilməsinin təkmilləşdirilməsi;
- əmək məhsuldarlığının artırılması məqsədilə elmi-texniki tərəqqinin nailiyyyətlərinin istehsala tətbiqi;
- əmək məhsuldarlığının artırılması məqsədilə işçilər üçün əlverişli maliyyə və digər iqtisadi stimulların yaradılması;
- əmək məhsuldarlığının artırılması məqsədilə istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsinin yüksəldilməsi;

593 Əmək məhsuldarlığını yüksəltməyin təşkilati amillərinə aşağıdakılardan hansılar aiddir?

- mövcud avadanlıqların modernləşdirilməsi, məhsulun keyfiyyətinin yüksəldilməsi, yeni texnoloji proseslərin işlənməsi və tətbiqi;
- istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnikanın tətbiqi və mövcud avadanlıqların modernləşdirilməsi;
- istehsalın mexanikləşdirilməsi və mövcud avadanlıqların modernləşdirilməsi, kadrların mədəni-texniki və mənəvi səviyyəsinin yüksəldilməsi, istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsi artırılması;
- istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsinin yüksəldilməsi, sağlam, təhlükəsiz və estetik cəhətdən əlverişli əmək şəraitinin yaradılması, istehsalın fasılısızlıq, ahəngdarlıq və proporsionallıq dərəcəsinin yüksəldilməsi;
- yeni texnoloji proseslərin işlənməsi və tətbiqi, istehsalın idarə edilməsinin təkmilləşdirilməsi, iş yerlərinin səmərəli təşkili, kollektivin əmək məhsuldarlığını yüksəltməsi üçün əlverişli maliyyə və digər iqtisadi stimulların yaradılması;

594 Əmək məhsuldarlığının ölçülülmə üsulları hansıdır?

- hər bir işçinin əmək haqqı və məhsul vahidinə düşən əmək haqqı.
- məhsul vahidinə düşən əmək haqının kəmiyyəti və əmək haqqı vahidinə düşən məhsulun həcmi;
- məhsul vahidi istehsalına sərf olunan fərdi və ictimai əmək;
- məhsul vahidi istehsalına sərf olunan iş vaxtı və vaxt vahidi ərzində məhsul istehsalının həcmi;
- məhsul vahidi istehsalına sərf olunan iş vaxtı və vaxt vahidinə düşən əsas fondların dəyəri;

595 Əmək məhsuldarlığını yüksəltməyin maddi-texniki amillərinə aşağıdakılardan hansılar aiddir?

- mövcud avadanlıqların modernləşdirilməsi, istehsalın fasılısızlıq, ahəngdarlıq və proporsionallıq dərəcəsinin yüksəldilməsi;
- yeni texnoloji proseslərin işlənməsi və tətbiqi, istehsalın idarə edilməsinin təkmilləşdirilməsi, iş yerlərinin səmərəli təşkili;
- istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnikanın tətbiqi və mövcud avadanlıqların modernləşdirilməsi, istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsi;
- istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnikanın tətbiqi və mövcud avadanlıqların modernləşdirilməsi, yeni texnoloji proseslərin işlənməsi və tətbiqi;
- istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsinin yüksəldilməsi, sağlam, təhlükəsiz və estetik cəhətdən əlverişli əmək şəraitinin yaradılması, məhsulun keyfiyyətinin yüksəldilməsi;

596 Əmək məhsuldarlığının yüksəldilməsi amilləri hansılardır?

- müəssisədə inzibati idarə heyvətinin sayının artırılması, fəhlələr arasında rəqabət, əmək haqqının artırılması;
- analitik, statistik, eksperimental, qarışiq;
- intensiv, ekstensiv, dəyişən, qarışiq;
- maddi-texniki, sosial, iqtisadi və təşkilati;

fəhlələrin iş vaxtının artırılması, növbələrin fasiləsizliyi və istirahət müddətinin qısaldırılması;

597 Sənaye müəssisəsində bir il ərzində 350 min manatlıq məhsul istehsal olunub, ilin əvvəlində işçilərin sayı 80 nəfər, iin sonunda 60 nəfər olarsa onda müəssisədə əmək məhsuldarlığı nə qədər olar?

- 4600man/nəfər;
- 5100man/nəfər;
- 5200man/nəfər;
- 5000man/nəfər;
- 4800man/nəfər;

598 Sənaye müəssisəsində I dərəcəli fəhlənin tarif maaşı 560 manat, II dərəcəli fəhlənin tarif maaşı 590 manat, I dərəcəli fəhlənin tarif maaşı 640 manat olarsa onda II və III dərəcəli fəhlələrin tarif əmsalı neçə olaca?

- 1,1 və 1,2;
- 0,8 və 0,78;
- 0,9 və 0,88;
- 1,05 və 1,14.
- 1,05 və 1;

599 Sənaye müəssisələrində illik əmək məhsuldarlığı necə hesablanır?

- istehsal edilmiş məhsulun həcminin işçilərin orta siyahı sayına nisbəti kimi;
- istehsal edilmiş məhsulun həcminin məhsul istehsalı üçün iş vaxtı məsrəfinə hasili kimi;
- istehsal edilmiş məhsulun həcminin fəhlələrin sərf etdikləri adam-günlərin miqdarnı nisbəti kimi;
- istehsal edilmiş məhsulun həcminin fəhlələrin sərf etdikləri adam-saatların miqdarnı nisbəti kimi;
- istehsal edilmiş məhsulun həcmi ilə məhsul istehsalı üçün iş vaxtı məsrəfinin cəmi kimi;

600 Sənaye müəssisələrində rüblük əmək məhsuldarlığı necə hesablanır?

- istehsal edilmiş məhsulun həcminin işçilərin orta siyahı sayına nisbəti kimi;
- istehsal edilmiş məhsulun həcminin fəhlələrin sərf etdikləri adam-saatların miqdarnı nisbəti kimi;
- istehsal edilmiş məhsulun həcminin məhsul istehsalı üçün iş vaxtı məsrəfinə hasili kimi;
- istehsal edilmiş məhsulun həcminin fəhlələrin sərf etdikləri adam-günlərin miqdarnı nisbəti kimi;
- istehsal edilmiş məhsulun həcmi ilə məhsul istehsalı üçün iş vaxtı məsrəfinin cəmi kimi;

601 Sənaye müəssisələrində aylıq əmək məhsuldarlığı necə hesablanır?

- istehsal edilmiş məhsulun həcmi ilə məhsul istehsalı üçün iş vaxtı məsrəfinin cəmi kimi;
- istehsal edilmiş məhsulun həcminin məhsul istehsalı üçün iş vaxtı məsrəfinə hasili kimi;
- istehsal edilmiş məhsulun həcminin fəhlələrin sərf etdikləri adam-günlərin miqdarnı nisbəti kimi;
- istehsal edilmiş məhsulun həcminin işçilərin orta siyahı sayına nisbəti kimi;
- istehsal edilmiş məhsulun həcminin fəhlələrin sərf etdikləri adam-saatların miqdarnı nisbəti kimi

602 Sənaye müəssisələrində əmək tutumu necə hesablanır?

- istehsal edilmiş məhsulun həcminin idarəetmə aparatında çalışan işçilərin sayına nisbəti kimi;
- istehsal edilmiş məhsulun həcminin məhsul istehsalı üçün iş vaxtı məsrəfinə nisbəti kimi;
- istehsal edilmiş məhsulun həcminin məhsul istehsalı üçün iş vaxtı məsrəfinə hasili kimi;
- məhsul istehsalı üçün iş vaxtı məsrəfinin istehsal edilmiş məhsulun həcminə nisbəti kimi;
- istehsal edilmiş məhsulun həcmi ilə məhsul istehsalı üçün iş vaxtı məsrəfinin cəmi kimi;

603 Sənaye müəssisələrində əmək məhsuldarlığı necə hesablanır?

- istehsal edilmiş məhsulun həcminin idarəetmə aparatında çalışan işçilərin sayına nisbəti kimi;
- istehsal edilmiş məhsulun həcminin məhsul istehsalı üçün iş vaxtı məsrəfinə nisbəti kimi;
- məhsul istehsalı üçün iş vaxtı məsrəfinin istehsal edilmiş məhsulun həcminə nisbəti kimi;
- istehsal edilmiş məhsulun həcminin məhsul istehsalı üçün iş vaxtı məsrəfinə hasili kimi;

istehsal edilmiş məhsulun həcmi ilə məhsul istehsalı üçün iş vaxtı məsrəfinin cəmi kimi;

604 Əməyin ödənişinin işəmuzd forması olan akkord işəmuzd əmək haqqı sistemində:

işçilərin əmək haqqısı işləmiş olduqları saatların miqdarına görə hesablanır.

normadan artıq hazırlanmış hər məhsul üçün norma daxilində olan iş qiymətlərindən yüksək qiymətlə haqq verilir; fəhlənin aldığı əmək haqqı onun xidmət etdiyi əsas fəhlələrin əmək haqqından və ya istehsal etdiyi məhsulun miqdardan birbaşa asılı olur;

- əmək haqqı briqadanın icra edəcəyi iş üzrə bütövlükdə hesablanılır;
birbaşa əmək haqqından əlavə işin konkret kəmiyyət və keyfiyyət göstəriciləri üzrə tapşırıqların yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi üçün müəyyən məbləğdə mükafat alır;

605 Əməyin ödənişinin işəmuzd forması olan mükafatlı işəmuzd əmək haqqı sistemində:

işçilərin əmək haqqısı işləmiş olduqları saatların miqdarına görə hesablanır.

normadan artıq hazırlanmış hər məhsul üçün norma daxilində olan iş qiymətlərindən yüksək qiymətlə haqq verilir; fəhlənin aldığı əmək haqqı onun xidmət etdiyi əsas fəhlələrin əmək haqqından və ya istehsal etdiyi məhsulun miqdardan birbaşa asılı olur;

- birbaşa əmək haqqından əlavə işin konkret kəmiyyət və keyfiyyət göstəriciləri üzrə tapşırıqların yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi üçün müəyyən məbləğdə mükafat alır;
əmək haqqı briqadanın icra edəcəyi iş üzrə bütövlükdə hesablanılır;

606 Əməyin ödənişinin işəmuzd forması olan mütərəqqi işəmuzd əmək haqqı sistemində:

işçilərin əmək haqqısı işləmiş olduqları saatların miqdarına görə hesablanır.

birbaşa əmək haqqından əlavə işin konkret kəmiyyət və keyfiyyət göstəriciləri üzrə tapşırıqların yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi üçün müəyyən məbləğdə mükafat alır;
fəhlənin aldığı əmək haqqı onun xidmət etdiyi əsas fəhlələrin əmək haqqından və ya istehsal etdiyi məhsulun miqdardan birbaşa asılı olur;

- normadan artıq hazırlanmış hər məhsul üçün norma daxilində olan iş qiymətlərindən yüksək qiymətlə haqq verilir;
əmək haqqı briqadanın icra edəcəyi iş üzrə bütövlükdə hesablanılır;

607 Əməyin ödənişinin işəmuzd forması olan dolayı işəmuzd əmək haqqı sistemində:

işçilərin əmək haqqısı işləmiş olduqları saatların miqdarına görə hesablanır.

birbaşa əmək haqqından əlavə işin konkret kəmiyyət və keyfiyyət göstəriciləri üzrə tapşırıqların yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi üçün müəyyən məbləğdə mükafat alır;

normadan artıq hazırlanmış hər məhsul üçün norma daxilində olan iş qiymətlərindən yüksək qiymətlə haqq verilir;

- fəhlənin aldığı əmək haqqı onun xidmət etdiyi əsas fəhlələrin əmək haqqından və ya istehsal etdiyi məhsulun miqdardan birbaşa asılı olur;
əmək haqqı briqadanın icra edəcəyi iş üzrə bütövlükdə hesablanılır;

608 Aşağıdakılardan hansı sənaye müəssisələrində əmək haqqının səviyyəsinə təsir edən amillərə aid deyil?

İstehsal heyəti ilə əlaqədar amillər.

Əmək bazarında mövcud olan konyunktura;

İşin xarakteri ilə əlaqədar amillər;

- Müəssisənin istehsal quruluşu ilə əlaqədar olan amillər;
Dövlətin sosial siyasəti, müəyyən edilmiş sosial normativlər;

609 Aşağıdakılardan hansı sənaye müəssisələrində əmək haqqının səviyyəsinə təsir edən “Dövlətin sosial siyasəti, müəyyən edilmiş sosial normativlər” adlanan amillər qrupuna aiddir?

işə qəbulun miqyası və müddəti;

mülkiyyət mənsubiyəti;

işə qəbulun miqyası və müddəti;

- minimum əmək haqqı və minimum istehlak dərəcəsi.
həmkarlar və digər fəhlə təşkilatlarının mütəşəkkilliyi;

610 Aşağıdakılardan hansı sənaye müəssisələrində əmək haqqının səviyyəsinə təsir edən “Əmək bazarında mövcud olan konyunktura” adlanan amillər qrupuna aiddir?

- əməyin təhlükəsizlik dərəcəsi;
- həmkarlar və digər fəhlə təşkilatlarının mütəşəkkilliyi;
- tələb edilən iş təcrübəsi və vərdişlər;
- ölkədə işsizliyin səviyyəsi;
- işə qəbulun məqyası və müddəti;

611 Aşağıdakılardan hansı sənaye müəssisələrində əmək haqqının səviyyəsinə təsir edən “Müəssisə ilə bağlı” amillərə aid deyil?

- əmək məh-sul-darlığının səviyyəsi.
- müəssisənin gəlirliyi;
- mülkiyyət mənsubiyəti;
- işə qəbulun məqyası və müddəti;
- həmkarlar və digər fəh-lə təşkilatlarının mütəşəkkilliyi;

612 Əmək məhsuldarlığının formaları.

- [şəxsi və ictimai
- fərdi, şəxsi, kollektiv və ictimai
- müəssisə, sahə və sənaye
- fərdi və ictimai
- fərdi və kollektiv

613 Vaxtamuzd formada fəhlənin əməyi ödənilir:

- materialtutumuna görə
- hazırlanmış məmulatın sayına görə
- təqvim vaxtına görə
- faktiki iş vaxtına görə
- göstərilən xidmətin həcmindən görə

614 Əmək haqqı nədir?

- müəssisədə işçilərə yaxşı işlədiklərinə görə ödənilən mükafatlar;
- işçinin ixtisas dərəcəsi əsasında ödənilən vəsait;
- vaxtilə müəssisədə işləyib, lakin indi təqaüddə olan işçilərə müəssisələrin ödədiyi vəsait;
- iş qüvvəsinin kəmiyyəti və keyfiyyətinə görə işçiyə müəssisə tərəfindən ödənilən pul vəsaitidir;
- ışəgötürənin işçi ilə bağladığı müqaviləyə görə onun işdən çıxdığı halda ödədiyi vəsait;

615 Əmək məhsuldarlığı nədir?

- istehsal heyyətinin iş vaxtı fondunun qeyri-istehsal heyyətinin iş vaxtı fonduna nisbətidir
- bir məhsul vahidinə nə qədər əmək sərf olunmasını göstərən göətəricidir
- müəssisədəki məhsul istehsalının hər vahidinin dəyəri
- konkret əmək növünün vaxt vahidi ərzində nə qədər məhsul istehsal etmək qabiliyyətidir
- istehsal heyyətinin əmək haqqı fondunun qeyri-istehsal heyyətinin əmək haqqı fonduna nisbətidir

616 Aşağıdakılardan hansı sənaye müəssisələrində əmək haqqının səviyyəsinə təsir edən “İşin xarakteri ilə əlaqədar” amillərə aid deyil?

- tələb edilən iş təcrübəsi və vərdişlər;
- əməyin təhlükəsizlik dərəcəsi;
- əmək şəraiti;
- əmək məhsuldarlığının səviyyəsi.
- işin icrası üçün məsuliyyətin səviyyəsi;

617 Əməyin ödənilməsinin tarif sisteminə daxildir:

- işçilərin mükafatlandırması sistemi, əmək haqqının minimum səviyyəsi;

- iş yerlərinin təşkilinə qoyulan tələblər, işçilərin ixtisasına qoyulan tələblər, işçinin əmək haqqı ; tarif ixtisas məlumat (sorğu) kitabı, əmək haqqı təlimatı, əmək məcəlləsi;
- tarif cədvəli, tarif dərəcəsi, tarif ixtisas məlumat (sorğu) kitabı;
 - əməyin ödənilməsi qaydası və əmək şəratınə qoyulan tələblər;

618 Aşağıdakılardan hansı keyfiyyətin idarə edilməsi prosesinə aid deyil?

- hazır məhsulun qablaşdırılması və qorunması;
istehsalçı və istehlakçıların davranışları, istifadə ediləcək avadanlıq və materialların müəyyən edilməsi;
məhsulun layihələndirilməsi və müqavilələrin bağlanması;
- işçilərə olan təlabatın müəyyən edilməsi.
tətbiq olunacaq texnoloji istehsal üsulu, sınaqların aparılması;

619 Məhsulun hansı keyfiyyət göstəricisi onun istifadəsi və ya istismarı prosesində ətraf mühitə ziyanlı təsirini xarakterizə edir?

- etibarlılıq göstəriciləri.
məmulatın nəql ounma qabiliyyəti;
məmulatın estetik göstəriciləri;
- ekoloji göstəricilər;
erqonomik göstəricilər;

620 Məhsulun hansı keyfiyyət göstəricisi məmulatın orijinallığı, tamlığı, mühitə və üsluba uyğunluğu, özünün ifadəliyi, forma səlistliyi, görünüş və «gözoxşamağı» kimi xassələri özündə birləşdirir?

- məmulatın nəql ounma qabiliyyəti.
məhsulun təyinatı göstəriciləri;
etibarlılıq göstəriciləri;
- məmulatın estetik göstəriciləri;
standartlaşdırma və eyniləşdirmə (unifikasiya) göstəriciləri;

621 Məhsulun hansı keyfiyyət göstəricisi «insan-maşın-mühit» sistemini xarakterizə edir?

- ekoloji göstərisilər.
məmulatın estetik göstərisiləri;
texnologilik göstərisiləri
- erqonomik göstərisilər;
patent-hüquq göstərisiləri;

622 Aşağıdakılardan hansı keyfiyyətin təmin edilməsi ilə əlaqədar olan xərclərə aiddir?

- umumzavod xərcləri
məhsulun satışı ilə əlaqədar olan xərclər
məhsulun istehsalı ilə əlaqədar olan xərclər
- yoxlama və sınaqların keçirilməsi ilə əlaqədar olan xərclər
istehsal fəhlələrinin əmək haqqı

623 Məhsulun keyfiyyətinin yüksəldilməsi:

- məhsulların sayının kəmiyyətsə nisbi mənada azalması deməkdir
məhsulların istehsalının faktiki həcmiinin artması deməkdir
təklifin azılması deməkdir
- məhsulların sayının kəmiyyətsə nisbi mənada artırılması deməkdir
işçilərin sayının ixtisar edilməsi deməkdir

624 Məmulatın estetik göstəriciləri:

məmulatın xidmət müddəti ərzində ətraf mühitə təsiri ifadə edən xassəsələrini özündə birləşdirir

- məmələtin xidmət müddəti ərzində istismar qabiliyyətini saxlamaq şərtlə onun üçün müəyyən edilmiş funksiyaları iżra edə bilmək xassəsələrini özündə birləşdirir
 məmələtin istismarının asanlığını ifadə edən və işçinin əmək məhsuldarlığını yüksəldən xassəsələrini özündə birləşdirir
- məmələtin oricinallığı, tamlığı, mühitə və üsluba uyğunluğu, özünün ifadəliyi, forma səlistliyi, görünüş kimi xassələri özündə birləşdirir
 məmələtin xidmət müddəti ərzində aşınma sürətini ifadə edən xassəsələrini özündə birləşdirir

625 Aşağıdakılardan hansı keyfiyyətin təmin edilməsində nəzarətlə əlaqədar olan xərclərə aid deyil?

- nəzarətçi-müfəttişlərin əmək haqqı xərcləri;
 materialın analizi və sinaqdan keçirilməsi xərsləri;
 nəzarəti həyata keçirən laboratoriya və digər xidmət sahələrinin saxlanması xərsləri;
- məhsulun yenidən emalı xərsləri;
 nəzarət avadanlıq və cihazlarının alınması xərsləri;

626 Aşağıdakılardan hansı keyfiyyətin təmin edilməsində «defektsiz məhsul istehsalına zəmanətin təmin edilməsi» ilə bağlı olan xərslərə aid deyil?

- avadanlığa və alətə texniki xidmətin təşkili, heyətin öyrədilməsi ilə əlaqədar xərslər;
 yoxlama və sinaqların keçirilməsi ilə əlaqədar xərslər;
 keyfiyyətin planlaşdırılması və idarə edilməsi ilə əlaqədar xərslər;
- məhsulun realizasiyası imkanlarının təhlili ilə əlaqədar xərslər;
 zayin baş vermə səbəblərinin təhlili ilə əlaqədar xərslər;

627 Əhəmiyyəti, tətbiq miqyası və məsuliyyət dərəcəsinə görə standartlar hansı növlərə bölünür?

- analitik, ekperimental, statistik standartlara
 müəssisədaxili, müəssisələrarası, sahə, milli standartlara
 məhsul, xidmət, sənaye, ticarət standartlarına
- beynəlxalq, regional, dövlətlərarası, milli standartlara
 məterial, hazır məhsul, xidmət standartlarına

628 Aşağıdakılardan hansı məhsulun keyfiyyəti göstəricilərinə aid deyil?

- standartlaşdırma və eyniləşdirmə (unifikasiya) göstəriciləri
 məhsulun nəql ounma qabiliyyəti
 texnologilik göstərijiləri
- məhsulun maya dəyəri
 məhsulun estetik göstəriciləri

629 Məmələtin etibarlılığı:

- məmələtin xidmət müddəti ərzində ətraf mühitə təsiri ifadə edən xassəsidir
 məmələtin xidmət müddəti ərzində istismar xərjlərinin aşağı olmasını şərtləndirən xassəsidir
 məmələtin istismarının asanlığını ifadə edən və işçinin əmək məhsuldarlığını yüksəldən xassəsidir
- məmələtin xidmət müddəti ərzində istismar qabiliyyətini saxlamaq şərtlə onun üçün müəyyən edilmiş funksiyaları iżra edə bilmək xassəsidir
 məmələtin xidmət müddəti ərzində aşınma sürətini ifadə edən xassəsidir

630 Texnologilik göstəricilərinə nələr aiddir?

- maşının yığılmasının maya dəyəri, ergonomik və estetik göstəriciləri aid edilir.
 maşının istismarının mürəkkəbliyi, sürəti və məhsuldarlığı göstəriciləri aid edilir;
 maşının ergonomik və estetik göstəriciləri aid edilir;
- maşının yığılmasının mürəkkəbliyi, material-əmək, fondtutumluğunu göstəriciləri aid edilir;
 maşının qabariti, işləmə prinsipləri, qiyməti əməktutumluğunu göstəriciləri aid edilir;

631 Maya dəyərinin aşağı salınmasının ehtiyat mənbələri hansılardır?

- amortizasiyanı sürətləndirilməsi, işçilərin növbədən kənar işə cəlb edilməsi, ən aşağı qiymətə olan işçi qüvvəsindən və materialların istehsala cəlb olunması
- yeni texnika alınmasına xərc çəkməmək, kadr hazırlığını təxirə salmaq, işçilərin ixtisarı
- daha ucuz xammal və materiallardan, daha ucuz işçi qüvvəsindən istifadə və iş vaxtının artırılması
- əməktutumunun, fond tutumunun, material tutumunun və istehsalın idarə edilməsi xərclərinin azaldılması ixtisassız və az ixtisaslı fəhlələrdən istifadə, daha ucuz və keyfiyyətsiz xammaldan istifadə, idarəetmədə inzibati metodların tətbiqinin genişləndirilməsi

632 Aşağıdakılardan hansı məhsulun keyfiyyəti standartlarının növlərinə aid deyil?

- milli standartlar;
- regional standartlar;
- beynəlxalq standartlar;
- mühasibat standartları;
- dövlətlərarası standartlar;

633 Məhsulun keyfiyyəti:

- tə davül prosesində formalasır
- bazarda formalasır
- satış zamanı formalasır
- istehsal prosesində formalasır
- məhsula servis prosesində formalasır

634 Aşağıdakılardan hansı keyfiyyətin təmin edilməsi ilə əlaqədar olan xərclərə aid deyil?

- yoxlama və sınaqların keçirilməsi ilə əlaqədar olan xərclər
- zay məhsulla əlaqədar olan xərclər
- keyfiyyətə nəzarəti həyata keçirən laboratoriya və digər xidmət sahələrinin saxlanması xərcləri
- məhsulun satışı ilə əlaqədar olan xərclər
- reklamasiya hesabına məhsulun qiymətinin aşağı düşməsi

635 Standartlaşdırma:

- məmulatların konstruksiyasına daxil olan müvafiq hissələrin eyniləşdirilməsinə yönəldilmiş fəaliyyətdir
- məhsul keyfiyyətinin standartlarda öz ək-si-ni tapmış tələblərə javab verməsini sınaqdan keçirilməsidir
- məhsulların istehsalı üçün müəyyən edilmiş normalar əsasında kadrlara tələbatın hesablanması yönəldilmiş fəaliyyətdir
- normaların işlənib hazırlanması (yaradılması) üzrə fəaliyyətdir
- məhsulların istehsalı üçün məsrəf normalarının işlənib hazırlanmasına yönəldilmiş fəaliyyətdir

636 Sertifikasiya:

- məhsullar üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyətdir
- məhsulların istehsalı üçün məsrəf normalarının işlənib hazırlanmasına yönəldilmiş fəaliyyətdir
- məhsulların istehsalı üçün müəyyən edilmiş normalar əsasında kadrlara tələbatın hesablanması yönəldilmiş fəaliyyətdir
- məmulatların konstruksiyasına daxil olan müvafiq hissələrin eyniləşdirilməsinə yönəldilmiş fəaliyyətdir
- məhsul keyfiyyətinin standartlarda öz əksini tapmış tələblərə cavab verməsini sınaqdan keçirilməsidir

637 Məhsulun keyfiyyəti:

- məhsulun təyinatına müvafiq istifadə edildiyini göstərən və material tutumunun aşağı salınması imkanlarını müəyyən edən xassələrin məcmusudur
- məhsulun təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən özünəməxsus xassələrin məcmusudur
- məhsulun təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən və yalnız istesalçı üçün əhəmiyyətli olan xassələrin məcmusudur
- məhsulun qiymətini müəyyən etməklə onun istehsalının rentabelliyini qiymətləndirməyə imkan verən göstəricilərin məcmusudur

məhsulun təyinatına müvafiq istifadə edildiyini göstərən və istifadə səmərəliliyinin yüksəldilməsi imkanlarını müəyyən edən xassələrin məcmusudur

638 Mənfəət nədir?

- müəssisənin gəlirinin təsisçilər tərəfindən ehtiyat fonduna yenidən qoyduğu vəsaitdir
 müəssisənin ehtiyat fondunun əsas mənbəyi olub, xərclərlə gəlirin fərqinə bərabərdir
- müəssisə gəlirindən xərclər və dövlət vergiləri və rüsumları ödənildikdən sonra qalan hissədir
 müəssisənin məcmu gəliridir
 müəssisə gəlirindən material və əmək haqqı fondu xərcləri çıxıldıqdan sonra qalan pul vəsaitidir

639 Məhsulun maya dəyəri nədir?

- istehsal edilmiş məhsulun hər vahidinə düşən əmək məsrəfləridir
- istehlak olunmuş istehsal vasitələrinin və canlı əmək məsrəflərinin dəyəridir
 məhsulun elə qiymətidir ki, ona çəkilən xərclər mərkəzi bankda həmin pulun qoyuluşuna görə ödənilən faizlərlə birlikdəki həcmində bərabərdir.
 rəqiblərlə qiymət mübarizəsində müəssisənin məhsula qoya biləcəyi ən optimal qiymətdir
 istehsal edilmiş məhsulun hər vahidinə düşən istehsal vasitələrindən məsrəfləridir

640 Mənfəətin funksiyalarına aiddir:

- alıcılar bağlanmış sazişlərə əməl edirlər və aldıqları əmək təələrin dəyərini ödəyirlər; borcalanlar kredit müraciətlərinin tələb-lə-rini poz-murlar və öz borclarını ödəyirlər;
 vergi ödəyiciləri vergi-lə-rini ödəyirlər; müəssisə və şirkətlər öz məsrəflərini əldə etdikləri gəlirlər hesabına ödəyirlər;
 ümumi maliyyə təhlili və qiymətləndirilməsi; maliyyə resurslarının bölgüsü; dövriyyə vəsaitlərinin idarə olunması;
- müəssisənin fəaliyyəti nəticəsində əldə edilmiş iqtisadi səmərəni xarakterizə edir, müəssisənin maliyyə resurslarının əsas elementidir, müxtəlif səviyyəli büdcələrin gəlir hissəsinin formalşaması mən-bəyidir;
 ümumi maliyyə təhlili və qiymətləndirilməsi, müəssisənin maliyyə resursları ilə təmin; maliyyə resurslarının bölgüsü;

641 Sənaye müəssisəsinin xalis aktivləri necə müəyyən olunur?

- müəssisənin ümumi öhdəlikləri ilə ümumi aktivlərinin fərqi kimi müəyyən olunur;
- müəssisənin ümumi aktivləri ilə ümumi öhdəliklərinin fərqi kimi müəyyən olunur;
 müəssisənin ümumi aktivləri ilə ümumi öhdəliklərinin cəmi kimi müəyyən olunur;
 müəssisənin ümumi aktivləri ilə ümumi öhdəliklərinin hasili kimi müəyyən olunur;
 müəssisənin ümumi aktivləri ilə ümumi öhdəliklərinin nisbəti kimi müəyyən olunur;

642 Sənaye müəssisəsinin təcili likvidliyi necə hesablanır?

- müəssisənin qısamüddətli öhdəliklərinin pul vəsaitlərinə nisbəti kimi müəyyən edilir
 müəssisənin qiymətli kağızların qısamüddətli öhdəliklərə nisbəti kimi müəyyən edilir;
- pul vəsaitlərinin, qiymətli kağızların (qi-samüddətli maliyyə qoyuluşlarının) və debitor öhdəliklərinin cəmi-nin qısamüddətli öhdəliklərə nisbəti kimi müəyyən edilir;
 müəssisənin qısamüddətli öhdəliklərinin pul vəsaitlərinin, qiymətli kağızların (qi-samüddətli maliyyə qoyuluşlarının) və debitor öhdəliklərinin cəmi-nə nisbəti kimi müəyyən edilir;
 müəssisənin pul vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi müəyyən edilir;

643 Aşağıdakılardan hansı sənaye müəssisəsinin maliyyə siyasətinin işlənilməsinin strateji vəzifələrinə aid deyil?

- müəssisənin investisiya qoyuluşu üçün cazibədarlığının tə-min edilməsi;
- müəssisədə mənfəətin bölgüsü qaydalarının hazırlanması;
 müəssisənin mənfəətinin maksimumlaşdırılması;
 müəssisənin kapitalının strukturunun optimallığından və onun maliyyə sabitliyinin təmin edilməsi;
 müəssisənin idarə edilməsinin səmərəli mexanizminin qurulması;

644 Sənaye müəssisəsində müstəqillik əmsali necə hesablanır?

- xüsusi vəsaitlərin cəminin borc vəsaitlərinin jəminə nisbəti kimi
- xüsusi vəsaitlərin cəminin passivlərin cəminə nisbəti kimi
dövriyyə vəsaitlərinin cəminin qısamüddətli borc öhdəlikləri və kreditor öhdəliklərinin cəminə nisbəti kimi
xüsusi vəsaitlər və uzunmuddətli borc vəsaitlərinin cəminin aktivlərin cəminə nisbəti kimi
dövriyyə vəsaitlərinin cəminin qısamüddətli və uzunmuddətli öhdəliklərin cəminə nisbəti kimi

645 Sənaye müəssisəsində cari likvidlik əmsali necə hesablanır?

- dövriyyə vəsaitlərinin cəminin qısamüddətli və uzunmuddətli öhdəliklərin cəminə nisbəti kimi
xüsusi vəsaitlərin cəminin passivlərin cəminə nisbəti kimi
- dövriyyə vəsaitlərinin cəminin qısamüddətli borc öhdəlikləri və kreditor öhdəliklərinin cəminə nisbəti kimi
xüsusi vəsaitlər və uzunmuddətli borc vəsaitlərinin cəminin aktivlərin cəminə nisbəti kimi
xüsusi vəsaitlərin cəminin borc vəsaitlərinin cəminə nisbəti kimi

646 Sənaye müəssisəsinin ödəmə qabiliyyəti necə hesablanır?

- xüsusi vəsaitlərin cəminin passivlərin cəminə nisbəti kimi
dövriyyə vəsaitlərinin cəminin qısamüddətli borc öhdəlikləri və kreditor öhdəliklərinin cəminə nisbəti kimi
xüsusi vəsaitlərin jəminin borj vəsaitlərinin jəminə nisbəti kimi
- dövriyyə vəsaitlərinin cəminin qısamüddətli və uzunmuddətli öhdəliklərin cəminə nisbəti kimi
xüsusi vəsaitlər və uzunmuddətli borc vəsaitlərinin cəminin aktivlərin cəminə nisbəti kimi

647 Sənaye müəssisəsində mənfəətin həcmi 325 min manat, məhsulunun tam maya dəyəri 2400 min manat olarsa onda istehsalın rentabelliyi nə qədər olar?

- 13,8 %;
● 13,6 %;
14,4 %;
15,3 %;
13,0 %;

648 Sənaye müəssisəsində mənfəətin həcmi 335 min manat, istehsal əsas fondlarının orta illik dəyəri 8195 min manat və normalaşdırılan dövriyyə vəsaitlərinin dəyəri 3365 min manat olarsa onda istehsalın rentabelliyi nə qədər olar?

- 2,8 %;
3,0 %;
● 2,7 %;
4,4 %;
5,3 %;

649 Sənaye müəssisəsində mənfəətin həcmi 325 min manat, istehsal əsas fondlarının orta illik dəyəri 6775 min manat və normalaşdırılan dövriyyə vəsaitlərinin dəyəri 2550 min manat olarsa onda istehsalın rentabelliyi nə qədər olar?

- 3,6 %;
● 3,4 %;
3,3 %;
3,5 %;
3,2 %;

650 Sənaye müəssisələrində məhsulun rentabelliyi necə hesablanır?

- məhsul vahidinin gətirdiyi mənfəətin həcmini istehsal əsas fondlarının orta illik dəyərinə bölbüt yüzə vurmaqla;
● məhsul vahidinin gətirdiyi mənfəətin həcmini məhsulun tam maya dəyərinə bölbüt yüzə vurmaqla;
məhsul vahidinin gətirdiyi mənfəətin həcmini istehsal əsas fondlarının orta illik dəyəri ilə normalaşdırılan dövriyyə vəsaitlərinin dəyərlərinin fərqinə bölbüt yüzə vurmaqla;
məhsul vahidinin gətirdiyi mənfəətin həcmini istehsal əsas fondlarının orta illik dəyəri ilə normalaşdırılan dövriyyə vəsaitlərinin dəyərlərinin cəminə bölbüt yüzə vurmaqla;

məhsul vahidinin gətirdiyi mənfəətin həcmini normalaşdırılan dövriyyə vəsaitlərinin dəyərlərinə böülüb yüzə vurmaqla;

651 Sənaye müəssisələrində istehsalın rentabelliyi necə hesablanır?

- mənfəətin həcmini istehsal əsas fondlarının orta illik dəyəri ilə normalaşdırılan dövriyyə vəsaitlərinin dəyərlərinin cəminə böülüb yüzə vurmaqla;
mənfəətin həcmini istehsal əsas fondlarının orta illik dəyəri ilə normalaşdırılan dövriyyə vəsaitlərinin dəyərlərinin fərqiənə böülüb yüzə vurmaqla;
mənfəətin həcmini istehsal əsas fondlarının orta illik dəyəri ilə normalaşdırılan dövriyyə vəsaitlərinin dəyərlərinin hasilinə böülüb yüzə vurmaqla;
mənfəətin həcmini istehsal əsas fondlarının orta illik dəyərinə böülüb yüzə vurmaqla;
mənfəətin həcmini normalaşdırılan dövriyyə vəsaitlərinin dəyərlərinə böülüb yüzə vurmaqla;

652 Realizə olunmuş məhsulun maya dəyəri məhsulun tam maya dəyərindən nə ilə fərqlənir?

- realizə olunmuş məhsulun maya dəyərinə sosial sığortaya ayırmalar daxil edilmir;
realizə olunmuş məhsulun maya dəyərinə tədavül xərcləri daxil edilmir;
fərq yoxdur;
- realizə olunmuş məhsulun maya dəyəri məhsulun tam maya dəyərindən göndərilmiş, lakin hələ haqqı ödənilmiş məhsulun məbləği qədəri az olur.
realizə olunmuş məhsulun maya dəyərinə amortizasiya xərcləri daxil edilmir;

653 Sənaye müəssisələrində məhsulun maya dəyərinin aşağı salınması amillərinə aid deyil:

- istehsalın texniki səviyyəsinin yüksəldilməsi;
müəssisədə məhsulun quruluşunun dəyişilməsi;
müəssisədə məhsulun keyfiyyətinin yüksəldilməsi;
- müəssisədə məhsulun həcminin azaldılması;
istehsalın və əməyin təşkilinin yaxşılaşdırılması;

654 Maya dəyərinin aşağıda sadalanan xərc maddələrindən biri müstəqim xərcdir.

- inzibati idarə binasının işıqlandırılması üçün elektrik enerjisini sərf edilən xərclər.
ümmük sex xərcləri
ümmüki zavod xərcləri
- texnoloji ehtiyaclar üçün elektrik enerjisini sərf edilən xərclər;
sex binasının işıqlandırılması üçün elektrik enerjisini sərf edilən xərclər;

655 Əmtəəlik məhsulun 1 manatına düşən xərclərin dəyişməsi aşağıda sadalanan amillərində hansının təsiri altında olmur?

- məhsul istehsalına çəkilən xərclərə qənaət
buraxılan məhsulların quruluşundakı dəyişiklik
material resurslarına qiymətin dəyişməsi
- müəssisənin debitor borclarının dəyişməsi
məhsulun topdan satış qiymətinin dəyişməsi

656 Sənaye müəssisəsinin maliyyəsinin funksiyaları hansıdır?

- ümmüki maliyyə təhlili, tələbolunan maliyyə resurslarının təhlili və planlaşdırılması
ümmüki maliyyə təhlili və planlaşdırılması, müəssisənin maliyyə resursları ilə təmin edilməsi, maliyyə resurslarının bölgüsü
vergi ödəmə, əlavə maliyyələşdirmə mənbələrinin ümmüki şəkildə qiymətləndirilməsi, tələb olunan maliyyə resurslarının həjmi, kredit alma imkanlarının təhlili
- müəssisənin istehsal potensialının formalasdırılması və artırılması, onun optimal strukturunun təmin edilməsi, cari maliyyə-təsərrüfat fəaliyyətinin əmin edilməsi
dövriyyə vəsaitlərinin optimallığı, ümmüki maliyyə təhlili

657 Aşağıdakılardan hansı sənaye müəssisəsinin cəlb edilmiş vəsaitlərin əsas mənbələrinə aid deyil?

- istiqrazların satışından daxil olan vəsaitlər;
- borc vəsaitləri;
- bank kreditləri;
- hüquqi və fiziki şəxslərin sair vəsaitləri (məqsədli maliyyələşdirmə, ianələr, xeyriyyə vəsaitləri və s.);
- kreditor borcları;

658 Sənaye iqtisadiyyatında hansı əsas qiymət növləri mövcuddur?

- mövsümi, müqavilə, topdansatış və pərakəndə satış qiymətləri
- istehlak qiyməti, məzənnə qiyməti, sabit qiymət, idxlə və ixrac qiymətləri
- auksion, azad, pərakəndə satış və müqayisəli qiymətlər
- müəssisənin topdansatış qiyməti, sənayenin topdansatış qiyməti və məhsulun pərakəndə satış qiyməti
- birdəfəlik, iş, transfert, sabit qiymətlər və bazar qiyməti

659 Məhsul vahidinin kalkulyasiyasının xərc maddələri hansılardır?

- icarə, nəqliyyat, rabitə, reklam, texniki və texnoloji xərclər, sair istehsal və qeyri-istehsal xərcləri;
- xammal və əsas materiallar, yanacaq, nəqliyyat xərcləri, amortizasiya ayırmaları, sex və ümumzavod xərcləri;
- material xərcləri (qaytarılan, istifadəsi mümkün olan tullantıların dəyəri çıxılmaqla), əmək haqqı xərcləri, sosial siğorta ayırmaları, əsas fondların amortizasiyası və sair xərclər;
- xammal və materiallar, texnoloji ehtiyaclar üçün yanacaq və enerji, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial siğortaya ayırmalar, sex xərcləri, ümumzavod xərcləri.
- qeyri-istehsal xərcləri, sex xərcləri, idarəetmə xərcləri, sosial siğortaya ayırmalar, nəqliyyat və rabitə xərcləri;

660 Məcmuu (ümumi) xərclər nədir?

- kredit üçün ödənişlər və tə davül xərcləri
- təsisçilərə ödənilən mənfəətlə sosial ayırmaların məcmuu
- xammal, material və əmək haqqı fondu xərcləri
- istehsal və tə davül xərclərinin cəmi
- sənaye – istehsal heyətinin əmək haqqı

661 Sənaye müəssisəsinin maliyyə xidmətinin başlıca vəzifələrinə aiddir:

- müəssisənin maliyyə resursları ilə təmin; mənfəətin bölgüsü və istifadəsi siyasetinin seçilməsi.
- uçot və vergi siyasetinin müəyyən edilməsi; istehsal xərclərinin idarə edilməsi;
- müəssisənin maliyyə resursları ilə təmin edilməsi, müəssisənin maliyyə-iqtisadi vəziyyətinin təhlili, müəssisənin kredit siyasetinin işləniş hazırlaması;
- ümumi maliyyə təhlili və qiymətləndirilməsi; müəssisənin maliyyə resursları ilə təmin; maliyyə resurslarının bölgüsü;
- ümumi maliyyə təhlili və qiymətləndirilməsi, maliyyə resurslarının bölgüsü; dövriyyə vəsaitlərinin idarə olunması

662 Sənaye müəssisəsinin likvidliyi nədir?

- müəssisənin məhsul istehsal edə bilmək qabiliyyətidir;
- müəssisənin innovasiya prosesini həyata keçirə bilmək qabiliyyətidir;
- müəssisənin qısa müddət ərzində debitor borclarını əldə edə bilmək qabiliyyətidir;
- müəssisənin özünün qısamüddətli öhdəliklərini yerinə yetirə bilmək qabiliyyətidir;
- müəssisənin rəqabət apara bilmək qabiliyyətidir;

663 Sənaye müəssisəsinin balansı nəyi göstərir?

- müəssisənin mənfəəti və zərərini göstərir;
- müəssisənin mənfəətinin bölgüsü qaydalarını göstərir;
- müəssisənin əmlakının tərkibini və bu əmlakın istifadə istiqamətlərini göstərir;
- müəssisənin əmlakının tərkibini və bu əmlakın yaranma mənbəyini göstərir;
- müəssisənin işçilərinin və avadanlıqlarının sayını göstərir;

664 «Müəssisənin maliyyə resursları ilə təmin edilməsi» adlanan funksiya çərçivəsində sənaye müəssisəsinin maliyyə xidməti aşa-ğidəki hansı vəzifəni yerinə yetirmir?

- bu və ya digər vəsait mənbəyi ilə əlaqədar riskin dərəcəsi;
- maliyyə resurslarının əldə edilməsi formaları;
- tələb olunan maliyyə resurslarının həcmi;
- maliyyə resurslarının vəziyyətinə və səmərəli istifadəsinə nəzarət sistemi-nin qiymətləndirilməsi.
- resursların əldə oluna bilmə dərəcəsi və verilməsi müddətləri;

665 «Maliyyə resurslarının bölgüsü» adlanan funksiya çərçivəsində sənaye müəssisəsinin maliyyə xidməti aşağıdakı hansı vəzifəni yerinə yetirmir?

- maliyyə qoyuluşlarının səmərəliliyinin qiymətləndirilməsi.
- əsas fondlara qoyuluşların (əsaslı tikintinin) məqsədə uyğunluğu və səmərəliliyi, bunların tərkibi və quruluşunun qiymətləndirilməsi;
- maliyyə resurslarının digər növ (material, əmək, pul) resurslara transformasiyasının optimallığının qiymətləndirilməsi;
- cari maliyyə-təsərrüfat fəaliyyətinin maliyyə vəsaitləri ilə təmin edilməsi;
- dövriyyə vəsaitlərinin optimallığının qiymətləndirilməsi;

666 «Ümumi maliyyə təhlili və planlaşdırılması» adlanan funksiya çərçivəsində sənaye müəssisəsinin maliyyə xidməti aşağıdakı hansı vəzifəni yerinə yetirmir?

- maliyyə resurslarının vəziyyətinə və səmərəli istifadəsinə nəzarət sisteminin qiymətləndirilməsi.
- müəssisənin əldə olunmuş iqtisadi imkanlarının saxlanması və onun fəaliyyətinin genişləndirilməsi üçün zəruri olan resursların tərkibinin və həcmərinin qiymətləndirilməsi;
- müəssisənin aktivlərinin və bunların maliyyələşdirilməsi mənbələrinin ümumi şəkildə qiymətləndirilməsi;
- istehsalın iqtisadi səmərəliliyinin və əmək məhsuldarlığının qiymətləndirilməsi;
- əlavə maliyyələşdirmə mənbələrinin ümumi şəkildə təhlili və qiymətləndirilməsi;

667 Aşağıdakılardan hansı sənaye müəssisəsinin fəaliyyətinin yekun büdcə planlaşdırılması sisteminin tərkib elementlərinə aid deyil?

- pul vəsaitlərinin hərkəti haqqında hesabat.
- istehsal programı;
- ilkin proqnoz məlumatları;
- əsas fondların hərkəti haqqında hesabat;
- mənfəət və zərərlər balansı;

668 Aşağıdakılardan hansı sənaye müəssisəsinin cəlb edilmiş vəsaitlərin əsas mənbələrinə aid deyil?

- istiqrazların satışından daxil olan vəsaitlər;
- borc vəsaitləri;
- bank kreditləri;
- hüquqi və fiziki şəxslərin sair vəsaitləri (məqsədli maliyyə-ləş-dirmə, ianələr, xeyriyyə vəsaitləri və s.);
- kreditor borcları;

669 Aşağıdakılardan hansı Azərbaycan Respublikasında müəssisələrin dövlət büdcəsinə ödədikləri vergilərə aid deyil?

- torpaq vergisi;
- mənfəət vergisi;
- əlavə dəyər vergisi;
- gəlir vergisi.
- əmlak vergisi;

670 Sənaye müəssisəsinin maliyyə siyasetinin işlənib hazırlanmasının əsas istiqamətlərinə aşağıdakılardan hansı aid deyil?

- müəssisənin mənfəətin bölgüsü və istifadəsi siyasetinin seçilməsi
- müəssisənin kredit siyasetinin işlənib hazırlanması
- müəssisənin vergi siyasetinin müəyyən edilməsi
- müəssisənin elmi-texniki siyasetinin seçilməsi

müəssisənin amortizasiya siyasetinin seçilməsi

671 Sənaye məhsulunun xərc elementlərinin təsnifləşdirilməsinin hansı əlamətində xərclər əsas xərclər, istehsala xidmət və istehsalın idarə olunması xərcləri kimi qruplaşdırılır?

- müəssisənin işindən asillliğina görə;
- mənfəətin bölgüsünə təsirinə görə;
- məhsul vahidinin maya dəyərinə aid olunma qaydasına görə;
- istehsal prosesindəki iştirakına görə;
- xərclərin həcmiñin məhsul istehsalının miqyası ilə əlaqəsinə görə;

672 Sənaye məhsulunun xərc elementlərinin təsnifləşdirilməsinin hansı əlamətində xərclər müstəqim və qeyri-müstəqim xərclər kimi qruplaşdırılır?

- müəssisənin işindən asillliğina görə;
- mənfəətin bölgüsünə təsirinə görə;
- istehsal prosesindəki iştirakına görə;
- məhsul vahidinin maya dəyərinə aid olunma qaydasına görə;
- xərclərin həcmiñin məhsul istehsalının miqyası ilə əlaqəsinə görə;

673 Sənaye məhsulunun xərc elementlərinin təsnifləşdirilməsinin hansı əlamətində xərclər mütənasib və qeyri-mütənasib xərclər kimi qruplaşdırılır?

- müəssisənin işindən asillliğina görə;
- məhsul vahidinin maya dəyərinə aid olunma qaydasına görə;
- istehsal prosesindəki iştirakına görə;
- xərclərin həcmiñin məhsul istehsalının miqyası ilə əlaqəsinə görə;
- mənfəətin bölgüsünə təsirinə görə;

674 Sənayenin fondtutumlu sahələrində maya dəyərinin aşağı salınmasında aşağıdakı istiqamətlərin hasından istifadə olunmur?

- texnoloji və digər avadanlıqların maksimum yüklənməsi;
- növbədaxili boşdayanmaları azaltmaq;
- istehsal güclərindən istifadənin yaxşılaşdırılması;
- işçilərin sayının azaldılması;
- növbəboyu boşdayanmaları azaltmaq;

675 Sənaye müəssisələrində məhsulun maya dəyərinin aşağı salınması ehtiyatlarına aid deyil:

- müəssisədə məhsulun istehsalına çəkilən material xərclərinin aşağı salınması;
- müəssisədə işçilərin əmək haqlarının və onların sosial inkişafına xərclərin artırılması;
- müəssisədə istehsaldankənar xərclərinin azaldılması;
- müəssisədə əmək məhsuldarlığının artırılması;
- müəssisədə məhsulun fondtutumunun aşağı salınması;

676 Sənaye müəssisələrində istehsal xərcləri smetası:

- müəssisədə şərti-sabit xərcləri müəyyən etmək üçün tərtib edilir;
- sex maya dəyrini hesablamaq üçün tərtib edilir;
- kalkulyasiya maddələri üzrə hesablanır və mahsul vahidinin istehsalına çəkilən xərcləri göstərir;
- istehsal programını yerinə yetirmək üçün müəssisənin sərf edəcəyi xərclərin cəmini göstərir.
- istehsaldankənar xərcləri əhatə edir;

677 Aşağıdakılardan hansı xərc maddəsi şərti-dəyişən xərclərə aiddir?

- sexin idarəetmə aparatının əmək haqqını;
- ümumzavod xərcləri;
- ümum sex xərcləri;

- istehsal fəhlələrinin əsas əmək haqqı;
müəssisənin idarə edilməsi xərcləri;

678 Aşağıdakılardan hansı xərc maddəsi fabrik-zavod maya dəyərinin tərkibinə aid deyil?

- ümmum sex xərcləri;
istehsal fəhlələrinin əmək haqqı;
əsas xammal və materiallara sərf edilən xərclər;
- məhsulun satışı ilə əlaqədar xərclər.
texnoloji avadanlıqlar üzrə amortizasiya ayırmaları;

679 Məhsulun materialtutumuğu nədir?

- məhsul vahidinə işlədilən material həcmindən tullantı həcmini çıxdıqdan sonra qalan hissədir;
müəssisə anbarının nə qədər material tutumu olduğunu göstərir;
məhsul vahidinin istehsalına nə qədər material işlədildiyini göstərir;
- məhsulun maya dəyərində material xərclərinin nisbətən böyük xüsusi çəkiyə malik olduğunu göstərir.
müssisədə anbarların hazır məhsul tutma qabiliyyətidir;

680 Məhsulun fondtutumuğu nədir?

- əsas fondların 1 manatına orta illik dəyərini istehsal edilmiş məhsulun 1 manatına düşən istehsal edilmiş məhsulun həcmini göstərir;
əsas fondların orta illik dəyərinin məhsulun maya dəyərinə nisbətini göstərir;
məhsul vahidinin düşən istehsal fondlarının dəyərini göstərir;
- məhsulun maya dəyərində amortizasiya ayırmalarının nisbətən böyük xüsusi çəkiyə malik olduğunu göstərir.
istehsal edilmiş məhsulun 1 manatına düşən əsas fondların orta illik dəyərini göstərir

681 Məhsulun əməktutumuğu nədir?

- işçilərin əmək haqqının azalması hesabına məhsulun maya dəyərinin azalmasını göstərir.
məhsulun əməktutumunu göstərir;
məhsul vahidinin istehsalına sərf edilən əməyin (adam-saatların) miqdarını göstərir;
- məhsulun maya dəyərində əmək haqqı xərclərinin nisbətən böyük xüsusi çəkiyə malik olduğunu göstərir;
müssisədə məsul istehsalında iştirak edən işçilərin sayını göstərir;

682 Məhsulun tam maya dəyərinin müəyyən olunması aşağıdakı hansı məsələnin həlli üçün zəruri deyil:

- işin maliyyə nəticələrini, uyğun olaraq vergini və mənfəəti düzgün müəyyən etmək.
məhsulun maya dəyərinə ayrı-ayrı xərc maddələrinin təsirini müəyyən etmək;
marketinq tədqiqatları və bunun əsasında ən az xərclə yeni məhsul istehsalına başlamaq haqqında qərarın qəbulu;
- müəssisədə əmək məhsuldarlığını və fondverimini hesablamaq;
qiymətin əmələgəlməsi

683 İstehsal məsrəfləri iqtisadi elementlər üzrə necə qruplaşdırılır?

- material, amortizasiya ayırmaları, nəqliyyat, satış və satışdan sonrakı servis xərcləri.
material xərcləri (geri qaytarılan tullantıların dəyəri çıxılmaqla), amortizasiya ayırmaları, fəhlələrin əsas və əlavə əmək haqqı, fəhlələrin əlavə əmək haqqı, sosial ehtiyaclarla ayırmalar və sair xərclər
xammal, material, enerji, gələcək dövrün xərcləri, reklam xərcləri, zavoddaxılı və zavoddan kənar nəqliyyat, su, qaz, cərimə və vergi və sair xərclər;
- material xərcləri (qaytarılan, istifadəsi mümkün olan tullantıların dəyəri çıxılmaqla), əmək haqqı xərcləri, sosial siğorta ayırmaları, əsas fondların amortizasiyası və sair xərclər;
xammal və materiallar, texnoloji ehtiyaclar üçün yanacaq və enerji, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial siğortaya ayırmalar, sex xərcləri, ümumzavod xərcləri;

684 Sənaye müəssisələrinin xüsusi vəsaitlərinin formalasdırılması mənbələri hansılardır?

- nizamnamə kapitalı, əlavə kapital, uzunmüddətli borçlar, qısamüddətli borçlar
əlavə kapital, nizamnamə kapitalı

- məqsədli maliyyələşmə, bölüşdürülməyən mənfəət, yiğim fondları
- mülkiyyətçi kapitalı, müəssisə tərəfindən yaradılmış ehtiyatlar
ehtiyat kapitalı, bank borcları, ianə və yardımalar

685 İstehsal xərcləri nədir?

- maya dəyəri ilə reklam və mühafizə xərclərinin cəmidir
məcmu ictimai məhsulun xüsusilaşmış hissəsi, məhsul istehsalına çəkilmiş xərclərin məcmusudur
məhsulun istehlakçıya çatdırılmasındaçəkilen bütün xərclər
- məhsulun istehsalına çəkilen bütün xərclərin cəmidir
maya dəyəri ilə amortizasiya ayırmalarının cəmidir.

686 Sənaye müəssisəsinin balansının aktiv hissəsi nəyi göstərir?

- müəssisənin öhdəliklərini.
müəssisənin mənfəətinin bölgüsü qaydalarını;
müəssisənin əmlakının yaranma mənbəyini;
- müəssisənin əmlakının tərkibini;
müəssisənin işçilərinin sayını;

687 Sənaye müəssisəsinin balansının passiv hissəsi nəyi göstərir?

- müəssisənin pul vəsaitlərini.
müəssisənin mənfəətinin bölgüsü qaydalarını;
müəssisənin əmlakının tərkibini;
- müəssisənin əmlakının yaranma mənbəyini;
müəssisənin işçilərinin və avadanlıqlarının sayını;

688 Aşağıdakılardan hansı sənaye müəssisəsinin xüsusi vəsaitlərinin formalaşdırılması mənbələrinə aid deyil?

- nizamnamə kapitalı
amortizasiya ayırmaları
mənfəət
- kreditor borcları
səhm buraxlışından daxil olan vəsaitlər

689 Sənaye müəssisələrinin xüsusi vəsaitlərinin formalaşdırılması mənbələri hansılardır?

- nizamnamə kapitalı, əlavə kapital, uzunmüddətli borjlar, qısamüddətli borjlar
əlavə kapital, nizamnamə kapitalı
məqsədli maliyyələşmə, bölüşdürülməyən mənfəət, yiğim fondları
- mülkiyyətçi kapitalı, müəssisə tərəfindən yaradılmış ehtiyatlar
ehtiyat kapitalı, bank borcları, ianə və yardımalar

690 Sənaye müəssisəsinin maliyyəsinin funksiyaları hansıdır?

- ümmümi maliyyə təhlili, tələbolunan maliyyə resurslarının təhlili və planlaşdırılması
ümmümi maliyyə təhlili və planlaşdırılması, müəssisənin maliyyə resursları ilə təmin edilməsi, maliyyə resurslarının bölgüsü
vergi ödəmə, əlavə maliyyələşdirmə mənbələrinin ümmümi şəkildə qiymətləndirilməsi, tələb olunan maliyyə resurslarının həjmi, kredit alma imkanlarının təhlili
- müəssisənin istehsal potensialının formalaşdırılması və artırılması, onun optimal strukturunun təmin edilməsi, cari maliyyə-təsərrüfat fəaliyyətinin əmin edilməsi
dövriyyə vəsaitlərinin optimallığı, ümmümi maliyyə təhlili

691 Nizamnamə kapitalının (fondunun) həcmi:

- Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir
müəssisə fəaliyyət göstərərkən onun rəhbərliyi tərəfindən müəyyən edilir

- dövlət qeydiyyatına alındıqdan sonra müəyyən edilir
- dövlət qeydiyyatına alınarkən müəyyən edilir
vergi orqanı tərəfindən müəyyən edilir

692 Sənaye müəssisəsində xüsusi maliyyə resurslarının formallaşması mənbələrinə aşağıdakılardan hansı aid deyil?

- mülkiyyətçi tərəfindən verilən kapital
- yığılmış mənfəət
- əlavə kapital
- istiqrazların satışından daxil olan vəsaitlər
ehtiyat kapitalı

693 Sənaye müəssisəsində xüsusi maliyyə resurslarının formallaşması mənbələrinə aşağıdakılardan hansı aiddir?

- müəssisənin əmək haqqı üzrə borc öhdəlikləri
- kreditor borjları
- istiqrazların satışından daxil olan vəsaitlər
- səhmlərin satışından daxil olan vəsaitlər
bank kreditləri

694 Sənaye müəssisəsində cəlb edilmiş maliyyə resurslarının formallaşması mənbələrinə aşağıdakılardan hansı aid deyil?

- borc vəsaitləri
- kreditor borçları
- bank kreditləri
- ehtiyat kapitalı
istiqrazların və başqa borc qiymətli kağızlarının satışından daxil olan vəsaitlər

695 Maya dəyəri hansı göctərcinin hesablanmasında baza rol oynaya bilmir?

- xalis mənfəətin
- məhsul vahidi rentabelliyyinin;
- mənfəətin;
- əmək məhsuldarlığının;
qiymətin müəyyən edilməsində;

696 Aşağıdakı hansı xərc elementi məhsulun pərakəndəsatış qiymətinə aiddir?

- ticarət təşkilatlarının əlavəsinə hesablanmış əlavə dəyər vergisi.
- təchizat-satış təşkilatlarının əlavəsi;
- müəssisənin topdansatış qiymətinə görə əlavə dəyər vergisi;
- məhsulun maya dəyəri;
təchizat-satış əlavəsinə hesablanmış əlavə dəyər vergisi;

697 Aşağıdakı hansı xərc elementi sənayenin topdansatış qiymətinə aid deyil?

- təchizat-satış əlavəsinə hesablanmış əlavə dəyər vergisi;
- müəssisənin topdansatış qiymətinə görə əlavə dəyər vergisi;
- məhsulun maya dəyəri;
- ticarət təşkilatlarının əlavəsi;
təchizat-satış təşkilatlarının əlavəsi;

698 Aşağıdakı hansı xərc elementi müəssisənin topdansatış qiymətinə aiddir?

- ticarət təşkilatlarının əlavəsi;
- məhsulun maya dəyəri;

müəssisənin topdansatış qiymətinə görə əlavə dəyər vergisi;
təchizat-satış təşkilatlarının əlavəsi;
təchizat-satış əlavəsinə hesablanmış əlavə dəyər vergisi;

699 Məhsuluna qiymətinə hansı amil təsir etmir?

- hazır məsul anbarının həcmini
inflyasiyanın səviyyəsi
məhsulun maya dəyəri
məhsulun əvəzedicilərinin qiyməti
analoji məhsul istehsal edən rəqib müəssisələrin bazardakı davranışları

700 Sənaye müəssisələri öz məhsuluna qiymət müəyyən edərkən aşağıdakı amillərdən hansını nəzərə almalıdır?

- hazır məsul anbarının həcmini
təhcizçilərin etibarlılığını
- məhsulun maya dəyərini
işçilərin rəyini
əsas fondların mənəvi köhnəlməsini

701 Xərclərin kalkulyasiya maddələri üzrə təsnifləşdirilməsi nəyə xidmət edir?

- ümmumi məhsulun maya dəyərini müəyyən etməyə
amortizasiya ayırmalarını müəyyən etməyə
- konkret məhsul vahidinin maya dəyərini müəyyən etməyə
əmətəlik məhsulun maya dəyərini müəyyən etməyə
əmək haqqı xərclərini müəyyən etməyə

702 Hansı xərclər şərti sabit xərclərə aiddir?

- əsas istehsal fəhlələrin əmək haqqı
- əsas fondların amortizasiyası xərcləri
əsas xammal və materiala xərclər
satın alınmış dəstləşdirici məmulatlar və yarımfabrikatların alınması xərcləri
texnoloji ehtiyaclar üçün yanacaq xərcləri

703 Hansı xərclər dəyişən xərclərə aiddir?

- əsas fondların amortizasiyası xərcləri
- əsas sexdə işləyən əsas fəhlənin əmək haqqı
müəssisə direktorunun əmək haqqı
təmir təsərrüfatında işləyən fəhlənin əmək haqqı
müəssisənin baş mühəsibinin əmək haqqı

704 İstehsal məsrəfləri iqtisadi elementlər üzrə necə qruplaşdırılır?

- xammal və materiallar, texnoloji ehtiyaclar üçün yanacaq və enerji, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial siğortaya ayırmalar, sex xərcləri, ümumzavod xərcləri;
- material xərcləri (qaytarılan, istifadəsi mümkün olan tullantıların dəyəri çıxılmaqla), əmək haqqı xərcləri, sosial siğorta ayırmaları, əsas fondların amortizasiyası və sair xərclər,
material, amortizasiya ayırmaları, nəqliyyat, satış və satışdan sonrakı servis xərcləri.
xammal, material, enerji, gələcək dövrün xərcləri, reklam xərcləri, zavoddaxili və zavoddan kənar nəqliyyat, su, qaz, cərimə və vergi və sair xərclər;
material xərcləri (geri qaytarılan tullantıların dəyəri çıxılmaqla), amortizasiya ayırmaları, fəhlələrin əsas və əlavə əmək haqqı, fəhlələrin əlavə əmək haqqı, sosial ehtiyaclarla ayırmalar və sair xərclər

705 Məhsulun maya dəyəri:

rəqiblərlə qiymət mübarizəsində müəssisənin məhsula qoya biləcəyi ən optimal qiymətdir.

- məhsulun istehsalı və reallaşdırılmasına sərf olunmuş material və əmək haqqı xərclərinin, əsas fondlardan amortizasiya ayırmalarının və s. xərclərin məcmusunu əks etdirir;
məhsulun istehsalı və reallaşdırılmasında istifadə olunan əsas fondların orta illik dəyərini əks etdirir;
məhsulun istehsalı və reallaşdırılmasına sərf olunmuş xammal, yanacaq, enerji, materiala çəkilən xərclərin və əsas fondlardan amortizasiya ayırmalarının məcmusunu əks etdirir;
məhsulun istehsalı və reallaşdırılmasında istifadə olunan əsas fondların və dövriyyə vəsaitlərinin dəyər ifadəsində məcmusunu əks etdirir;